

2214_Az_Əyani_Yekun imtahan testinin sualları**Fənn : 2214 Sığorta işinin təşkili**

1 Sığorta bazarı – budur:

- ☐ Heç biri
- ☐ Sığortanın növləri və formalarının, sahələrinin məcmuisidir
- ☐ Riskin birinci sığortaçıdan təkrarsığortaçıya ötürülməsi əlaqədar olan pul münasibətlərinin xüsusi formasıdır
- ☒ Sığorta müdafiəsinin-xüsusi əmtəə alqı-satqı obyektində pul münasibətlərinin xüsusi formasıdır
- ☐ Sığorta təşkilatlarının təqdim etdiyi sığorta xidmətlərinin məcmuisidir

2 Sığorta agentı:

- ☐ Heç biri
- ☐ Sığorta müqaviləsinin müstəqil tərəfidir
- ☐ Sığortalının adından sığorta müqavilələri bağlayır
- ☒ Sığortaçının adından müqavilələri bağlayır
- ☐ Maliyyə nazirliyinə tabedir

3 Lisenziya sığortaçıya hüquqlar verir:

- ☐ Heç biri
- ☐ İstənilən sığorta növünü aparmaq
- ☐ İstənilən sahibkarlıq fəaliyyətilə məşğul olmaq
- ☒ Ancaq razılaşdırılmış sığorta növlərini aparmaq
- ☐ Sığorta və bank fəaliyyətini əvəzləmək

4 Qarışıq sığortanın fərqli əlamətləri bunlardır:

- ☐ Heç biri
- ☐ Bağlı sığorta məcmuisini olması
- ☐ Kiçik və bircinsli risklərin sığortası
- ☒ Qeyri-kommersiya təbiət fəaliyyəti
- ☐ Zərərlərin növbəti bölgüsü

5 Azərbaycanda nizamnamə kapitalının formalaşdırılmasına görə güzəştət edilən keptiv sığortaşirkəti varmı?

- ☐ AR-da keptiv sığortaçılar anlayışı hüquqi olaraq formalaşmayıb
- ☒ Heç biri
- ☐ Keptiv sığortasında nizamnamə anlayını yoxdur
- ☐ AR-da keptivlərin güzəştləri olmurlar
- ☐ Keptivlər müəyyən güzəştləri olurlar

6 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta müqaviləsinin bağlanmasına görə öz fəaliyyəti məşğul olan sığorta agentləri olurlar (qanunvericilikdə bütün digər tələblərə riayət etmək şərti ilə):

- ☐ AR qanunvericiliyinə uyğun yaradılan azərbaycan qeyri-kommersiya təşkilatı
- ☐ Hüquqi şəxs yaratmadan özəl sahibkar kimi qeydiyyatdan keçən AR vətəndaşı
- ☐ AR ərazisində yaşayan həddi-buluğa çatmamış uşaqlar
- ☒ Həddi bulluğa çatmış AR vətəndaşı
- ☐ AR qanunvericiliyinə uyğun yaradılan azərbaycan kommersiya təşkilatı

7 Hal-hazırda Sığorta bazarının hansı iştirakçıları dığlət lisenziyası olmalıdır:

- ☐ Heç biri

- ☐ Sığorta brokeri
- ☐ Qəza komissarı
- ☒ Sığorta təşkilatı
- ☐ Sığorta aktuari

8 Azərbaycan qanunvericiliyinə müvafiq olaraq 01.03-2011-ci il tarixdən qeyri həyat-sığortası ilə məşğul olmağa lisenziyası olan sığortaçılar aşağıdakı sığorta növləri ilə məşğul olmaq hüquqları yoxdur:

- ☐ Heç biri
- ☐ Məsuliyyət sığortası ilə
- ☐ Şəxsi sığorta ilə
- ☒ Həyat sığortası ilə
- ☐ Tibbi sığorta ilə

9 01.01 2011-ci il tarixdən həyat sığortasının aparılması üçün Azərbaycan sığortaçıların minimal ödənilmiş nizamnamə kapitalı aşağı olmamalıdır:

- ☐ 7mln. Azn
- ☐ 6 mln. AZN
- ☐ 3 mln. AZN
- ☒ 5 mln. Azn
- ☐ 9 mln. AZN

10 Dövlət sığorta nəzarəti orqanında qeydiyyatızsız sığorta bazarında hərəkət etmək hüququndadır:

- ☐ Heç biri
- ☐ Sığorta agentı
- ☐ Sığorta brokeri
- ☒ Qarışıq sığorta cəmiyyəti
- ☐ Tibbi sığorta təşkilatı

11 AR sığorta bazarında vasitəçilər olurlar:

- ☐ Heç biri
- ☐ Makler və dilerlər
- ☐ Ancaq agentlər
- ☒ Broker və agentlər
- ☐ Diler və agentlər

12 Sığortalı ilə birgəsığorta müqaviləsi bağlayan, üzərinə düşən öhdəliyi yerinə yetirməyən sığortaçılar məsuliyyət daşıyırlar:

- ☐ Heç biri
- ☐ Əgər müqavilədə hər bir sığortaçının hüquq və vəzifələri müəyyənləşdirilməmişdirsə birgə məsuliyyət
- ☐ Birgə məsuliyyət
- ☒ Kollektiv məsuliyyəti
- ☐ Maddi yardım (Subsidiya)məsuliyyəti

13 Sığorta daxilının maliyyə mexanizmi onun iştirakçılarının fəaliyyəti ilə nəzərdən keçirilir:

- ☐ Heç biri
- ☐ Daxılın iştirakçılarından birinin ən yaxşı təqdim etdiyi tarif
- ☐ Vahid qayda və tarif üzrə
- ☒ Bazarda təşəkkül tapmış orta tarifle
- ☐ Geniş kontekstdə

14 Sığorta daxilili həyat keçirir:

- ☐ Heç biri

- ☐ Özünüsığorta
- ☐ Qarışıq sığorta
- ☒ Birgə sığorta
- ☐ Kollektiv sığorta

15 Sığortanın tərifini verin:

- ☐ Obyektin sığorta müddəti ərzində sığorta məbləğnin ölçüsünün artırması ilə bir sığortaçı tərəfindən sığortalanması
- ☐ Obyektin məsuliyyət hissəsinin sonrakı ardıcılıqla digər sığortaçılara verilməsi ilə bir sığortaçı tərəfindən sığortalanması
- ☐ Obyektin müxtəlif sığortaçılarla ayrı-ayrı müqavilələr üzrə sığortalanması
- ☒ Heç biri
- ☐ Obyektin bir müqavilə üzrə bir neçə sığortaçılarla birgə sığortalanması

16 AR ərazisində Xarici sığortaçılar istənilən sığorta növü ilə məşğul olması üçün sığorta təşkilatı təsis edə bilər:

- ☐ Heç biri
- ☐ Əgər Sığorta təşkilatının məcmui ayrızınamə kapitalında xarici kapital 25%-dən çox təşkil etməməlidir.
- ☐ Müəyyənləşdirilmiş sığorta növünün həyata keçirilməsinə məhdudiyyətlərin riayət olunması
- ☒ Sığorta təşkilatının nizamnamə kapitalında 49%-dən çox olmamaqla xarici investorun payının olması ilə
- ☐ Ancaq müvafiq beynəlxalq sazişin bağlanmasına görə

17 AR ərazisində sığorta fəaliyyətinin lisenziyasını həyata keçirir:

- ☐ Heç biri
- ☐ AR sığortanın inkişafı üzrə Dövlət komitəsi
- ☐ Sığorta fəaliyyətinə nəzarət üzrə Azərbaycan dövlət xidməti
- ☒ AR Maliyyə Nazirliyi
- ☐ İnhisar siyasəti üzrə Dövlət komitəsi

18 AR qanunvericiliyinə görə sığortaçılar ola bilərlər

- ☐ Sığorta nəzarəti orqanında qeydiyyatdan keçən hüquqi və fiziki şəxslər
- ☐ Heç biri
- ☐ Sığorta fəaliyyətini həyata keçirilməsi üçün yaradılan istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
- ☐ Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış hüquqi və fiziki şəxslər
- ☒ Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər

19 Sığorta mükafatı (haqqı)-budur:

- ☐ Sığorta riskinə görə ödəniş
- ☐ Bağlanmış sığorta müqaviləsi üzrə ödəniş
- ☐ Ödənilən sığorta marağı
- ☒ Heç biri
- ☐ Sığorta obyektinin sığorta ekspertizasına görə ödəniş

20 AR qanunvericiliyinə görə sığorta məbləği aşağı bilməz:

- ☐ Heç biri
- ☐ Sığorta obyektinin bərpa dəyəri
- ☐ Sığorta obyektinin bazar dəyəri
- ☒ Sığorta obyektinin həqiqi dəyəri
- ☐ Sığorta obyektinin qalıq dəyəri

21 Məsuliyyət sığortasında sığorta olunan şəxs-budur:

- ☐ Heç biri
- ☐ Üçüncü şəxs qarşısında mülki məsuliyyət sığortası müqaviləsi bağlayan fiziki şəxs

- ☐ Məsuliyyət sığortası üzrə potensial zərər çəkmiş fiziki şəxslər
- ☒ Məsuliyyət riskinin sığorta müdafiəsi obyektı sayılan fiziki yaxud hüquqi şəxslər
- ☐ Kənar şəxslər

22 Şəxsi sığortada sığorta olunan şəxs- budur:

- ☐ Heç biri
- ☐ Hüquqi səlahiyyətli fiziki şəxslər
- ☐ Sığortaçı ilə sığorta müqaviləsi bağlayan və sığorta haqqını ödəyən fiziki şəxslər
- ☒ Kimin həyatının, sağlamlığının və əmək qabiliyyətinin sığorta müdafiəsi obyektı sayılan fiziki şəxslər
- ☐ Məhdud məsuliyyətli şəxslər

23 Əmlak sığortasında faydalanan – budur:

- ☐ Əmlak üzrə icra orqanı
- ☐ Sığorta məbləğini alan istənilən şəxs
- ☐ Öz əmlak marağına ziyan vuran istənilən şəxs
- ☒ Heç biri
- ☐ Öz əmlak marağına ziyan vuran yaxud sığorta obyektinin saxlanılmasında marağı ola istənilən mülkiyyətçi

24 Şəxsi sığortada faydalanan-budur:

- ☐ Bütçə
- ☐ Sığortanın yol verilməz marağını göstərin:
- ☐ Sığorta məbləğini alan istənilən şəxs
- ☒ Öz ölümü halında sığorta məbləğinin alınması üçün təyin edilmiş şəxs
- ☐ Pensiyaçı

25 Sığortanın yol verilməz marağını göstərin:

- ☐ Heç biri
- ☐ Sahibkarlıq fəaliyyətindən zərərlər riski
- ☐ Bankların kriminal riskləri
- ☒ Hərbi hərəkətlərlə bağlı risklər
- ☐ Girovların azad edilməsi məqsədilə şəxslərin məcburən cəlb olunduğu xərclər

26 Sığortanın yol verilməz marağını göstərin:

- ☐ Heç biri
- ☐ Nəğd pulların daşınmasından baş vermiş zərərlər
- ☐ Qarət nəticəsində dəymiş zərərlər
- ☒ Loteriyada iştirakdan zərərlər
- ☐ İflas nəticəsində zərərlər

27 AR-da icbari sığorta belə ola bilər:

- ☐ Sığortaçının əmri ilə
- ☒ AR-nın qanunu ilə
- ☐ AR Hökumətinin qərarı ilə
- ☐ AR Maliyyə Nazirliyinin əmri ilə
- ☐ AR sığorta nəzarəti orqanının normativ sənədləri ilə

28 AR qanununa görə sığorta aşağıdakı formada həyata keçirilə bilər:

- ☐ Heç biri
- ☐ Fərdi və qarışıq
- ☐ Özəl və dövlət
- ☒ İcbari və könüllü
- ☐ Şəxsi və kollektiv

29 "Sığorta fəaliyyəti haqqında" AR qanunu AR Dövlət sosial müdafiə fondunu həyata keçirdiyi dövlət sosial sığortaya tətbiq edilirmi:

- ☐ Heç biri
- ☐ Qismən
- ☐ Bəli
- ☒ Xeyr
- ☐ Ümumi

30 Fəlakətli (katastrofik) risklər üçün xarakterikdir:

- ☐ Heç biri
- ☐ Bir hadisə üzrə aşağı zərər, yüksək tezlik
- ☐ Bir hadisə üzrə yüksək zərər, aşağı tezlik
- ☒ Bir hadisə üzrə yüksək zərər, yüksək tezlik
- ☐ Dəhşətli itki

31 Sığortaçı-budur:

- ☒ Ödəmə ilə zərərlərin bölgüsünü həyata keçirən təşkilat
- ☐ Faydalanan (Benifisar)
- ☐ Xeyrinə sığorta müqaviləsi bağlayan şəxs
- ☐ Sığorta münasibətinə daxil olan fiziki və hüquqi şəxs
- ☐ Heç biri

32 AR qanunvericiliyinə müvafiq olaraq bağlanılan sığorta müqaviləsi üzrə sığortalı aşağıda ola bilər: (qanunvericiliyin bütün digər tələblərinin şərtlərinə riayət etməklə)

- ☐ Heç biri
- ☐ Hüquqi şəxs yaratmadan xüsusi sahibkar kimi qeydiyyatdan keçən AR vətəndaşı
- ☐ AR ərazisində yaşayan həddibuluğa çatmamış uşaqlar
- ☒ AR həddibuluğa çatmış vətəndaşları
- ☐ AR qanununa uyğun yaradılan Azərbaycan qeyri-kommersiya təşkilatı

33 Azərbaycan Respublikasının Mülki Məcəllə ilə sığortanın sahələri müəyyən edilmişdir:

- ☐ Heç biri
- ☐ Şəxsi, əmlak, məsuliyyət
- ☐ Şəxsi, əmlak
- ☒ Şəxsi, əmlak, məsuliyyət və sahibkarlıq risklərinin sığortası
- ☐ Maddi və qeyri-maddi

34 Aşağıda sadlananlar arasında sığortaya verilən risklərin əlamətlərinin düzgün olmayan cavabını tapın:

- ☐ Heç biri
- ☐ risk kumulyasiya meyli olmamalıdır
- ☐ Riskin təsadüfili xarakter
- ☒ baş verən riskin obyektiv xarakterli olmasıdır
- ☐ Riskin baş vermə ehtimalı ölçülməli və qiymətləndirilməlidir.

35 Kazinoda uduzma ehtimalı – bu hansı riskdir:

- ☐ Kortəbii
- ☐ Katastrofik (fəlakətli)
- ☐ Təmiz
- ☒ spekulativ (nəzəri təcrübəyə əsaslanmayan)
- ☐ Təbii

36 Sığorta kateqoriyasının xüsusi əlamətlərinin sadlananlar arasında səhv olduğunu göstərin:

- ☐ Bölgü münasibəti olması
- ☐ Zərərlərin məkan və zaman bölgüsü
- ☐ Sığorta münasibətlərinin ehtimal xarakteri
- ☒ Hər bir sığortalıya vəsaitin qaytarılması
- ☐ Riskin olması

37 Sığortalanması mümkün olmayan hadisələri göstərin

- ☐ Heç biri
- ☐ Mənəvi zərərlərin riski
- ☐ Maddi xarakterli risklər
- ☒ Qeyri-maddi xarakterli risklər
- ☐ Fəlakətli (katastrofik) risklər

38 Aşağıdakıların baş verməsi sığorta hadisələrinə qəbul edilə bilməz

- ☐ Heç biri
- ☐ Ehtimalla baş vermiş hadisələrin az olması
- ☐ Fövqəladə itkilərlə əlaqədar hadisələr
- ☒ Doğru hadisələr
- ☐ Təbii hadisələr

39 "Sığorta hadisəsi" və "təsadüfi hadisə" anlayışı

- ☐ Heç biri
- ☐ "Sığorta hadisəsi" çoxluğu "təsadüfi hadisələr" çoxluğunun daha geniş formasıdır
- ☐ Eyni və tam oxşar hadisələrdir
- ☒ "Təsadüfi hadisələr" çoxluğu "Sığorta hadisəsi" çoxluğunun daha geniş formasıdır
- ☐ Zəruri anlayışlardır

40 Sığorta müdafiəsini kateqoriyasının əsas, əhəmiyyətli əlamətini göstərin

- ☐ Heç biri
- ☐ Arzuedilməyən hadisənin baş verməsinin təsadüfi xarakteri
- ☐ Məqsədli sığorta fondunun formalaşdırılması
- ☒ İctimai istehsalın fasiləsizliyinin təmin edilməsi
- ☐ Zərərin ödənilməsi

41 Sığorta hadisəsi – budur:

- ☐ həyata keçirilə biləcək hadisəyə görə sığorta mükafatının ödənilməsi vəzifəsi
- ☐ planlaşdırılmış hadisəyə görə sığortaçıının sığortalıya, sığorta olunan şəxsə, faydalanan şəxsə və üçüncü şəxsə sığorta ödənişini vermək vəzifəsini yaradır
- ☐ baş vermiş hadisəyə görə sığortaçıının sığortalıya, sığorta olunan şəxsə, faydalanan şəxsə və üçüncü şəxsə sığorta ödənişini vermək vəzifəsini yaradır.
- ☒ baş verən hadisəyə görə sığorta aparılır
- ☐ baş verə biləcək hadisəyə görə sığorta mükafatının ödənilməsi vəzifəsi

42 Sığortanın aparılması hansı hadisənin baş verməsilə bağlıdır:

- ☐ müstəqillik əlaməti
- ☐ Ehtimallıq əlaməti
- ☐ Etibarlıq əlaməti
- ☒ Təsadüfilik əlaməti
- ☐ Proqnozlaşdırmaq əlaməti

43 Sığorta obyektı budur

- ☐ Heç biri
- ☐ ərəzi və zaman üzrə fiziki və hüquqi şəxslərin risklərinin yenidən bölgüsüdür

- ☐ Yaradılan sığorta fondu çərçivəsində zəğrin qapalı bölüşdürülməsi
- ☒ Fiziki və hüquqi şəxslərin əmlak maraqlarıdır
- ☐ Sığorta hadisəsidir

44 Sığorta tarifi-budur:

- ☐ Heç biri
- ☐ Sığorta dəyərinə sığorta məbləğinin bərabər münasibətli göstəricisi
- ☐ Müqavilə üzrə sığortanın ödənilməsi
- ☒ Sığorta məbləğinin vahidi ilə sığortaya ödəmə dərəcəsi
- ☐ Sığorta mükafatının vahidi ilə sığortaya ödəmə dərəcəsi

45 Kommunikasiya ədədləri – bunlardır:

- ☐ Heç biri
- ☐ Aktuar hesabların nəticələri
- ☐ Ölüm cədvəlinin göstəriciləri
- ☒ Aktuar hesabların hesablanması yüngünləşdirən texniki göstəricilər
- ☐ Təyin olunan yaşa qədər yaşama ehtimalının göstəriciləri

46 Sığorta məbləğinin zərərliyi –bu münasibətdir:

- ☐ Heç biri
- ☐ Sığortalanmış obyektlərin məcmui dəyərinə sığorta ödənişlərinin məbləği
- ☐ Sığortalanmış obyektlərin məcmui dəyərinə sığorta hadisələrindən faktiki zərərdir
- ☒ Məcmui sığorta məbləğinə sığorta ödənişlərinin məbləği
- ☐ Məcmui sığorta məbləğinə sığorta hadisələrindən faktiki zərərlər

47 Sığorta təşkilatlarının mənfəəti nəyin hesabına formalaşdırılır, sığorta tarifi elementləri adlanır:

- ☐ Heç biri
- ☐ Risk əlavəsi
- ☐ Risk mükafatı
- ☒ Yüklənmə
- ☐ Sığorta qiyməti

48 Netto-mükafat sığorta elementlərinin göstərin :

- ☐ Heç biri
- ☐ Sığorta vasitəçisinin komisiyonuna yüklənmə
- ☐ Sığortaçının xərclərini örtülməsinə yüklənmə
- ☒ Sığorta (risk) əlavəsi
- ☐ Qabaqlayıcı tədbirlər fondunun formalaşdırılmasına çəkilən xərclər

49 Obyektin dəyəri 10000 p.v. o, 8000 p.v sığortalanmışdır 200 p.v sığorta mükafatı ödənilmişdir. Sığorta tarifi təyin edin:

- ☐ 0.08
- ☐ 0.025
- ☐ 0.02
- ☒ 0.04
- ☐ Sığorta dəyəri 100 p.v. 2 p.v.

50 Əgər sığortalı sığorta hadisəsinin baş vermə ehtimalının təyin edilməsi üçün baş vermiş səbəblər haqqında yalan məlumat vermişdirsə, bu hallar artıq ayrılmışdırsa sığortaçı müqavilənin etibarsız olmasını tələb edə bilərmi?

- ☐ Heç biri
- ☐ Məhkəmənin qərarı ilə müəyyən edilir.

- ☐ Bilməz
☒ Bilər
☐ Heç biri deyil

51 Sığorta müqaviləsi üzrə sığorta ödənişi bu əsasən əsasən həyata keçirilir:

- ☐ Sığorta fəaliyyətinin aparılma hüququna lisenziyaya əsasən
☒ Sığortalının ərizəsi və sığorta aktına əsasən
☐ Heç biri
☐ Sığorta polisində əsasən
☐ Sığortaçının maliyyə dayanıqlığı haqqında məlumat əsasən

52 Müqavilədə göstərilən sığorta hadisəsinin baş verməsindən sonra agentin sığorta müqaviləsi bağlaması faktı aşkarlanarsa:

- ☐ Heç biri
☐ Müqavilə qüvvəsində saxlanılır, əgər o nəgdi qaydada ödənilmişdirsə
☐ Müqavilə qüvvəsində saxlanılır, lakin ona görə sığorta ödənişi aparılmır
☒ Müqavilə etibarsız sayılır
☐ Heç biri düz deyil

53 Əmlak sığortası müqaviləsi üzrə iddia müddətinin tarixi təşkil edir:

- ☐ Heç biri
☐ Sığortada iddia müddəti anlayışı tətbiq edilmir
☐ 2 il
☒ 3 il
☐ heç biri deyil

54 Sığortalı əmlakını tam həqiqi dəyərində bir neçə sığorta şirkətində sığortalamaq hüququ varmı?

- ☐ Heç biri
☐ Bəli, ancaq əgər bir neçə risklərdən sığorta aparılırsa
☐ Bəli istənilən halda
☒ Xeyr
☐ Bəli, lakin bütün sığorta şirkətləri baş vermiş sığorta hadisəsi üzrə ümumi ödənişi sığorta məbləğini aş bilməz

55 Bu Müqaviləsində müəyyən olunan sığorta dəyəri sığorta müqaviləsi bağlandıqdan sonra razılaşan tərəflər onu iddia edə bilərlərmi:

- ☐ Heç biri
☐ Ancaq sığortaçı
☐ Xeyr
☒ Ancaq sığortalı
☐ Əgər Əmlakın dəyərində sığortalı tərəfindən bilərəkdən yanlışlıq olmuşdursa ancaq sığortaçı

56 Sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin yerinə yetirilməsini (əgər müqavilədə başqa şərt nəzərdə tutulmamışdırsa) günahkar şəxsə qarşı Sığortaçıda subroqasiya hüququ yaranır:

- ☐ Heç biri
☐ Ancaq məsuliyyət sığortasında
☐ Ancaq Şəxsi sığortada
☒ Ancaq əmlak sığortasında
☐ Bütün sığorta növü üzrə

57 Sığorta müqaviləsi yazılı formada deyil, lakin buna görə sığorta haqqları daxil olmuşdur:

- ☐ Heç biri
☐ Ancaq sığortalının vəzifəsinin bir hissəsində etibarlıdır

- ☐ Etibarlıdır
☒ Etibarlı deyil
☐ Qismən etibarlıdır

58 Əmlak sığortası üzrə baş vermiş itkidən zərərlərin ödənilməsindən sığortalıya sığorta ödənişindən imtina edilməsi üçün Sığorta şirkətinin əsasi varmı:

- ☐ Heç biri
☐ Bu sığortalının arzusundan asılıdır
☐ Xeyr
☒ Bəli
☐ Əsasən

59 Sığorta polisi –budur:

- ☐ Sığorta reestri
☐ Nümunədə müəyyənləşən sertifikatdır ki, sığortalının gələcəkdə qəbulu Sığorta müqavilənin bağlanmasını təsdiq edir
☐ Xüsusi blankda çap olunan sığortanın tipovoy şərtləri
☒ Sığorta müqaviləsi
☐ Sığorta planı

60 İstənilən sığorta müqaviləsi üzrə faydalanan şəxs budur:

- ☐ Heç biri
☐ Üçüncü şəxsdir
☐ Sığortalananın ölümü halında sığorta ödənişini alan qismində sığorta polisində göstərilən sığortalı şəxsdir.
☒ Sığortalanan şəxs
☐ Cavablar düz deyil

61 Əmlak sığortası müqaviləsi qüvvədə sayılmır, əgər:

- ☐ Heç biri
☐ Sığortalananmış əmlakın saxlanılmasında sığortalının və faydalananın marağının olmaması
☐ Sığortalananmış əmlakın müqavilədəki sığorta məbləği sığorta dəyərindən aşağı müəyyənləşmişdirsə
☒ Sığorta müqaviləsi faydalananın xeyrinə faydalananın adı göstərilmədən bağlanılır
☐ Bir müqavilədə əmlak bir neçə risklərdən sığortalınır

62 Əgər əmlak sığortası üzrə sığorta məbləği sığorta dəyərini aşarsa:

- ☐ Heç biri
☐ Müqavilə aşmanın cüzi bir hissəsidir
☐ Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa onda Sığorta hadisəsi baş verdikdə ödəniş sığorta dəyərinə sığorta məbləği mütənasib olaraq həyata keçirilir
☒ Sığorta hadisəsi baş verdikdə həmişə sığorta ödənişi sığorta dəyəri sığorta məbləğinə mütənasib olaraq aparılır
☐ Sığorta hadisəsi baş verdikdə həmişə sığorta ödənişi sığorta məbləği sığorta dəyərinə mütənasib olaraq aparılır.

63 Əmlak sığortası üzrə hansı hadisələrdən sığorta aparılır:

- ☐ Heç biri
☐ Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanılır ki, müqavilədə şərtləşdirilmiş məbləğ (sığorta məbləği) Sığortaçı tərəfindən ödənilməlidir
☐ Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanılır ki, baş verən hadisələr nəticəsində zərərlər həmin şəxs tərəfindən azaldılırsa hətta əgər zərərlər sığorta dəyərini aşarsa onda sığorta məbləği və xərclər həcmində ödəniş həmin şəxsə Sığortaçı tərəfindən ödənilməlidir onda sığortaçı çəkilən xərcləri və sığorta dəyərində olan məbləği həmin şəxsə ödəməlidir
☒ Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanılır ki, baş verən hadisələr nəticəsində zərərlər sığorta məbləği həcmində Sığortaçı tərəfindən ödənilməlidir
☐ Sığorta müqaviləsi o şəxsin xeyrinə bağlanılır ki, baş verən hadisələr nəticəsində zərərlər həmin şəxs tərəfindən azaldılırsa hətta əgər zərərlər sığorta dəyərini aşarsa onda sığorta məbləği və xərclər həcmində ödəniş həmin şəxsə Sığortaçı tərəfindən ödənilməlidir

64 Sığortalı vaxtından əvvəl sığorta müqaviləsindən imtina etməsinə Sığortaçıya ödədiyi sığorta haqqı:

- ☐ Əgər müqavilədə digərləri müəyyən edilməmişdirsə qaytarılmır
- ☐ Heç biri
- ☐ Sığorta müddəti ərzində qüvvədədirsə sığorta haqlarının bir hissəsi müddətə mütənasib olaraq mütləq qaytarılır
- ☐ Əgər sığorta hadisəsi baş verməmişdirsə bütün sığorta haqları mütləq qaytarılır
- ☒ Sığortaçının təşkilatı xərcləri çıxıldıqdan sonra sığorta haqlarının bir hissəsi mütləq geri qaytarılır

65 Əmlak sığortası müqaviləsi üzrə sığorta hadisələrindən zərərlərin azaldılması üçün sığortalının qəbul etdiyi zəruri xərcləri:

- ☐ Heç biri
- ☐ Əgər zərərlərin ixtisar edilməsinə müvəfəqiyyətlə imkan verilmişdirsə ödənilir
- ☐ Sığortaçı tərəfindən ödənilirlər
- ☒ Əgər sığortaçını göstərişi üzrə onlar edilmişdirlərsə ödənilirlər
- ☐ İstənilən halda ödənilirlər

66 Sığortalı müqavilə üzrə onun razılığı olmadan sığortanan şəxsi dəyişə bilər:

- ☐ Heç biri
- ☐ Həm şəxsi sığorta, həm də məsuliyyət sığortası
- ☐ Mülki məsuliyyət sığortası
- ☒ Şəxsi sığorta
- ☐ Nə şəxsi sığorta, nə də məsuliyyət sığortası

67 Bütün (istənilən) açıq (ümumi) müqavilə adlanırlar:

- ☐ Heç biri
- ☐ Şəxsi sığorta müqaviləsi
- ☐ Əmlak sığortası müqavilələri
- ☒ Sığorta müqavilələri
- ☐ Mülki məsuliyyət sığortası müqaviləsi

68 Əgər sığorta hadisəsi növbəti sığorta haqqının ödənilməsinədək sığorta hadisəsi baş vermişdirsə, yəni vaxtı keçmişdirsə onda sığortaçı hüquqlara malikdir:

- ☐ Göstərilən işlərdən istəniləbirlərini həyata keçirmək
- ☐ Sığortalıya cəza tədbiri (sanksiyası)müəyyən etmək
- ☐ Sığorta ödənişinin verilməsindən imtina etmək
- ☒ Sığorta ödənişinin verilməsinə görə vaxtı keçmiş sığorta haqları məbləğini hesaba almaq
- ☐ Ödənilməmiş sığorta haqlarına mütənasib olaraq sığorta ödənişini azaltmaq

69 Əmlak sığortası müqaviləsi sığorta marağının olmamasına görə etibarsız hesab olunur:

- ☐ Heç biri
- ☐ Əmlakın sahibindən
- ☐ Faydalanandan
- ☒ Sığortalıdan
- ☐ Sığortalıdan yaxud Faydalanandan

70 Müqavilənin pozulmasına görə məsuliyyət riski sığorta olunanın xeyrinə hesab olunur:

- ☐ Heç biri
- ☐ Sığorta müqaviləsində göstərilən faydalananın
- ☐ Sığorta olunan şəxsin
- ☒ Sığortalının
- ☐ Müqavilə üzrə sığortalı şəxsin qatışısında məsuliyyət daşmalıdır

71 Azərbaycan Respublikasının Mülki məəcəlləsində nəzərdə tutlmayan sığorta müqaviləsinin şərtlərini göstərin:

- ☐ Heç biri
- ☐ Sığorta müqaviləsinin qüvədə olma müddəti
- ☐ Sığorta məbləği
- ☒ Sığorta hadisələrinin xarakteri
- ☐ Sığorta haqlarının ölçüsü

72 Qanunla təyin olunmuş şəxsə sığortalının şəxsinə müəyyən olunmuş risklərin (icbari sığorta) sığortalanması kimə həvalə olunur, belə sığorta məcburidir:

- ☐ Təkrar sığortaçı üçün
- ☐ Hər iki tərəf üçün
- ☐ Ancaq Sığortalı üçün
- ☒ Ancaq Sığortaçı üçün
- ☐ Təkrar sığortalı üçün

73 Sahibkarlıq risklərin sığorta müqavilələri aşağıdakıların xeyrinə bağlana bilər:

- ☐ Heç biri
- ☐ Sahibkarlıq fəaliyyətini həyata keçirən üçüncü şəxslərin
- ☐ Sahibkarlıq fəaliyyətini həyata keçirən sığortalı müştərilərin
- ☒ Sahibkarlıq fəaliyyətini həyata keçirən sığortalıların
- ☐ Sığorta brokeri

74 Sığortalı bilərəkdən baş vermiş hadisəyə görə mümkün olan zərəri azaltmamasına görə Sığortaçı zərərlərin ödənilməsindən azad ola bilərmi?

- ☐ Heç biri
- ☒ Həmişə azad ola bilər
- ☐ Heç zaman azad ola bilmir
- ☐ Əgər müqavilədə digər şərtlər nəzərdə tutulmamışdırsa, azad olmur
- ☐ Qismən azad ola bilər

75 Əgər sığorta haqqı tam köşürülməmişdirsə, sığortaçı məsuliyyət daşıyırmı?

- ☐ Daşıyır onda bunu sığortaçı məcur edir
- ☐ Daşımır
- ☒ Daşıyır, ancaq onda bu müqavilədə nəzərdə tutulmuşdur
- ☐ Heç biri
- ☐ Qismən daşıyır

76 Şəxsi sığorta müqaviləsi xeyrinə bağlanmalıdır:

- ☒ Sığorta olunan şəxsə görə sığortalının özü
- ☐ Əgər müqavilədə faydalanan kimi digər şəxs göstərilməmişdirsə sığortalanan şəxs özü
- ☐ Heç biri
- ☐ Kreditorun
- ☐ İstnilən hüquqi şəxs

77 Faydalanın təyin olunan müqaviləsini dəyişmək olmaz, əgər:

- ☒ Sığorta müqaviləsi üzrə faydalananın hər hansı öhdəçiliyini yerinə yetirmişdir yaxud sığorta ödənişi haqqında tələbi sığortaçıya təqdim edilmişdir
- ☐ Heç biri
- ☐ Sığorta ödənişi qismən ödənildikdə
- ☐ Sığortaçı dəyişdirməyə razı deyil
- ☐ Sığorta haqqı tam ödənildikdə

78 Əgər şəxs qanunla sığorta müqaviləsini bağlamalıdırsa, lakin müvafiq formada vəzifəsini yerinə yetirməmişdirsə, onda baş vermiş hadisə zamanı o:

- ☐ Sığortaçıya qanunla müəyyənləşdirilmiş məbkəgdə cərimə və sığorta haqqını ödəyir
- ☐ Məsuliyyət daşımır
- ☒ Sığorta ödənişi məbləğində faydalan şəxs qarşısında məsuliyyət daşıyır (necə ki, əgər sığorta müqaviləsi bağlanmışdırsa)
- ☐ Heç biri
- ☐ Məsuliyyət daşıyır

79 Üçüncü şəxsə dəymiş ziyana görə məsuliyyət sığortası müqaviləsi bağlana bilər:

- ☐ Məsuliyyət sığortası müqaviləsi digər şəxsin xeyrinə itki arzusu ilə istənilən şəxslə bağlanılır
- ☒ Belə müqavilənin bağlanılmasında sığorta marağı olan şəxslə
- ☐ Kimin məsuliyyəti olan şəxslə bağlanacaq
- ☐ Qrup şəxslər
- ☐ Heç biri

80 Sığorta üzrə işlər (əməliyyatlar) başa çatdırırlar:

- ☒ Yazılı formada
- ☐ Heç biri
- ☐ Şifahi, ancaq iki şahidin iştirakı ilə
- ☐ Notarial formada
- ☐ Ancaq ayrıca hallarda, Qanunda nəzərdə tutulan şifahi formada

81 Sığorta müqaviləsi hansı andan qüvvəyə minir.

- ☒ Əgər müqavilə ilə digərləri müəyyənləşməmişdirsə sığorta mükafatı (birinci sığorta haqqı) ödənildikdə
- ☐ Heç biri
- ☐ İlin əvvəlindən
- ☐ Sığorta mükafatları (bitinci sığorta haqqı) ödənildikdə
- ☐ Müqavilənin bütün mövcud şərtləri üzrə tərəflər razılığı gəldiyi halda

82 Azərbaycan Təkrar təşkilatın minimal nizamnamə kapitalının məbləğini göstərin:

- ☐ 15 mln AZN
- ☒ 10 mln.Azn
- ☐ 3 mln.Azn
- ☐ 6 mln.Azn
- ☐ 8 mln Azn

83 Sığorta məhsullarının integrativ xarakteri nədən ibarətdir:

- ☐ Heç biri
- ☒ Sığorta müdafiəsi və əlavə xidmətləri təqdim edir ki, həmin çərçivədə riskin hissəsini özündə birləşdirir
- ☐ Həm sığortalının, həm də sığortaçının maraqlarını eyni zamanda təmin edir
- ☐ Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafını təmin edir
- ☐ Brokerin mənafeyinə xidmət edir

84 Sığortalı Anderrayting daxil etlmir:

- ☐ Təkrarsığorta proqramının işlənilməsini
- ☒ Riskin minimallaşdırılması üzrə sığortalıya tövsiyələrin işlənilməsini
- ☐ Riskin seleksiyasını
- ☐ Məsuliyyətdə riskin qəbul edilməsi haqqında qərarların qəbul edilməsini
- ☐ Sığorta ehtiyatlarının hesablanması

85 Anderrayter-budur:

- ☐ Heç biri
- ☒ Sığortalanmada risklərin seleksiyası və qiymətləndirilməsi üzrə mütəxəssisdir
- ☐ Dəniz sığortasında qəza komissarıdır
- ☐ Sığorta tariflərinin hesablanması sferasında mütəxəssisdir
- ☐ Sığorta bazarında vasitəçiliyin xüsusi formasıdır

86 Riskin kumulyasiyası-budur:

- ☐ Material qiymətlilərinin məhdudlaşdırılmış sahədə birləşdirilməsi, beləki sığorta məbləğinin məcmuəsi çox böyükdür
- ☒ Bir sıra risklərin eyni zamanda reallaşdırılması nəticəsində çoxlu sığorta ödəmələrinin (təminatını) zəruri ödənilməsinə gətirir.
- ☐ Heç biri
- ☐ Riskin cəmlənməsi
- ☐ Sığortaçının portfelindən asılı risklərin olması

87 Sığorta brokeri-budur:

- ☐ Heç biri
- ☐ Zərərlərin tənzimlənməsinə görə mütəxəssisdir
- ☐ Risklərin qiymətləndirilməsinə görə mütəxəssisdir
- ☐ Sığorta eksperti
- ☒ Sığorta müqaviləsinin bağlanılmasına və ödənişin yerinə yetirilməsinə görə vasitəçidir

88 Sığortanın sahəsi-budur:

- ☐ Sığorta portfelidir
- ☐ Sığortalanmış sığorta obyektlərinin maksimal sayıdır
- ☒ Heç biri
- ☐ Bu Sığorta təşkilatında sığorta müqavilələri olan fiziki və hüquqi şəxslərin sayıdır
- ☐ Sığorta ödənişi olan obyektlərin miqdarıdır

89 Keptiv sığorta şirkəti adlanırlar:

- ☐ Müstəsna olaraq sənaye risklərinin sığortalanması ilə məşğul olurlar
- ☒ Təsisçilərin risklərinin sığortalanması üçün yaradılmışdır
- ☐ Heç biri
- ☐ Lisenziyasız işləyirlər
- ☐ Təsisçilər arasında xarici iştirakçılar olurlar

90 Hansı sığorta zamanı riskin baş vermə tezliyi çoxdur, lakin dəyən zərərin ağırlığı az olur?

- ☐ Heç biri
- ☐ həyat sığortası
- ☐ əmlak sığortası
- ☒ avtomobil sığortası
- ☐ maliyyə risklərinin sığortalanması

91 Reqres tələbi hüququ haqqında məlumat yalnızdır?

- ☐ Heç biri
- ☐ Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilməz
- ☐ Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilər
- ☒ Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı təqsirkar şəxsdən reqres tələbi qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir
- ☐ Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir

92 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtli fransıza 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 350 AZN
- ☐ 150 AZN
- ☐ 500 AZN
- ☒ 250 AZN
- ☐ 400 AZN

93 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransıza 1000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 1400 AZN
- ☐ 2750 AZN
- ☐ 5000 AZN
- ☒ 4000 AZN
- ☐ 0 AZN

94 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtli fransıza 1000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 24000Azn
- ☐ 0 AZN
- ☐ 2750 AZN
- ☒ 5000 AZN
- ☐ 4000 AZN

95 Sığortaçının rəhbərlərinə qoyulan tələblərdən hansı yanlıştır?

- ☐ Heç biri
- ☐ sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində ən azı iki il iş təcrübəsinin olması
- ☐ ali-iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin olması
- ☒ sığortaçının rəhbəri elmlər namizədi və ya elmlər doktoru olmalıdır
- ☐ mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması

96 Sığorta fəaliyyəti sahəsində hansı qadağa var?

- ☐ Heç biri
- ☐ sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması
- ☐ sığortaçının sığorta tarifiyin hesablanması
- ☒ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün natura şəklində vəsaitin ödənilməsi
- ☐ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi

97 Fransıza nədir?

- ☐ sığortalı tərəfindən ödənilməyən məbləğ
- ☒ sığortaçı tərəfindən ödənilməyən məbləğ
- ☐ Heç biri
- ☐ sığorta haqqının hissə-hissə ödənilməsi
- ☐ sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği

98 Sığortaçının vəzifəsinə aiddir

- ☐ Heç biri
- ☐ sığortalanmış obyekt barədə sığortalıya məlumat vermək

- ☐ sığorta haqqını vaxtında ödəmək
- ☒ sığortalını sığorta qaydaları ilə tanış etmək
- ☐ ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək

99 Anderrayting nədir?

- ☐ Heç biri
- ☐ əmlak sığortası
- ☐ riskin təhlil olunub, sığorta tarifi müəyyən edilməsi
- ☒ sığorta müqaviləsinin imzalanma prosesi
- ☐ şərtlə fransızanın digər adı

100 Təcrübəyə əsaslanmayan (spekulativ) risklər hansılardır?

- ☐ Heç biri
- ☐ gözlənilən risklər
- ☐ həm zərər, həm də mənfəət ilə nəticələ bilən risklər
- ☒ yalnız zərərlərin baş verməsi ilə nəticələ bilən risklər
- ☐ gözlənilməyən risklər

101 Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ☐ Heç biri
- ☐ sığortalanmış barədə sığortaçıya məlumat vermək
- ☐ sığorta haqqını vaxtında ödəmək
- ☒ sığorta obyektinə və hadisə barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi
- ☐ ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək

102 Sığortaçının nizamnamə kapitalı barəsində hansı tələb var? Digər cavablar yanlışdır.

- ☐ Heç biri
- ☐ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədən kənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə etməlidir
- ☐ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədən kənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilər
- ☒ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədən kənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz
- ☐ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində pul cəlb etməlidir

103 Sığorta şəhadətnaməsi nədir?

- ☐ Heç biri
- ☐ sığortalı ilə anderrayting arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir
- ☐ sığortalı ilə bank arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir
- ☒ sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir
- ☐ bank ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir

104 Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlər nədir?

- ☐ Heç biri
- ☐ risk
- ☐ şərtlə fransız
- ☒ sığorta

☐ şərtsiz fransıza

105 Sığortada Biznes proseslərinin qurulmasında anlayışlardan hansı istifadə olunmur

- ☐ Heç biri
- ☐ Standart keyfiyyəti
- ☐ Gözlənilən keyfiyyət
- ☒ Cəlb olunan keyfiyyət
- ☐ Səmərəli keyfiyyət

106 Sığorta üzrə Biznes-proseslərin tiplərində hansının aşkarlanmış nöqsanları ən çox miqdardır:

- ☐ Müşahidə olunan BP
- ☐ Baş BP
- ☐ Elementar BP
- ☒ Çox variantlı BP
- ☐ Açar BP

107 Sığorta sisteminin təşkilati struktur növlərindən hansı ierarxik tipə daxil edilmir:

- ☐ Xətti-ştab
- ☐ Funksional
- ☐ Xətti
- ☒ Diviziya
- ☐ Xətti-funksional

108 Dövlət sığorta nəzarəti xidməti aşağıda göstərilən sanksiyalardan hansını tətbiq etmirlər:

- ☐ Lisenziyanın qüvvədə olmasının dayandırılması
- ☐ Lisenziyanın qüvvəsinin məhdudlaşdırılması
- ☐ Əmretmə(sərəncanvermə)
- ☒ Əmlakın həbs edilməsi
- ☐ Cərimələr

109 Sığorta bazarının tənzimlənməsinin kodifikasiya modeli aşağıda göstərilən ölkələrdən hansında istifadə olunmur

- ☐ İspaniya
- ☐ Fransa
- ☐ Almaniya
- ☒ Kanada
- ☐ İtaliya

110 Nizamnamə kapitalı üzrə ən böyük tələb sığorta işinin aşağıda göstərilən subyektlərindən hansına təqdim edirlər:

- ☐ Risk sığortası üzrə sığortaçılar
- ☐ Sığorta brokerləri
- ☐ Qarışıq sığorta cəmiyyəti
- ☐ Həyat sığortası üzrə sığortaçılar
- ☒ Təkrar sığortaçılar

111 Sığorta işinin subyektlərindən hansına nizamnamə kapitalının minimal məbləği üzrə tələblər tətbiq edilmir:

- ☐ Qarışıq sığorta cəmiyyəti
- ☐ Təkrarsığortaçılar
- ☐ Risk sığortası üzrə sığortaçılar
- ☒ Sığorta brokerləri

- ☐ Həyat sığortası üzrə sığortaçılar

112 Sığorta qanunu ilə nizama salınmır:

- ☐ Müəyyən olunan obyektlərin sığortasının həyat keçirmək vəzifələri
- ☐ Sığortanın həyat keçirilmə qaydası
- ☐ Sığorta bazarının fəaliyyət şərtləri
- ☒ Vətəndaşların sosial müdafiəsinin formalaşdırılması və funksiyalaşdırılması
- ☐ Sığorta məhsullarının satılması üzrə sığortaçının fəaliyyəti

113 Sığorta brokeri işləyir:

- ☐ Heç biri
- ☐ Sığortaçı ilə razılaşmaya görə sığortalının adından
- ☐ Sığortaçının adından
- ☒ Öz adından sığortalı yaxud sığortaçının tapşırığına əsasən
- ☐ Xüsusi təşəbbüslə

114 Sizcə tərk doğru olmayanı seçin təsdiq edin:

- ☐ İcbari sığortanın aparılmasını qaydası, şərtləri və növləri ya qanunla, yaxud müqavilə üzrə tərəflərin sazişi ilə müəyyən olunur
- ☐ Könüllü sığorta üzrə sığortalı və sığortaçı arasında müqavilənin bağlanması nəticəsində onların hüquq və vəzifələri
- ☐ Xüsusi təşkilatlarında qarışıq sığorta üzrə üzvlük şərtlərinin hüquq və vəzifələri müəyyən edilir
- ☒ Xüsusi fondların iştirakı ilə sığortanın aparılmasının qayda, növləri və şərtləri xüsusi qanunla müəyyənləşir
- ☐ Dövlət icbari sığorta üzrə hüquq və vəzifələr normativ aktlarla müəyyən olunur

115 Əgər müqavilə üzrə sığortalının (sığorta olunanın) günahı olunmuşdursa sığortaçı sığorta ödənişindən azad edilmir

- ☐ Heç biri
- ☐ Peşə məsuliyyət sığortası
- ☐ Həyat yaxud sağlamlığa dəymiş ziyana görə mülki məsuliyyət sığortası
- ☒ İcbari sığorta
- ☐ Şəxsi sığorta

116 Kommersiya riski budur:

- ☐ Müflisləşmə
- ☐ Valyuta məhdudiyyəti
- ☐ Tətillər
- ☒ Məhsulun təchiz edilməməsi
- ☐ Əməliyyat zərərləri

117 Sığortaçı riskin bir hissəsini təkrarsığortaya verilməsində sığortalı qarşısında məsuliyyət daşıyır:

- ☐ Heç biri
- ☐ Məsuliyyət limiti həddində
- ☐ Xüsusi tutum həddində
- ☒ Tam həcmdə
- ☐ Təkrar sığorta müqaviləsində müəyyən edilən hissədə

118 AR-da Sığorta bazarının seqmentlərindən hansısı ən az həcmə (haqlar üzrə) malikdir:

- ☐ Könüllü tibbi sığorta bazarı
- ☐ Məsuliyyət sığortası bazarı
- ☐ Hüquqi şəxslərin əmlak sığortası bazarı
- ☒ Həyat sığortası bazarı
- ☐ Fiziki şəxslərin əmlak sığortası bazarı

119 Bunlardan hansıqanunla müəyyən olunansığortanın forması deyil

- ☐ Sosial sığorta
- ☐ Məcburi sığorta
- ☐ İcbari sığorta
- ☒ Həvalə edilmiş sığorta
- ☐ Könüllü sığorta

120 Bazarın əsas elementləri deyillər:

- ☐ Malların qiymətləri (sığorta müdafiəsi)
- ☒ Ticarət mərkəzləri
- ☐ Bazarın subyektləri
- ☐ Subyektlər arasındakı qarışıq əlaqələr
- ☐ Mallar (verilən bazarda ticarət obyektləri)

121 Sığorta müqaviləsi üzrə Faydalananlartərəflər deyillər:

- ☐ Brokerlər
- ☐ Faydalananlar
- ☐ Sığortalılar
- ☒ Sığortaçıları
- ☐ Agentlər

122 Sığorta münasibətlərinin subyektləri bunlar deyil.

- ☐ Sığorta olunanlar
- ☐ Faydalananlar
- ☐ Agentlər
- ☒ Dispaşerlər
- ☐ Sığortaçıları

123 Sığorta premiyasının (haqqının) hesablanmasında ekvivalentlik prinsipi budur:

- ☒ Netto-dərəcəsi=sığorta ödənişi
- ☐ Brutto-dərəcəsi=sığorta ödənişi
- ☐ Brutto>sığorta ödənişi
- ☐ Netto-dərəcəsi>sığorta ödənişindən
- ☐ Heç biri

124 Gəlirlik norması aktuar hesablamalarda bunlardan isyifadə olunur:

- ☐ Heç biri
- ☐ Şəxsi sığorta üzrə
- ☐ Əmlak sığortası üzrə
- ☒ Həyat sığortası
- ☐ Könüllü tibbi sığorta üzrə

125 Aktuar hesablamalar –budur:

- ☐ Heç biri
- ☐ Sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyətinin qiymətləndirilməsində istifadə olunan riyazi və statistik metodlarının məcmuəsi
- ☐ Sığorta ödənişlərinin qiymətləndirilməsində istifadə olunan riyazi və statistik metodların məcmuəsi
- ☒ Sığorta müqaviləsi üzrə tərəflərin qarşılıqlı maliyyə əlaqələrinin qiymətləndirilməsində istifadə olunan riyazi və statistik metodlarının məcmuəsi
- ☐ Aktual məsələlərdir

126 Sığorta tarifiə risk yüklənməsini daxil edilməsi adlanır:

- ☐ Heç biri
- ☐ Sığorta mükafatlarının və ödənişlərinin mövsümü dəyişməsinin müdafiəsi
- ☐ Qabaqlayıcı tədbirlərin maliyyələşdirilməsi
- ☒ Sığorta əməliyyatlarının maliyyə dayanıqlığının təmin edilməsi
- ☐ İnflyasiyadan qorunmaq

127 Ödəniş səviyyəsinin göstəricisi necə hesablanır:

- ☐ Heç biri
- ☐ Əmək haqqı mükafatının miqdarına zərərlərin ümumi məbləğinin bölünməsindən qismət kimi
- ☐ Zərər çəkmiş obyektlərin sayına zərərlərin ümumi məbləğinin bölünməsindən qismət kimi
- ☒ Ödəniş məbləğinin sığorta tədiyyələrinə nisbəti kimi
- ☐ Brutto-dərəcəsinə bütün netto-dərəcəsinin xüsusu çəkisin ifadə edir.

128 Sığorta məbləği vurulma yolu ilə təyin edilir:

- ☐ Heç biri
- ☐ Sığorta məbləğinə netto-dərəcəsinə
- ☐ Sığorta məbləğinə fransızanın
- ☒ Sığorta məbləğinə brutto dərəcəsinə
- ☐ Sığorta məbləğinə yüklənmənin

129 Sığorta tarifi elementləri işlərin aparılmasına sığortaçının xərclərinin maliyyələşdirilməsi üçün təyin olunan fondun formalaşdırılmasına görə göstərin:

- ☐ Heç biri
- ☐ Netto-dərəcəsi
- ☐ Brutto-dərəcəsi
- ☒ Əlavə
- ☐ Yüklənmə

130 Sığorta tarifi elementləri əsas hissəsi bunlardır:

- ☐ Heç biri
- ☐ Qarşısı alınma tədbirlərinə ayırmalar və işlərin aparılması xərcləri
- ☐ Mənfəət
- ☒ Netto dərəcəsi
- ☐ Brutto dərəcəsi

131 Netto dərəcəsi sidməkdir:

- ☐ Heç biri
- ☐ Sığorta fondunun formalaşması və istifadəsi ilə əlaqədar Sığortaçının xərclərinin maliyyələşdirilməsi üçün
- ☐ Sığorta təşkilatının mənfəətinin formalaşması üçün
- ☒ Sığorta ödənişi üçün təyin olunan sığorta fondunun formalaşdırılması üçün
- ☐ Sığorta komisionların verilməsi üçün

132 Könüllü sığorta üzrə sığorta tarifi elementləri müəyyən edilir:

- ☐ Heç biri
- ☐ AR "Sığorta fəaliyyəti haqqında" qanunu ilə
- ☐ Sığorta nəzarəti orqanı ilə
- ☒ Sığorta təşkilatı ilə
- ☐ Düzgün cavab yoxdur

133 Tarif dərəcəsi aşağıdakı elementləri özündə birləşdirir:

- ☐ Heç biri
- ☐ Netto dərəcəsinə, yüklənmə və mənfəəti

- ☐ Netto dərəcəsi
- ☒ Netto dərəcəsini və yükləməni
- ☐ Netto dərəcəsini, yüklənmə və vasitəçilərə komissionu

134 Risk əlavəsinin tərkibinə daxildir:

- ☐ Sığorta haqqı
- ☐ Yüklənmə
- ☐ Netto dərəcəsi
- ☒ Heç biri
- ☐ Burutto dərəcəsi

135 Sığorta tarifi aşağıdakılardan asılıdır:

- ☐ Sığorta ödənişinin miqdarı
- ☐ Sığorta obyektı
- ☐ Sığorta mükafatının miqdarı
- ☒ Sığorta riskinin xarakteri
- ☐ Sığorta haqqının miqdarı

136 Sığorta sistemi kimlərdən ibarətdir?

- ☐ Heç biri
- ☐ sığortaçılardan, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir
- ☐ müvafiq bank sistemi, sığortaçılardan, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir
- ☒ müvafiq icra hakimiyyəti orqanından, sığortaçılardan, sığorta brokerləri, agentləri və ekspertlərindən ibarətdir
- ☐ sığortalı və sığortaçılardan

137 Sosial müavinətlərin təyin olunması şərtlərindən hansı yalnışdır?

- ☐ Heç biri
- ☐ əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda
- ☐ yaşa görə müavinət
- ☒ əlilliyə görə
- ☐ əmək qabiliyyəti olan şəxsin əmək pensiyası hüququ olmadıqda

138 Sığorta edənin vəzifələrindən hansı yalnışdır (tibbi sığorta üzrə)?

- ☐ tibbi sığorta təşkilatını sərbəst sezmək
- ☐ sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək
- ☐ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ☒ Heç biri
- ☐ sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək

139 Tibbi sığorta təşkilatının vəzifələrindən hansı yalnışdır?

- ☐ tibbi xidmətlər üçün tariflərin müəyyənəşdirilməsində iştirak etmək
- ☐ müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək
- ☐ könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsi sığorta olunana qaytarmaq
- ☒ Heç biri
- ☐ sığorta olunanın mənafeələrini müdafiə etmək

140 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtli fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 30 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 120000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri

- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 9000 AZN və 4000 AZN
- ☒ 10000 AZN və 5000 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır

141 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtsiz fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 30 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 120000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 10000 AZN və 5000 AZN
- ☒ 9000 AZN və 4000 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır

142 Hansı obyektin sığortalıması zamanı, riskin baş vermə tezliyi çoxdur, dəyən zərərin ağırlığı da çox olur?

- ☐ bankların maliyyə riski sığortalıması
- ☐ Heç biri
- ☐ hərbiçinin həyatı sığortalıması
- ☐ avtomobilin şəxsiyyətləri sığortalıması
- ☒ avtomobil sığortalıması

143 Sığorta əsasən hansı sahədən ibarətdir?

- ☐ Heç biri
- ☐ əmlak və qeyri-əmlak sığortası
- ☐ avtomobil və qeyri-avtomobil sığortası
- ☒ həyat və qeyri-həyat
- ☐ avtomobil, əmlak və həyat sığortası

144 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtlili fransız 100 AZN, dəyən zərər 1500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 4000 AZN
- ☐ 1500 AZN
- ☐ 650 AZN
- ☒ 750 AZN
- ☐ 1400 AZN

145 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 240000 AZN, şərtlili fransız 10000 AZN, dəyən zərər 15000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ Heç biri
- ☐ 2750 AZN
- ☐ 5000 AZN
- ☒ 15000 AZN
- ☐ 0 AZN

146 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 240000 AZN, şərtsiz fransız 10000 AZN, dəyən zərər 15000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 10000.0
- ☐ 0 AZN
- ☐ 2750 AZN
- ☒ 5000 AZN

☐ 15000 AZN

147 Hansı güzəşt korporativ müştərilərə təqdim oluna bilər?

- ☐ Heç biri
- ☐ sığorta haqqından iyirmi faiz endirim
- ☐ sığorta tarifiəndə iyirmi faizə qədər endirim
- ☒ sifir dərəcəli fransıza
- ☐ natamam sığorta

148 İstehsalatın dayandırılması zaman fransıza adətən necə hesablanır?

- ☐ Heç biri
- ☐ faiz şəklində
- ☐ zaman şəklində
- ☒ dəqiq pul şəklində
- ☐ hesablanmır ümumiyyətlə

149 Sığorta riski nədir?

- ☐ Heç biri
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır
- ☒ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır
- ☐ elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.

150 Bu risklərdən hansı sığortalana bilməz?

- ☐ gözlənilməyən risklər
- ☐ həm zərərli həm də mənfəət ilə nəticələnə bilən risklər
- ☐ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- ☒ Heç biri
- ☐ gözlənilən risklər

151 Bunlardan hansı məcburi sığortaya aiddir?

- ☐ Heç biri
- ☐ yüklərin sığortalanması
- ☐ əmlak sığortası
- ☒ icbari məsuliyyət sığortası
- ☐ həyat sığortası

152 Hansı nümunədə sığortalının, sığortalanan obyektə sığorta marağı olduğu hesab edilir?

- ☐ Heç biri
- ☐ sığortalının sığorta obyektini istifadə hüququ yoxdursa
- ☐ sığorta obyektini sığortalıya məxsus deyilsə
- ☒ sığortalı sığorta obyektinin sahibi olarsa
- ☐ sığortalının sığorta obyektini istifadə hüququ var lakin sahibi deyil

153 Sığorta müqaviləsi nə zaman etibarsız sayıla bilər?

- ☐ sığorta hadisəsi ikinci dəfə baş verirsə
- ☐ sığorta məbləği sığorta haqqından böyükdürsə
- ☐ bütün polislərdə eyni obyekt sığortalanıbsa
- ☒ sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda

154 Sığorta tarifiələri haqqında hansı məlumat yanlışdır?

- ☐ Sığortalının ödədiyi sığorta haqları m əhsulun (işlərin, xidmətlərin) maya dəyərində aid edilir.
- ☐ Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı minimum sığorta tariflərini müəyyən edə bilər
- ☐ İcbari sığorta növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir
- ☒ Heç biri
- ☐ sığortalı sığorta haqqını müəyyən edir

155 Sığorta sahəsində nə qadağandır?

- ☐ sığorta müqaviləsində sığorta dərəcəsini qeyd etmək
- ☐ Heç biri
- ☐ sığorta haqqını hissə hissə ödəmək
- ☐ sığortalıya güzəşt təqdim etmək
- ☒ Xüsusi razılıq olmadan sığorta fəaliyyəti

156 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında hansı məlumat yanlış deyil?

- ☐ Heç biri
- ☐ Azərbaycan Respublikasının vətəndaşları ilə fərqli əsaslarla sığortalanma hüququna malikdirlər.
- ☐ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalanma hüququna malik deyillər.
- ☒ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalanma hüququna malikdirlər.
- ☐ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalamaq hüququna malikdirlər.

157 Sığorta edənin hüquqlarından hansı yalnızdır (tibbi sığorta üzrə)?

- ☐ tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək
- ☐ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək
- ☐ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ☒ Heç biri
- ☐ tibbi sığorta təşkilatını sərbəst seçmək

158 Tibbi sığorta təşkilatının vəzifələrindən hansı yalnızdır?

- ☐ tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək
- ☐ tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək
- ☐ tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq
- ☒ Heç biri
- ☐ tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək

159 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 25000 AZN, B Şirkətində Sığorta məbləği 10000 AZN, şərtlə fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 50000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 4000 AZN və 1000 AZN
- ☒ 5000 AZN və 2000 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanır

160 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 25000 AZN, B Şirkətində Sığorta məbləği 10000 AZN, şərtsiz fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 50000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ 10000 AZN
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 5000 AZN və 2000 AZN

- ☒ 4000 AZN və 1000 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanır

161 Hansı sığorta zamanı riskin baş vermə tezliyi ən az olur, lakin dəyən zərər ən çox olur?

- ☐ Heç biri
- ☐ maliyyə risklərinin sığortalanması
- ☐ əmlak sığortası
- ☒ həyat sığortası
- ☐ avtomobil sığortası

162 Sığorta müqaviləsində sığortalının əvəz edilməsi haqqında hansı məlumat yalnızdır?

- ☐ Heç biri
- ☐ Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir
- ☐ Əmlak sığortası müqaviləsini bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri vəərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir
- ☒ Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir
- ☐ Sığorta etdirən, sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki və ya hüquqi şəxs təyin etmək, habelə sığorta hadisəsi baş verəndə həmin şəxslərin və sığortaçının razılığı ilə onları dəyişdirmək hüququna malikdir

163 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz fransıza 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 800 Azn
- ☐ 250 AZN
- ☐ 500 AZN
- ☒ 150 AZN
- ☐ 400 AZN

164 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransıza 1000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 1000 Azn
- ☒ 500 AZN
- ☐ 2750 AZN
- ☐ 0 AZN
- ☐ 4000 AZN

165 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtli fransıza 2000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 5000 AZN
- ☐ 2000 Azn
- ☐ 4000 AZN
- ☐ 2750 AZN
- ☒ 0 AZN

166 Bunlardan hansı sığorta şirkətində tam ştat işçi olmaya bilər?

- ☐ Heç biri
- ☐ mühasib
- ☒ sığorta agentı
- ☐ andərayter
- ☐ marketoloq

167 Sığorta bazarında peşəkar iştirakçı kimlərdir ?

- ☐ Heç biri
- ☒ sığortaçı
- ☐ sığortalı
- ☐ faydagötürən
- ☐ sığorta olunan

168 Şərtsiz franşıza nədir?

- ☐ dəyən zərər franşızadan artıq olan zaman tam ödənilən franşıza
- ☒ heç bir halda udməyən franşıza
- ☐ Heç biri
- ☐ sığorta haqqının hissə hissə ödənilməsi
- ☐ sığortalı tərəfindən ödənilməyən məbləğ

169 Xalis risklər hansılardır?

- ☐ Heç biri
- ☒ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- ☐ həm zərərlə həm də mənfəət ilə nəticələnə bilən risklər
- ☐ gözlənilən risklər
- ☐ gözlənilməyən risklər

170 Bunlardan hansı anderrayterin vəzifəsinə aid deyil?

- ☐ Heç biri
- ☒ sığorta tarifini müəyyən etmək
- ☐ daxil olan iddianı araşdırmaq
- ☐ riski təhlil etmək
- ☐ franşızanı müəyyən etmək

171 Bu risklərdən hansı sığortalana bilər?

- ☐ həm zərərlə həm də mənfəət ilə nəticələnə bilən risklər
- ☐ qanunla qadağan olunmuş fəaliyyət ilə bağlı risklər
- ☐ mənfəət ilə nəticələnə bilən risklər
- ☐ Heç biri
- ☒ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər

172 Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ☐ sığortalının sığorta hadisəsi baş verən zaman Azərbaycan respublikasından kənarda olması
- ☒ sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qəzəli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi
- ☐ Heç biri
- ☐ sığortalının sığorta hadisəsi yaranmasını gözləməsi
- ☐ ölkədə baş verən inflasiya

173 Sığortaçının təşkilati strukturu haqqında hansı yanlıştır?

- ☐ Heç biri
- ☒ Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortalı tərəfindən təyin edilir
- ☐ Sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun nizamnaməsi ilə müəyyən edilir
- ☐ Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərirlər.
- ☐ Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir

174 Sığorta müqaviləsi nədir?

- ☐ Heç biri
- ☒ sığortalı ilə sığortacı arasında sazişdir
- ☐ qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortasının öhdəliklərinin son həddi olan pul məbləği
- ☐ sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi
- ☐ qanuna uyğun olaraq sığortalının sığortacıya verməli olduğu pul məbləği

175 Sığorta haqqında qanun hansı münasibətlərə şamil edilmir?

- ☐ Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlərinə
- ☒ sosial sığorta sahəsində olan münasibətlərə
- ☐ Heç biri
- ☐ icbari sığorta sahəsində olan münasibətlərə
- ☐ könüllü sığorta sahəsində olan münasibətlərə

176 Sosial müavinətlərin hansı növü yalnız qeyd edilib ?

- ☐ dəfn ызын мавинәт
- ☐ əlilliyə görə müavinət
- ☒ təinatatsız müavinat
- ☐ uşağın anadan olmasına görə müavinət
- ☐ Heç biri

177 Tibbi sığorta edənin vəzifələri haqqında hansı məlumat yalnızdır?

- ☐ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ☒ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını istənilən vaxt ödəmək
- ☐ Heç biri
- ☐ sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək
- ☐ sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək

178 Tibbi sığorta hansı formalarda olur?

- ☐ Heç biri
- ☒ icbari və könüllü
- ☐ şəxsi və kütləvi
- ☐ maddi və qeyri maddi
- ☐ formalar üzrə ayrılır

179 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 30000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtli fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 12000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 60000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri
- ☒ 6000 AZN və 4000 AZN
- ☐ 5000 AZN və 3000 AZN
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanır

180 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 30000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtsiz fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 12000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 60000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ 5000 AZN və 3000 AZN
- ☒ 6000 AZN və 4000 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanır
- ☐ Heç biri

☐ 2000 AZN və 1500 AZN

181 Tibbi sığorta hansı formalarda olmur?

- ☐ Heç biri
☐ könüllü
☐ icbari
☒ kütləvi
☐ formalar üzrə meyyarlara ayrılır

182 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 7000 AZN, şərtli franşıza 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 14000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 300 Azn
☐ 150 AZN
☐ 500 AZN
☒ 250 AZN
☐ 400 AZN

183 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 36 000 AZN, şərtsiz franşıza 2000 AZN, dəyən zərər 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 3000 Azn
☐ 5000 AZN
☐ 8000 AZN
☒ 6000 AZN
☐ 0 AZN

184 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 15 000 AZN, şərtli franşıza 1000 AZN, dəyən zərər 3000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 100 Azn
☐ 4000 AZN
☐ 3000 AZN
☒ 2000 AZN
☐ 0 AZN

185 Sığortaçı tərəfindən ödənilməyən məbləğ nədir (termin kimi)?

- ☐ Heç biri
☐ sığorta məbləği
☐ reqress
☒ franşıza
☐ sığorta haqqı

186 Riskin təhlil olunub, sığorta tarifiinin müəyyən edilməsi nədir?

- ☐ Heç biri
☐ əmlak sığortası
☐ anderryaytinq
☒ sığorta müqaviləsinin imzalanma prosesi
☐ şərtli franşızanın digər adı

187 Həm zərərlə, həm də mənfəət ilə nəticələ bilən risklər necə adlanır?

- ☐ Heç biri
☐ gözlənilən risklər
☐ yalnız zərərlərin baş verməsi ilə nəticələnmə bilən risklər

- ☒ Təcrübəyə əsaslanmayan (speklativ) risklər
☐ gözlənilməyən risklər

188 Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər _____ müəyyən edilir.

- ☐ sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya özəl tibbi praktika ilə məşğul olan şəxs) arasında razılaşmaya əsasən
☒ sərbəst şəkildə
☐ Heç biri
☐ sığortalının tələblərinə
☐ sığortaçının tələblərinə əsasən

189 Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqlarına aid deyil.

- ☐ könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq
☐ tibbi sığorta tariflərinin müəyyən etmək
☐ icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək
☒ Heç biri
☐ tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək

190 Tibbi sığorta təşkilatının hüquqlarından hansı yalnızdır?

- ☐ Heç biri
☐ tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək
☐ tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq
☒ zərərin sığorta olunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta olunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsinə tələb etmək
☐ tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin ödənilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək

191 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 50.000 AZN, B Şirkətində Sığorta məbləği 25.000 AZN, şərtli fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10.000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri
☐ 2000 AZN və 1500 AZN
☐ 4000 AZN və 1500 AZN
☒ 5000 AZN və 2500 AZN
☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır

192 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 50.000 AZN, B Şirkətində Sığorta məbləği 25.000 AZN, şərtsiz fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10.000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri
☐ 2000 AZN və 1500 AZN
☐ 5000 AZN və 2500 AZN
☒ 4000 AZN və 1500 AZN
☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır

193 Hansı risk sığortalana bilməz?

- ☐ sığortalana bilməyən risk olmur
☐ nadir hallarda baş verən
☐ yüksək tezliklə baş verən

- ☒ Heç biri
☐ gəllir ilə nəticələnə bilən

194 Sığorta növləri hansı formada ola bilər?

- ☐ Heç biri
☐ əmlak və qeyri-əmlak sığortası
☐ avtomobil və qeyri-avtomobil sığortası
☒ könüllü və icbari
☐ avtomobil, əmlak və həyat sığortası

195 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz fransıza 1000 AZN, dəyən zərər 3000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 300 Azn
☐ 1400 AZN
☐ 1500 AZN
☒ 500 AZN
☐ 400 AZN

196 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 124.000 AZN, şərtli fransıza 10000 AZN, dəyən zərər 12000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ Heç biri
☐ 2000 AZN
☐ 5000 AZN
☒ 12000 AZN
☐ 0 AZN

197 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 124.000 AZN, şərtsiz fransıza 10000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ Heç biri
☐ 2750 AZN
☐ 5000 AZN
☒ 0 AZN
☐ 15000 AZN

198 Şərtli fransıza adətən hansı növ sığorta da olur?

- ☐ Heç biri
☐ əmlak sığortası
☐ tibbi sığorta
☒ avtomobil sığortası
☐ heç birində

199 Sığorta xidmətlərinə aid deyil

- ☐ Heç biri
☐ icbari yanğından sığorta
☐ tibbi sığorta
☒ gəlirin əldə edilməsi sahəsindəki fəaliyyətin sığortalanması
☐ maliyyə risklərinin sığortalanması

200 Sığorta məbləği nədir?

- ☐ Heç biri
☐ sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği

- ☐ sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi
- ☒ sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği
- ☐ sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafeələrinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait

201 Sığorta ödənişində digər sığorta şirkətinin iştirakı hansı halda ola bilər?

- ☐ bütün polislərdə ayrı-ayrı obyektlər sığortalanıbsa
- ☐ Heç biri
- ☐ sığorta hadisəsi ikinci dəfə baş verirsə
- ☐ sığorta məbləği sığorta haqqından böyükdürsə
- ☒ bütün polislərdə eyni obyekt sığortalanıbsa

202 Əmlak sığortası üçün hansı şərt zəruridir?

- ☐ əmlakın sahibinin yaşı
- ☐ əmlakın çox dəyərli olmaması
- ☐ əmlakın dəyərli olması
- ☒ Heç biri
- ☐ əmlakın təbii fəlakət baş verdiyi zonlardan uzaqlığı

203 Hansı halda sığorta tarifi artır?

- ☐ Heç biri
- ☐ sığorta haqqı azaldılarsa
- ☐ fransıza artırılarsa
- ☒ fransıza azaldılarsa
- ☐ sığortalanan obyekt riskli olmazsa

204 Sığorta agentı haqqında hansı məlumat yalnızdır?

- ☐ Heç biri
- ☐ Agentlər bir gün ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti günün son iş gününə qədər sığortaçıya verməlidirlər
- ☐ Agentlər bir həftə ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər
- ☒ Agentlər bir ay ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti ayın son iş gününə qədər sığortaçıya verməlidirlər
- ☐ Agentlər bir gün ərzində qəbul etdikləri sığorta haqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən gec növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər

205 Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ☐ Heç biri
- ☐ sığorta hadisəsinin baş verməsi
- ☐ sığorta məbləği sığorta haqqından çox olsa
- ☒ sığortalının əmlak sığortası üzrə zərərin əvəzini zərər dəyməsində təqsiri olan şəxsdən alması
- ☐ sığorta hadisəsi gözlənilmədən baş verərsə

206 Sığorta fəaliyyəti sahəsində hansı qadağa var?

- ☐ Heç biri
- ☐ sığortaçının sığorta tarifi haqqında hesablamağı
- ☐ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün natura şəklində vəsaitin ödənilməsi
- ☒ sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması
- ☐ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi

207 Sığorta qanunvericiliyinə nə daxil deyil?

- ☐ Heç biri
- ☐ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının Cinayət məəcəlləsi
- ☐ Azərbaycan Respublikasının sığorta fəaliyyəti haqqında qanunu

208 İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər kim tərəfindən müəyyən edilir

- ☐ Heç biri
- ☐ sığortaçı
- ☐ sığortalı
- ☒ müvafiq icra hakimiyyəti orqanı
- ☐ sığorta edən

209 Tibbi sığortanın subyektlərinə aid deyil?

- ☐ Heç biri
- ☐ sığorta edənlər
- ☐ sığorta olunanlar
- ☒ istənilən özəl tibbi praktika ilə məşğul olan şəxslər
- ☐ tibbi sığorta təşkilatları

210 Tibbi sığorta təşkilatının hüquqlarından hansı yalnızdır?

- ☐ Heç biri
- ☐ tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək
- ☐ tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək
- ☒ tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək
- ☐ tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək

211 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40.000 AZN, B Şirkətində Sığorta məbləği 20.000 AZN, şərtlə fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ 1500 Azn
- ☒ 4000 AZN və 2000 AZN
- ☐ 3000 AZN və 1000 AZN
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır

212 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40.000 AZN, B Şirkətində Sığorta məbləği 20.000 AZN, şərtsiz fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 100.000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ Heç biri
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 4000 AZN və 2000 AZN
- ☒ 3000 AZN və 1000 AZN
- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır

213 Hansı sığorta zamanı riskin baş vermə tezliyi çoxdur, lakin dəyən zərərin ağırlığı az olur?

- ☐ Heç biri
- ☐ həyat sığortası
- ☐ əmlak sığortası
- ☒ tibbi sığorta

- ☐ maliyyə risklərinin sığortalanması

214 Xüsusi təminat haqqında hansı məlumat doğrudur?

- ☒ Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir
- ☐ Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilməz
- ☐ Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini yalnız sığortalı müəyyən edir
- ☐ Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi təminatın yaradılması qaydası və şərtlərini yalnız sığortaçı müəyyən edir
- ☐ Heç biri

215 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz franşıza 100 AZN, dəyən zərər 2000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 4000 AZN
- ☐ 2000 AZN
- ☐ 1900 AZN
- ☒ heç biri
- ☐ 1500 AZN

216 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 14.000 AZN, şərtsiz franşıza 1000 AZN, dəyən zərər 6000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 1000 Azn
- ☐ 2750 AZN
- ☐ 6000 AZN
- ☒ 5000 AZN
- ☐ 0 AZN

217 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 14.000 AZN, şərtlə franşıza 1000 AZN, dəyən zərər 3000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 14000 AZN
- ☐ 0 AZN
- ☐ 2750 AZN
- ☒ 3000 AZN
- ☐ 2000 AZN

218 Sığorta obyektinin dəyəri haqqında hansı məlumat yalnızdır?

- ☐ sığorta obyektinin dəyəri sığorta haqqından çox ola bilər
- ☐ sığorta obyektinin dəyəri sığorta məbləğindən çox ola bilər
- ☐ sığorta obyektinin dəyəri AZN ilə ol bilər
- ☒ Heç biri
- ☐ sığorta obyektinin dəyəri sığorta məbləğindən az ola bilər

219 Hansı halda məcburi franşıza tətbiq edilir?

- ☐ Heç biri
- ☐ sürücü yalnız öz nəqliyyat vasitəsini könüllü sığortalasa, o zaman icabri sığorta məcburi franşıza qismində çıxış edir
- ☐ sürücü öz məsuliyyətini könüllü sığortalasa, o zaman icabri sığorta məcburi franşıza qismində çıxış edir
- ☒ heç bir halda, sığortalı franşızanı istənilən halda ozu seçə bilər
- ☐ əmlak sığortası zamanı

220 Sığortalı kimdir?

- ☐ Heç biri
- ☐ sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti olan şəxs
- ☐ sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış təşkilat
- ☒ sığortaçı ilə müqavilə bağlayan və ya xeyrinə sığorta müqaviləsi bağlanan fiziki və ya hüquqi şəxs
- ☐ sığorta brokeri

221 Sığorta marağı nədir?

- ☐ sığortalının sığorta obyektinin qorunmasına olan maraq
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır.
- ☐ qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya ödənilməsi üçün əsas olan hal
- ☒ Heç biri
- ☐ sığortaçının sığorta obyektinin qorunmasına olan maraq

222 Bunlardan hansı könüllü sığortaya aiddi?

- ☐ Heç biri
- ☐ icbari yanğından sığortalanma
- ☐ icbari işəgötürənin məsuliyyət sığortası
- ☒ əmlak sığortası
- ☐ icbari sürücünün məsuliyyət sığortası

223 Şərtli fransıza nədir?

- ☐ Heç biri
- ☐ sığortalı tərəfindən ödənilməyən məbləğ
- ☐ heç bir halda ödənməyən fransıza
- ☒ dəyən zərər fransızadan artıq olan zaman tam ödənilən fransıza
- ☐ sığorta haqqının hissə-hissə ödənilməsi

224 Sığorta müqaviləsinə nə zaman xitam verilə bilər?

- ☐ Heç biri
- ☐ qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığortaçı ləğv edildikdə
- ☐ sığortalı sığorta obyektinin sahibi olarsa
- ☒ sığortalının sığorta obyektini istifadə hüququ yoxdursa
- ☐ sığortalının sığorta obyektini istifadə hüququ var lakin sahibi deyil

225 Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ☐ Heç biri
- ☐ sığorta hadisəsinin baş verməsi
- ☐ sığorta məbləği sığorta haqqından çox olsa
- ☒ sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi
- ☐ sığorta hadisəsi gözlənilmədən baş versə

226 Sığorta sahəsində nə qadağandır?

- ☐ Heç biri
- ☐ Sığortaçının sığorta xidmətləri bazarını inhisara alması
- ☐ Sığorta müavilələrində fransızanı qeyd etmək
- ☒ Sığortalının sığorta xidmətləri bazarını inhisara alması
- ☐ Sığortaçının rəhbərliyini dəyişmək

227 Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir (nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası)?

- ☐ Heç biri
- ☐ sığortalı öz öhdəliklərini tam yerinə yetirdikdə

- ☐ sığortalı sığortacı qarşısında öz ohdəliklərini tam yerinə yetirdikdə
- ☒ sığortacı sığortalı qarşısında öz ohdəliklərini tam yerinə yetirdikdə
- ☐ on ay keçdikdə

228 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir və ya daha çox hadisə baş verdikdə yeni müddət üçün müqavilə bağlanarkən sığorta haqqının məbləği

- ☐ Heç biri
- ☐ müvafiq olaraq 10% və 20% miqdarında azaldılır
- ☐ dəişilməz olaraq qalır
- ☒ müvafiq olaraq 10% və 20% miqdarında artırılır
- ☐ müvafiq olaraq 20% və 40% miqdarında azaldılır

229 Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hansı müddətə olur?

- ☐ 11 ay
- ☐ on ay
- ☐ müqavilədə qeyd olunan müddətlik
- ☒ 1 il
- ☐ 1 il 1 ay

230 Azərbaycan Respublikası ərazisində əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası

- ☐ Heç biri
- ☐ aparılmır
- ☐ könüllüdür
- ☒ məcburidir
- ☐ zəruri deyil

231 Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası

- ☐ Heç biri
- ☐ aparılmır
- ☐ könüllüdür
- ☒ məcburidir
- ☐ zəruri deyil

232 Sığorta məbləğinin dəyişməsi nəyə birbaşa təsir göstərir?

- ☐ Heç biri
- ☐ sığorta hadisəsinə
- ☐ sığorta riskinə
- ☒ sığorta haqqına
- ☐ fransızaya

233 Sığorta tarifiinin dəyişməsi nəyə birbaşa təsir göstərir?

- ☐ Heç biri
- ☐ sığorta məbləğinə
- ☐ sığorta riskinə
- ☒ sığorta haqqına
- ☐ sığorta ödənişinə

234 Fransızanın dəyişməsi nəyə təsir göstərmir?

- ☐ Heç biri
- ☐ sığorta haqqına
- ☐ sığorta tarifiinə
- ☒ sığorta məbləğinə

☐ sığorta ödənişinə

235 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 17000 AZN, şərtsiz fransıza 1000 AZN, dəyən zərər 6000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 34000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 4000 Azn
☐ 5000 AZN
☐ 1500 AZN
☒ 2500 AZN
☐ 6000 AZN

236 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 235.000 AZN, şərtli fransıza 16000 AZN, dəyən zərər 18000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır

- ☐ 3000 Azn
☐ 2000 AZN
☐ 5000 AZN
☒ 18000 AZN
☐ 0 AZN

237 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 155.000 AZN, şərtsiz fransıza 24000 AZN, dəyən zərər 55000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 17000 Azn
☐ 27500 AZN
☐ 55000 AZN
☒ 31000 AZN
☐ 15000 AZN

238 Tibbi sığortada adətən hansı nə olur?

- ☐ Heç biri
☐ ikiqat fransıza
☐ şərtsiz fransıza
☒ şərtli fransıza
☐ sıfır dərəcəli fransıza

239 Sığorta fəaliyyəti sahəsində hansı qadağa yoxdur?

- ☐ Heç biri
☐ sığortaçının istehsal fəaliyyəti ilə məşğul olması
☐ sığortaçının bank fəaliyyəti ilə məşğul olması
☒ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi
☐ sığortaçının ticarət fəaliyyəti ilə məşğul olması

240 Yangından icbari sığorta hansı qrup risklərə aid edilə bilər (digər şərtlər dəyişməz qalsa)?

- ☐ Heç biri
☐ nadir hallarda baş verən lakin zərəri çox olan
☐ tez baş verən və əsasən zərəri çox olan
☒ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
☐ nadir hallarda baş verən və zərəri çox olmayan

241 Həyat sığortası hansı qrup risklərə aid edilə bilər?

- ☐ Heç biri
☐ nadir hallarda baş verən lakin zərəri çox olan

- ☐ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- ☒ tez baş verən və əsasən zərəri çox olan
- ☐ nadir hallarda baş verən və zərəri çox olmayan

242 Avtomobil sığortası hansı qrup risklərə aid edilə bilər?

- ☒ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- ☐ tez baş verən və əsasən zərəri çox olan
- ☐ nadir hallarda baş verən lakin zərəri çox olan
- ☐ nadir hallarda baş verən və zərəri çox olmayan
- ☐ Heç biri

243 Əmlak sığortası hansı qrup risklərə aid edilə bilər?

- ☐ tez baş verən və əsasən zərəri çox olan
- ☐ Heç biri
- ☐ nadir hallarda baş verən və zərəri çox olmayan
- ☐ nadir hallarda baş verən lakin zərəri çox olan
- ☒ daha tez baş verən lakin əsasən zərəri çox olmayan

244 Tibbi sığorta hansı qrup risklərə aid edilə bilər?

- ☐ Heç biri
- ☐ nadir hallarda baş verən və zərəri çox olmayan
- ☒ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- ☐ tez baş verən və əsasən zərəri çox olan
- ☐ nadir hallarda baş verən lakin zərəri çox olan

245 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransıza 100 AZN, dəyən zərər 2000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 48000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 1000 Azn
- ☒ 900 AZN
- ☐ 2000 AZN
- ☐ 1500 AZN
- ☐ 4000 AZN

246 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 47.000 AZN, şərtsiz fransıza 1000 AZN, dəyən zərər 3500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 6000 AZN
- ☒ 2500 AZN
- ☐ 500 Azn
- ☐ 3500 AZN
- ☐ 0 AZN

247 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 79.500 AZN, şərtli fransıza 1250 AZN, dəyən zərər 2000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 1000 Azn
- ☒ 2000 AZN
- ☐ 3000 AZN
- ☐ 750 AZN
- ☐ 0 AZN

248 Sığorta obyektinin dəyəri haqqında hansı məlumat yalnışdır?

- ☐ Heç biri

- ☒ sığorta obyektinin dəyəri sığorta haqqına heç bir halda təsir etmir
- ☐ sığorta obyektinin dəyəri AZN ilə ölçülə bilər
- ☐ sığorta obyektinin dəyəri sığorta məbləğindən çox ola bilər
- ☐ sığorta obyektinin dəyəri sığorta haqqından çox ola bilər

249 Bunlardan hansı könüllü sığortaya aiddir?

- ☐ Heç biri
- ☒ tibbi sığorta
- ☐ icbari işəgötürənin məsuliyyət sığortası
- ☐ icbari yanğından sığortalanma
- ☐ icbari sürücünün məsuliyyət sığortası

250 Yanğından sığorta edən (sığortaçının) vəzifələrinə aiddir?

- ☐ Heç biri
- ☒ sığorta olunandan sığorta haqqını almaq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq sığorta şəhadətnaməsini vermək
- ☐ sığortaçını sərbəst seçmək
- ☐ sığorta qaydaları ilə tanış olmaq
- ☐ sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək

251 Yanğından sığorta edən (sığortaçının) vəzifələrinə aid deyil?

- ☐ Heç biri
- ☒ sığorta hadisəsi baş verdikdə sığorta olunandan ərizə daxil olduqdan sonra 3 gün müddətində hadisənin baş vermə səbəblərini müəyyənləşdirmək, dövlət yanğın nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarından sığortalanan əmlak barədə lazımi məlumat almaq
- ☐ sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək
- ☐ sığorta olunandan sığorta haqqını almaq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq sığorta şəhadətnaməsini vermək
- ☐ tələb olunan bütün sənədlər təqdim edildikdən sonra 10 gün müddətində sığorta ödənişini vermək və ya yazılı şəkildə əsaslandırmaqla ödənişin verilməsindən imtina etmək;

252 Yanğından sığorta edən (sığortalının) hüquqlarına aid deyil?

- ☐ Heç biri
- ☒ sığorta edilən əmlakın baxışını keçirmək, sığorta olunanla birlikdə sığortalanan əmlakı qiymətləndirmək və ya bu işi müstəqil sığorta qiymətləndiricisinə həvalə etmək;
- ☐ sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək
- ☐ baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək
- ☐ hadisə ilə əlaqədar təqsirkar şəxs müəyyən olunarsa, sığorta ödənişi verildikdən sonra ona qarşı reqres qaydasında iddia qaldırmaq

253 Yanğından sığorta edən (sığortaçının) hüquqlarına aiddir?

- ☐ sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda və ya sığorta olunanın tapşırığı ilə onun adından məhkəmədə iştirak etmək
- ☒ sığorta hadisəsinin baş verdiyi gündən ən gec 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək
- ☐ Heç biri
- ☐ sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq
- ☐ sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək

254 Yanğından sığorta olunanın vəzifələrinə aiddir?

- ☐ Heç biri
- ☐ sığortaçını sərbəst seçmək
- ☐ sığorta qaydaları ilə tanış olmaq

- ☐ sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək
- ☒ baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək

255 Yanğından sığorta olunanın vəzifələrinə aid deyil?

- ☐ Heç biri
- ☐ sığorta hadisəsinin baş verdiyi gündən ən gec 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək
- ☒ sığortaçını sərbəst seçmək
- ☐ sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək
- ☐ sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq

256 Yanğından sığorta olunanın hüquqlarına aid deyil?

- ☐ sığortaçını sərbəst seçmək
- ☒ sığorta hadisəsi baş verdikdə sığorta ödənişini tələb etmək
- ☐ Heç biri
- ☐ baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta olunana təqdim edilmiş bütün iddialar barədə sığortaçıya xəbər vermək
- ☐ sığorta qaydaları ilə tanış olmaq

257 Yanğından sığorta olunanın hüquqlarına aiddir?

- ☐ Heç biri
- ☒ sığorta hadisəsi zamanı əmlakın xilas edilməsi, zərərin qarşısının alınması və onun azaldılması istiqamətində tədbirlər görmək, yanğın söndürmə xidmətini çağırmaq
- ☐ sığortaçını sərbəst seçmək
- ☐ sığortaçı ilə müqavilə bağlamaq və sığorta haqqını ödəmək
- ☐ sığorta hadisəsinin baş verdiyi gündən ən gec 3 iş günü ərzində sığortaçıya yazılı məlumat vermək

258 Yanğından sığorta zamanı sığorta hadisəsi hesab edilir

- ☐ Heç biri
- ☐ nüvə partlayışı
- ☐ elektron aparatlarının və avadanlığının yanması nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, həmin aparat və avadanlığın sıradan çıxması,
- ☒ partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü
- ☐ sığorta hadisəsi zamanı və ya sığorta hadisəsindən sonra əmlakın oğurlanması

259 Yanğından sığorta zamanı sığorta hadisəsi hesab edilmir.

- ☐ Heç biri
- ☐ partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü
- ☐ Yanğın,
- ☒ nüvə partlayışı
- ☐ ildırım düşməsi

260 İstehsalatın dayandırılması zamanı fransıza adətən necə hesablanır?

- ☒ istehsalatın dayandırılmasından sonra keçən günlərin sayına uyğun
- ☐ hesablanmır ümumiyyətlə
- ☐ faiz şəklində
- ☐ dəqiq pul şəklində
- ☐ Heç biri

261 Yanğından icbari sığorta haqqında qanunvericilikə hansı daxil deyil?

- ☐ Heç biri
- ☐ Sığorta fəaliyyəti haqqında qanun

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☒ Yanğın təhlükəsizliyi haqqında
- ☐ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

262 Bunlardan hansı məcburi sığortaya aiddir?

- ☐ Heç biri
- ☐ həyat sığortası
- ☐ əmlak sığortası
- ☒ yanğından icbari sığorta
- ☐ yüklərin sığortalanması

263 Ayrı-ayrı kateqoriyalı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti nədir?

- ☐ Heç biri
- ☐ Anderryatinq
- ☐ Sığorta
- ☒ Sosial müavinət
- ☐ Sığorta məbləği

264 Yanğından icbari sığortanın məqsədi –

- ☐ Heç biri
- ☐ yanğın nəticəsində sığortaçının sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- ☐ yanğın nəticəsində sığorta olunanların və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- ☒ yanğın nəticəsində sığortaçı və əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir
- ☐ yanğın nəticəsində əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafeələrinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir

265 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 77000 AZN, şərtsiz franşıza 1000 AZN, dəyən zərər 3500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 3000 Azn
- ☐ 0 AZN
- ☐ 3500 AZN
- ☒ 2500 AZN
- ☐ 4000 AZN

266 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 55000 AZN, şərtli franşıza 2000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 3000 azn
- ☐ 1500 AZN
- ☐ 5000 AZN
- ☒ 0 AZN
- ☐ 2000 AZN

267 Bunlardan hansı yalnız sığorta şirkətində çalışa bilər?

- ☐ Heç biri
- ☐ auditor
- ☐ marketoloq
- ☒ anderaşter
- ☐ mühasib

268 Əmlak sığortası zamanı hansı amil daha çox təsir edici hesab edilir ?

- ☐ Heç biri
- ☐ əmlakın sahibinin cinsi
- ☐ əmlakın sahibinin yaşı
- ☒ əmlakın yerləşdiyi ərazi
- ☐ əmlakın sahibinin iş yeri

269 Heç bir halda ödənməyən franşıza necə adlanır?

- ☐ bağlı
- ☐ şərtsiz
- ☐ şərtli
- ☒ Heç biri
- ☐ müsbət

270 Sığorta sahəsində marketoloqların hansı məhdudiyyəti var?

- ☐ Heç biri
- ☐ əlavə hədiyyələr etmək ilə bağlı
- ☐ reklam buraxmaq ilə bağlı
- ☒ tarifləri endirmək ilə bağlı
- ☐ kampaniyalar hazırlamaq ilə bağlı

271 Bunlardan hansı anderrayterin vəzifəsinə aid deyil?

- ☐ Heç biri
- ☐ riski təhlil etmək
- ☐ reklam kampaniyalarını hazırlamaq
- ☒ sığorta tarifini müəyyən etmək
- ☐ franşızanı müəyyən etmək

272 Sığortalı ilə sığortaçı arasında saziş nədir?

- ☐ Heç biri
- ☐ franşıza
- ☐ Sığorta müqaviləsi
- ☒ sığorta şəhadətnaməsi
- ☐ reqress

273 Sığortalı eyni bir obyektə 3 sığortaçıda müvafiq olaraq aşağıdakı kimi sığortamışdır: 25,50,75. Sığorta qiyməti 150, birbaşa zərər 50-dir. Hər sığortaçı hansı ödənişi həyata keçirəcəkdir? 1.25,50,75 2.50,50,50 3.8,5,16,5,25 4.12,5,25,37,5

- ☐ heç biri
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 3.0
- ☐ 4.0

274 Sığorta məbləği 200 minman., obyektin sığorta qiyməti 380 minman., faktiki zərər 180 min man olarsa və müqavilədə «10%-dən azaddır» şərti olarsa, sığorta ödənişini tapın. 1.80 min. man 2.100 min.man 3.180 min. man 4.190 min. Mann

- ☐ heç biri
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 2.0
- ☐ 4.0

275 Sığortalı 12 min. man. Şərtsiz fransızalı, 75 min manatlıq sığorta müqaviləsi bağlamışdır. Dəymiş zərər 40 min. man. Olarsa və müqavilədə «ilk risk üzrə» şərti olmazsa, sığorta ödənişini tapın. 1.75 min. man 2.12 min.man 3.28 min. man 4.63 min. man

- ☐ 2.0
☒ 3.0
☐ heç biri
☐ 4.0
☐ 1.0

276 Sığortalı 25 min. man, sığorta məbləğli müqavilə bağlamışdır. Bu zaman 2 min.man, şərtsiz fransıza müəyyən edilmişdir. Dəymiş zərər 10 min. man. olarsa sığorta ödənişini tapın. 1.2 min. man 2.10 min.man 3.8 min. man 4. 25 min. man

- ☐ heç biri
☐ 2.0
☐ 1.0
☒ 3.0
☐ 4.0

277 Siyasi risk budur: 1.İflas 2.İnqilab 3.Danışiq 4.Tədiyyənin uzunmüddət gecikdirilməsi

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0
☐ 4.0

278 Sığorta müqaviləsi aprelin 1-də, sığorta hadisəsi aprelin 21-d, birinci sığorta haqqının ödənilməsi aprelin 23-də baş vermişdirsə, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixi göstərin. 1.Aprelin 1-i 2.Aprelin 23-ü 3.Aprelin 21-i 4.Aprelin 2-də

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0
☐ 4.0

279 Əgər sığorta məbləği 210 min man., sığorta qiyməti 340 min man,faktiki zərər məbləği isə 170 min man., olarsa, sığorta ödənişini tapın. 1.170 min. man 2.340 min.man 3.210 min. man 4.105 min. man

- ☐ heç biri
☐ 2.0
☐ 1.0
☒ 4.0
☐ 3.0

280 Kommersiya riski hansıdır? 1.Tətil 2.İflas 3.İnflyasiya 4.Valyuta məhdudiyyətləri

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0
☐ 4.0

281 Sizcə, yeganə düzgün şərh hansıdır? 1. İcbari sığorta o deməkdir ki, sığortaçı istənilən halda sığorta ödənişlərini verməlidir 2.İcbari sığorta o deməkdir ki, sığorta müqaviləsi məcburi şərtləri özündə əks etdirməlidir. 3.İcbari sığorta o deməkdir ki, sığorta müqaviləsinin bağlanması məcburidir. 4.İcbari sığorta o deməkdir ki, sığortaçı sığorta müqaviləsi bağlamağa məcburdur

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0
☐ 4.0

282 Kredit sığortasının obyektini göstərin 1.Pul vəsaitləri 2.Kommersiya və ya ticarət krediti 3.Mallar və xidmətlər 4.Qiymətli kağızlar və istehsal ehtiyatları

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0
☐ 4.0

283 Sığorta agentı fəaliyyət göstərir: 1.Sığortaçının adından 2.Sığortalının adından 3.Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından 4.Öz şəxsi təşəbbüsü ilə

- ☐ heç biri
☐ 3.0
☐ 2.0
☒ 1.0
☐ 4.0

284 Sığorta brokeri fəaliyyət göstərir: 1.Sığortaçının adından 2.Sığortalının adından 3.Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından 4. Öz şəxsi təşəbbüsü ilə

- ☐ heç biri
☐ 2.0
☐ 1.0
☒ 3.0
☐ 4.0

285 Subraqasiya nədir? 1.Real zərər həddində ödəniş 2.Tərəflərin bir-birinə inamı 3.Zərərin ödənilməsi hüquq və vəzifələrinin sığortalıdan sığortaçıya keçməsi 4.Sığorta müqaviləsi

- ☐ heç biri
☐ 2.0
☐ 1.0
☒ 3.0
☐ 4.0

286 Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır? 1.Kvota, eksdent 2.Eksdent-zərər, eksdent-zərərlilik 3.Kvota, limit 4.Limit, eksdent

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0
☐ 4.0

287 Şəxsi sığortada ölüm hadisəsindən sığorta növündə illik netto-stavka neçə hesablanır? 1. 2. 3.

- ☐ heç biri
☐ 3.0
☐ 2.0
☒ 1.0

288 Avtomatiklik hansı sığorta formasının prinsipidir? 1.Könüllü 2.İcbari 3.Əmlak 4.Şəxsi

- ☐ 3.0
☒ 2.0
☐ heç biri
☐ 4.0
☐ 1.0

289 Sığorta təsnifatı nədir? 1.Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü 2.Sığortanın sahələrə, yarım sahələrə, tiplərə və tariflərə görə bölgüsü 3.Sığortanın aparılma formalarına görə bölgüsü 4.Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü

- ☐ heç biri
☐ 2.0
☐ 1.0
☒ 4.0
☐ 4.0

290 Şəxsi sığortada müəyyən yaşadək sığortanın övündə illik netto-stavkanə hesablanır? 1. 2. 3.

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0

291 Franşiza nədir? 1.Sığortaçının öhdəliyində qalan risk 2.Sığortaçıya verilən risk 3.Təkrar sığortaçıya verilən risk

- ☐ heç biri
☐ 3.0
☐ 2.0
☒ 1.0

292 Sığorta şirkətlərində rentabellik göstərijisi hansı düsturla hesablanır? 1. 2. 3.

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0

293 Şəxsi sığortada mənfəət hansı hissələrdən ibarətdir? 1.Maliyyə mənfəəti 2.Hesabat mənfəəti 3.Texniki mənfəət 4.Operativ mənfəət

- ☐ 3; 4;
☐ 1; 3;
☒ 1; 3;

294 Sığorta təsnifatında aparıcı bölmə hansıdır? 1.Sığorta növü 2.Sığorta sahəsi 3.Sığorta forması

- ☐ heç biri
☐ 3.0
☐ 1.0
☒ 2.0

295 Azərbaycanda «Sığorta haqqında» Qanunlar hansı illərdə qəbul edilmişdir? 1.1999 2.1992 3.2007 4.1995

- ☐ 2; 4;
☐ 1;4;
☒ 1; 3;

296 Texniki ehtiyatlara hansılar aiddir? 1.Xəbərdar edici tədbirlər ehtiyatı 2.Qazanılmamış mükafatlar ehtiyatı 3.Zərərlər ehtiyatı 4.Həyat sığortası üzrə ehtiyatlar

- ☐ 2; 3;
☐ 1; 2;
☒ 2; 4;

297 Sığorta fəaliyyəti haqqında tələblərinə görə hansı halda sığortaçının ödəmə qabiliyyəti təmin olunur? 1. 2. 3.

- ☐ hec biri
☐ 2.0
☐ 3.0
☒ 1.0

298 Respublikamızda sığortaçı-alimləri göstərin: 1.Xankişiyev B. 2.Səmədzadə Z. 3.Xudiyev N. 4.Quliyev T. 5. Musayev A.

- ☐ 2; 4;
☒ 1; 3;
☐ 2; 5;

299 İkiqat sığortalama nədir? 1.Obyektin 2 dəfə sığortalanması 2.Obyektin 2 sığorta şirkətində sığortalanması 3.Obyektin məbləğinin sığorta qiymətindən çox olması

- ☐ hec biri
☐ 2.0
☐ 1.0
☒ 3.0

300 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1.Nizamnamə kapitalı 2.Sığorta ehtiyatları 3.Təkrar sığorta tədiyyələri 4.Topladığı sığorta tədiyyələri 5.Sığorta ödənişləri

- ☐ 3; 4; 5;
☐ 1; 4; 5;
☒ 1; 2; 3;

301 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir? 1.Kvota 2.Ekssedent-zərər 3.Ekssedent 4.Ekssedent zərərlik

- ☐ 3; 4;
☐ 1; 2;
☒ 1;3;

302 Netto-stavka hansı məqsədlərə istifadə olunur? 1.Sığorta ehtiyatlarına 2.Sığorta ödənişlərinə 3.Xəbəredici tədbirlərə 4.Əmək haqqının ödənilməsinə

- ☐ 1; 4;
☐ 3; 4;
☒ 1; 2;

303 Sığorta məbləğinin zərərlik göstərijisi neçə hesablanır 1. 2. 3.

- ☐ hec biri
☐ 3.0
☐ 1.0
☒ 2.0

304 Əmlak sığortasının əsas prinsipləri hansılardır? 1.Subaqrasiya 2.Kontribusiya 3.Sığorta marağı
4.Ekvivalentlik 5.Rentabellik

- ☐ 2; 4; 5;
☐ 1; 2; 4;
☒ 1; 2; 3;

305 Aşağıdakılardan sığorta fondlarını ayırın: 1. Nazirlər Kabinetinin mərkəzləşdirilmiş ehtiyat fondu 2.Yol fondu 3.Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4.Dövlət büdcə fondu 5.Sığorta kompaniyasının pul vəsaitləri

- ☐ Heç biri
☐ 1;3;4;
☐ 2; 4; 5;
☒ 1; 3; 5;

306 Sığorta bu:

- ☒ sığorta fondunun yaradılması və istifadəsi ilə bağlı yenidən bölgü pul münasibətləri sistemidir
☐ sığorta investisiyaları ilə bağlı münasibətlər sistemidir
☐ risklərdən yayınmağa xidmət edən pul münasibətləri sistemidir
☐ əvəzi ödənilmək xarakterli pul münasibətləri sistemidir
☐ Heç biri

307 Sığorta münasibətlərinin ehtimal xarakteri ifadə olunur:

- ☐ Heç biri
☐ ehtimalın reallaşdığı sığorta ödənişlərinin şəraitdə
☐ sığorta marağı formalaşdığı və sığorta haqqı ödənilməyi şəraitdə
☒ sığortaçının sığorta fondunun formalaşdığı və istifadə olunduğu şəraitdə
☐ sığorta qiyməti formalaşdığı şəraitdə

308 Sığortanın sahələrə bölgüsünün meyarı hesab edilir:

- ☐ Heç biri
☐ sığorta predmeti
☐ sığorta subyekti
☒ sığorta obyektı
☐ sığorta qiyməti

309 Sığortaçının maliyyəsinin təşkili xüsusiyyətlərinə aiddir:

- ☐ Heç biri
☐ maliyyə münasibətlərinin əvəzi ödənilməsi xarakteri
☐ maliyyə münasibətlərinin bir istiqamətli olması xarakteri
☒ pul vəsaitlərinin hərəkətinin ehtimal xarakteri
☐ pul vəsaitlərinin hərəkətinin şəffaflığı xarakteri

310 İnstitusional əlamət üzrə sığorta bazarının strukturuna aiddir:

- ☐ Heç biri
☐ a) könüllü və icbarı sığorta bazarları
☐ a) şəxsi, əmlak və məsulluyyət sığortası bazarları
☒ müxtəlif təşkilati- hüquqi formalı sığorta şirkətləri
☐ daxili, xarici və dünya sığorta bazarları

311 Hansı sığorta növündə mahiyyətcə fransıza olmalı deyil?

- ☐ Heç biri

- ☐ əmlak sığortası zamanı
- ☐ tibbi sığorta
- ☒ həyat sığortası
- ☐ heç bir halda#1

312 Sığortaçı sığorta hadisəsinin baş verməsində sürücünün təqsirinin dərəcəsiindən asılı olmayaraq _____ üçüncü şəxsə dəyən zərərin əvəzinin odəməlidir(nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası)?.

- ☐ Heç biri
- ☐ zərərdən asılı olaraq
- ☐ hər bir halda
- ☒ heç bir halda
- ☐ fransızadan asılı olaraq

313 Hansı sığorta növündə sığorta hadisəsi baş verdikdə müqavilə yenilənə bilməz?

- ☐ Heç biri
- ☐ tibbi sığorta
- ☐ həyat sığortası
- ☒ əmlak sığortası zamanı
- ☐ heç bir halda

314 Hansı sığorta növündə sığorta hadisəsi bir dəfə baş verir?

- ☐ Heç biri
- ☐ həyat sığortası
- ☐ tibbi sığorta
- ☒ əmlak sığortası zamanı
- ☐ heç bir halda

315 Sığortaçı nə ilə bağlı güzəşt edə bilməz?

- ☐ Heç biri
- ☐ sığorta haqqı ilə bağlı
- ☐ tarifi ilə bağlı
- ☒ sığorta məbləğini natamam sığorta olmadam azaldmaq ilə bağlı
- ☐ fransız ilə bağlı

316 Sığorta haqqı hansı sığorta növündə sığortalı tərəfindən müəyyən edilir?

- ☐ heç bir halda
- ☐ tibbi sığorta zamanı
- ☐ yanğından icbari sığorta zamanı
- ☒ Heç biri
- ☐ əmlak sığortası zamanı

317 Sığorta haqqı hansı sığorta növündə sığortaçı tərəfindən müəyyən edilmir?

- ☐ heç bir halda
- ☐ tibbi sığorta zamanı
- ☐ yanğından icbari sığorta zamanı
- ☒ Heç biri
- ☐ əmlak sığortası zamanı

318 Sığorta haqqı hansı sığorta növündə sığortaçı tərəfindən müəyyən edilir?

- ☐ Heç biri
- ☐ icbari tibbi sığorta zamanı

- ☐ yanğından icbari sığorta zamanı
- ☒ Heç biri
- ☐ əmlak sığortası zamanı

319 Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) hansı müddətə verilir?

- ☐ 2 ilə
- ☐ birdəfəlik
- ☐ 10 ilə
- ☒ 5 ilə
- ☐ Qeyri-müəyyən müddətə

320 Retrosessiya dedikdə, nə başa düşülür?

- ☐ Sessiya
- ☒ Təkrar sığortaçı tərəfindən qəbul edilmiş riskin digər təkrar sığortaçıya ötürülməsi.
- ☐ Sığorta müqaviləsi
- ☐ Riskin sığortaya qəbul edilməsi
- ☐ Şərikli sığorta

321 Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası sığortaçılarının nizamnamə kapitalında iştirak payı qanunvericiliklə hansı həcmdə müəyyən edilmişdir?

- ☐ 49%.
- ☐ 25%;
- ☒ ən çoxu 49%;
- ☐ 30%;
- ☐ ən çoxu 51%;

322 Əmlakın sığorta dəyəri dedikdə, nə başa düşülür ?

- ☐ Əmlakın dəyərinin 70%-i.
- ☒ Sığorta müqaviləsi bağlanan tarixə əmlakın real (bazar) dəyəri;
- ☐ Əmlakın köhnəlmə dəyəri
- ☐ Əmlakın bir il əvvəlki dəyəri
- ☐ Əmlakın dəyərinin 50%-i

323 Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən icbari sığortanın şərtləri və aparılması qaydasının müəyyən edilməsi mexanizmi hansı şəkildədir?

- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
- ☒ İcbari sığorta haqqında Qanunlarla müəyyən edilir
- ☐ Sığortaçı tərəfindən müəyyən edilir
- ☐ Sığortaya nəzarət edən orqan tərəfindən müəyyən edilir
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir

324 Sığorta tarifi (tarif dərəcəsinin) tərkib hissələri hansılardır ?

- ☐ Tarif mənfəəti və investisiya gəlirləri
- ☐ İşlərin aparılması xərcləri və sığorta məbləği
- ☐ Yüklənmə və sığorta ödənişi
- ☐ Sığorta ehtiyatı və nizamnamə kapitalı
- ☒ Netto-dərəcə və yüklənmə

325 Təkrar sığortanın növləri hansılardır ?

- ☐ Pay təkrar sığortası, ekssedent məbləğ təkrar sığortası
- ☐ Ekssedent zərər təkrar sığortası, ekssedent zərərliklik təkrar sığortası

- ☒ Mütənasib təkrar sığorta, qeyri-mütənasib təkrar sığorta
- ☐ Müqaviləli təkrar sığorta, mütənasib təkrar sığorta
- ☐ Fakultativ təkrar sığorta, mütənasib təkrar sığorta

326 Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən kimlər sığortaçının təsisçisi ola bilməz ?

- ☐ Kommersiya bankları
- ☐ Xarici fiziki şəxslər
- ☒ Siyası partiyalar, ictimai birliklər və fondlar (qeyri-kommersiya təşkilatları);
- ☐ Hüquqi şəxslər
- ☐ Hüquqi və fiziki şəxslər

327 Sığorta fondu dedikdə, nə başa düşülür ?

- ☐ Nizamnamə kapitalı; B) Sığorta ehtiyatları;
- ☒ Təsadüfi xarakterli əlverişsiz hadisələrin təsiri nəticəsində yaranan zərərlərin ödənilməsi üçün material və ya pul vəsaitləri formasında yaradılan ehtiyatlar.
- ☐ İstehlak fondu
- ☐ Əmək haqqı fondu;

328 Sığorta dəyəri 20 min manat, sığorta məbləği 14 min manat, sığorta hadisəsi nəticəsində dəymiş zərər isə 5 min manat olarsa, veriləcək sığorta ödənişini hesablamalı.

- ☐ 15 min manat
- ☐ 3,5 min manat;
- ☒ 5 min manat
- ☐ 14 min manat;
- ☐ 9 min manat

329 Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə əsasən sığortaçının öz vəsaiti dedikdə, hansı vəsaitlər başa düşülür ?

- ☐ Ödənilmiş nizamnamə kapitalı və yığım fondu
- ☒ Ödənilmiş nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı, yığım fondu, istehlak fondu, sosial sfera fondu.
- ☐ Sığorta ehtiyatları və ödənilmiş nizamnamə kapitalı
- ☐ Xalis mənfəət və sığorta ehtiyatları
- ☐ Ödənilmiş nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət

330 Sığorta məbləği ilə sığorta tarifiinin hasılı nəyə bərabərdir ?

- ☐ Sığorta ödənişinə
- ☒ Sığorta haqqına
- ☐ Alish məbləğinə
- ☐ Fransızaya
- ☐ Sığorta ehtiyatına

331 «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda sığortaçıların nizamnamə kapitalının tərkibi barədə nəzərdə tutulmuş tələb hansıdır?

- ☒ Nizamnamə kapitalı 100% pul vəsaiti olmalıdır;
- ☐ Nizamnamə kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin nizamnamə kapitalına nisbəti 25%-dən çox ola bilməz
- ☐ Nizamnamə kapitalının 75%-i pul vəsaiti, 25%-i isə əmlak olmalıdır
- ☐ Nizamnamə kapitalının ən çoxu 75%-i pul vəsaiti, 25%-i isə əmlak olmalıdır
- ☐ Nizamnamə kapitalı 100% daşınmaz əmlak olmalıdır.

332 Sığortaçının xərclərinin əsas tərkib hissələri hansılardır ?

- ☐ Sığorta ehtiyatları və reklam xərcləri.
- ☐ İşlərin aparılması xərcləri və reklam xərcləri

- ☐ Sığorta haqları və işlərin aparılması xərcləri
- ☐ Sığorta ödənişləri və sair xərclər;
- ☒ Sığorta ödənişləri və sığorta ehtiyatları

333 Təkrar sığortanın əsas formaları hansılardır?

- ☐ Qeyri-mütənasib təkrar sığorta, Frontik sazişi;
- ☐ Mütənasib təkrar sığorta, fakultativ təkrar sığorta;
- ☒ Mütənasib təkrar sığorta, qeyri-mütənasib təkrar sığorta.
- ☐ Fakultativ təkrar sığorta, müqaviləli təkrar sığorta;
- ☐ Frontik sazişi, müqaviləli təkrar sığorta;

334 Qeyri-həyat sığortası üzrə sığorta ödənişinin ən böyük qiyməti nəyə bərabərdir ?

- ☐ Sığorta haqqına
- ☒ Sığorta məbləğinə
- ☐ Alış məbləğinə
- ☐ Fransızaya
- ☐ Sığorta tarifi

335 Sığorta vasitəçiləri hansılardır?

- ☐ Sığorta brokeri və sığorta eksperti
- ☒ Sığorta agentləri və sığorta brokeri
- ☐ Aktuari və sığorta agentləri
- ☐ Sığorta agentləri və sığorta eksperti
- ☐ Sığortaçı və sığorta brokeri

336 Sığorta xidmətinin qiyməti necə adlanır ?

- ☐ Sığorta ödənişi
- ☒ Sığorta haqqı.
- ☐ Sığorta məbləği
- ☐ Şəxsi tutum
- ☐ Fransızca

337 «Sığorta haqqında» Azərbaycan Respublikasının ilk qanunu nə vaxt qəbul edilib ?

- ☐ 26 dekabr 2007 –ci il
- ☒ 05 yanvar 1993-cü il
- ☐ 18 avqust 1999-cu il.
- ☐ 28 dekabr 1996-cı il
- ☐ 25 mart 1995-ci il

338 Sığorta məbləğinin zərərlik göstərijisi neçə hesablanır?1. 2. 3. 4.

- ☐ 2.0
- ☒ 1.0
- ☐ heç biri
- ☐ 4.0
- ☐ 3.0

339 Oddan sığorta ilk dəfə hansı şəhərdəki yanğından sonra yaranmışdır. 1.Çikaqo 2.London 3.Bakı 4.Moskva

- ☐ 3.0
- ☐ 1.0
- ☐ heç biri
- ☒ 2.0

☐ 4.0

340 Əmlak sığortasında brutto-stavka neçə hesablanır? 1. 2. 3. 4.

- ☐ heç biri
☒ 1.0
☐ 2.0
☐ 3.0
☐ 4.0

341 Ətraf mühitin neftlə və digər yanacaqla çirklənməsindən dəniz sığortasına aiddir: 1.Kasko sığortaya 2.Karqo sığortaya 3.Fraxt sığortası 4.Məsuliyyət sığortası

- ☐ heç biri
☐ 3.0
☒ 4.0
☐ 1.0
☐ 2.0

342 Sığorta şirkətinin büdcəyə ödədiyi vergilər (güzgün variantı göstər). 1.Mənfəət vergisi, ƏDV, aksiz 2.Mənfəət, gəlir vergisi, sosial ayırmalar 3.ƏDV, aksiz, royalti 4.ƏDV, gəlir vergisi, torpaq vergisi

- ☐ heç biri
☒ 2.0
☐ 1.0
☐ 3.0
☐ 4.0

343 Sığorta fondunun maliyyə davamlığı əmsalı neçə hesablanır? 1. 2. 3. 4.

- ☐ heç biri
☒ 1.0
☐ 2.0
☐ 3.0
☐ 4.0

344 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır. 1.Xüsusi saxlama məbləği həddində 2.Tam həcmdə 3.Məsuliyyət limiti həddində 4.Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə

- ☐ heç biri
☒ 4.0
☐ 1.0
☐ 2.0
☐ 3.0

345 əmlak sığortasında düzgün şərti göstərin. 1.Sığorta məbləği=sığorta məbləği 2.Sığorta məbləği < sığorta müqafatı 3.Sığorta məbləği = sığorta müqafatı 4.Sığorta məbləği > sığorta qiyməti

- ☐ heç biri
☐ 3.0
☐ 2.0
☐ 4.0
☒ 1.0

346 «Yaşıl Kart» Beynəlxalq Sığorta Sistemi nə vaxtdan qüvvədədir? 1.1949 2.1953 3.1973 4.1991

- ☐ heç biri
☐ 4.0
☒ 2.0

- ☐ 1.0
☐ 3.0

347 Kənd təsərrüfatı sığortasına aid deyil. 1.İribuynuzlu mal-qaranın sığortası 2.Fermer təsərrüfatında traktor sığortası 3.Məhsulların sığortası 4.Fermer evinin sığortalanması

- ☐ 1.0
☒ 4.0
☐ heç biri
☐ 3.0
☐ 2.0

348 Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil. 1.Üzüm bağları 2.Alma ağacları 3.Təbii torpaqlar 4.Pambıq tarlası

- ☐ 4.0
☐ 1.0
☒ 3.0
☐ 2.0
☐ heç biri

349 Gəminin gövdəsini və mühərrikinin sığortalanması adlanır: 1.Kasko sığorta 2.Karqo sığorta 3.Fraxtın sığortası 4.Məsuliyyət sığortası

- ☐ heç biri
☐ 2.0
☐ 3.0
☐ 4.0
☒ 1.0

350 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır. 1.Ömürlük sığorta (ölüm halından) 2.Həyatın qarışıq sığortası 3.Bədbəxt hadisələrə qarşı sığorta (fərdi) 4. Sərnişinlərin sığortası

- ☐ heç biri
☐ 4.0
☒ 2.0
☐ 1.0
☐ 3.0

351 Əgər obyektin sığorta dəyəri 400 min. man, sığorta məbləği 160 min mann, faktiki zərər məbləği 300 min man olarsa, sığorta ödənişini tapın. 1.400 2. 120 3.300 4.160

- ☐ 1.0
☒ 4.0
☐ 3.0
☐ heç biri
☐ 2.0

352 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir. 1.Böyük britaniya 2.ABŞ 3.Yaponiya 4.Almaniya

- ☒ 3.0
☐ 1.0
☐ 2.0
☐ 4.0
☐ heç biri

353 Dünya sığorta bazarı üzrə hər il toplanan tədiyyənin təqribən neçə faizi şəxsi sığortanın payına düşür? 1.100% 2.75% 3.50% 4.25%

- ☐ heç biri
☐ 1.0
☐ 2.0
☐ 4.0
☒ 3.0

354 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir. 1.Polis 2.Bordero 3.Sertifikat 4.Akt

- ☐ heç biri
☐ 4.0
☒ 1.0
☐ 2.0
☐ 3.0

355 Bu sığortaçının tədiyyə qabiliyyətini göstərin. (Düzgün cavabı göstərin). 1.Sığortaçının öhdəliklərdən azad aktivləri 2.Balans üzrə sığortaçının aktivləri və passivləri arasındakı fərq 3.Sığortaçının mənfəəti hesabına yaradılan fondlar 4.Sığortaçının investisiya gəlirləri

- ☐ 2.0
☒ 1.0
☐ heç biri
☐ 4.0
☐ 3.0

356 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir? 1.Zərərin ödənilməsi 2.İkiqat sığortalama zamanı zərərin sığortaçılar tərəfindən ödənilməsi üsulu 3.Təkrar sığorta zamanı ödəniş qaydası 4.Təkrarsığortada zərərin ödənilməsi

- ☐ heç biri
☒ 2.0
☐ 1.0
☐ 3.0
☐ 4.0

357 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1.Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi 2.Sığorta ödənişi, sığorta ehtiyatların 3.Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma 4.Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı

- ☐ heç biri
☒ 3.0
☐ 1.0
☐ 2.0
☐ 4.0

358 Sığorta şirkətində aşağıdakı əməliyyatın mühasibat uçotunda müxəbirləşməsini göstərin. «Sığorta ödənişi və sığorta məbləği verilmişdir.1. Dt 38 kt 51 2.Dt 19 k/t51 3.Dt 50 kt51 4.Dt 3819

- ☐ 1.0
☒ 2.0
☐ heç biri
☐ 4.0
☐ 3.0

359 Sığortaçının xüsusi kapitalına aiddir: 1.Nizamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı 2.Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar 3.Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapitalı 4.Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu

- ☐ 2.0
☒ 1.0

- ☐ heç biri
☐ 4.0
☐ 3.0

360 Sığortaçının bilavasitə sığorta fəaliyyətindən gəlirlərinə aid deyil. 1.Sığorta tədiyyəsi 2.Komission mükafatlar 3. Təkrarsığorta haqqı 4.Sığorta ehtiyatlarının qaytarıldığı məbləğ

- ☐ 2.0
☐ 1.0
☐ heç biri
☒ 4.0
☐ 3.0

361 əmlak sığortası üzrə tariflərdə nəzərdə tutulan risk əlavəsini göstərin.

- ☐ heç biri
☒ 4.0
☐ 1.0
☐ 2.0
☐ 3.0

362 Sığorta məbləği 360 min man, sığorta qiyməti 450 min man, faktiki zərər 200 min man olarsa, sığorta ödənişini tapın. 1.360 2.160 3.450 4.200

- ☐ heç biri
☐ 3.0
☒ 4.0
☐ 1.0
☐ 2.0

363 Sığortalı eyni bir obyekti 3 sığorta şirkətində müvafiq olaraq 50,70,80 min manata sığorta məbləğinə sığortalamışdır. Sığorta qiyməti 200, zərər 100 min man olarsa, hər bir sığorta şirkətinin ödəyəcəyi sığorta ödənişini tapın. 1.50,70,80 2.25,35,40 3.37,5, 52,5, 60 4. 50,50,50

- ☐ heç biri
☒ 4.0
☐ 1.0
☐ 2.0
☐ 3.0

364 Əgər obyektin sığorta qiyməti 340, sığorta məbləği 210, faktiki zərər 170 olarsa, (müqavilədə «ilk risk» şərti nəzərdə tutulmamışdır) sığorta ödənişini tapın. 1.170 2.340 3.210 4.105

- ☐ heç biri
☒ 4.0
☐ 1.0
☐ 2.0
☐ 3.0

365 «JİF» myqaviləsinin məzmunudur:

- ☐ Alıcı təşkilat öz mənfəətini sığortalayır.
☐ Sığorta müqaviləsində həm əmlakın, həm də onun daşınması xərci alıcı tərəfindən ödənilir
☐ Alıcı öz əmlakının sığortalanması xərcini ödəyir
☒ Myqavilədə həm əmlak, həm onun daşınması, həm də sığortalanması xərci alıcı tərəfindən ödənilir
☐ Satıcı təşkilat öz xərclərini sığortalayır

366 Özünüsığortalama nədir?

- ☐ Heç biri.
- ☐ Sığorta şirkətinin özü-özünü sığortalamasıdır
- ☐ Mərkəzləşmiş formada sığorta fondunun yaradılması metodu
- ☒ Qeyri-mərkəzləşmiş formada sığorta fondunun yaradılması metodudur
- ☐ Fiziki şəxsin özünü sığortalamasıdır

367 Bunlardan biri sığorta fəaliyyətinə əsas verən lisenziyanın rekviziti deyildir

- ☐ lisenziya verilən təşkilatın rəhbərinin imzası.
- ☐ Sığortaçının tam və qısa adı
- ☐ Sığorta təşkilatının hüquqi ünvanı
- ☒ Sığortaçının götürəcəyi mənfəətinin proqnozu
- ☐ Sığorta təşkilatının qeydiyyat nömrəsi

368 Sığortaçının mənfəətinin obyektiv artırılma yoludur:

- ☐ Büdcədən transfert almaq.
- ☐ Mənfəətdən vergidən yayınmaq
- ☐ Sığorta ödənişləri verməkdən həmişə imtina etmək
- ☒ İşlərin aparılmasına çəkilən xərjləri azaltmaq
- ☐ Sığorta resurslarını kredit kimi investisiya etmək

369 Səhv fikir hansıdır?

- ☐ Kvota müqaviləsi proporsional təkrar sığortadır.
- ☐ $\text{Brutto-stavka} = \text{netto-stavka} + \text{əlavə}$
- ☐ Uşaqların sığortası şəxsi sığortadır
- ☒ Qeyri-həyat sığortası növləri uzunmüddətlidir
- ☐ Sığorta polisi sığorta şəhadətnaməsidir

370 Dövlət Sığorta Nəzarəti hansı təşkilatın təbəçiliyindədir?

- ☐ Nazirlər Kabinetinin.
- ☐ Mərkəzi Bankın
- ☐ İqtisadi İnkişaf Nazirliyinin
- ☒ Maliyyə Nazirliyinin
- ☐ Dövlət Sığorta Şirkətinin

371 Sığorta müddəti budur:

- ☐ Heç biri.
- ☐ Sığortaçının fəaliyyət göstərdiyi müddətdir
- ☐ Sığorta hadisəsinin baş verdiyi müddətdir
- ☒ Sığorta müqaviləsinin təqvim müddətidir
- ☐ Sığortaçının audit müddətidir

372 «Everiq» müqavilələrində:

- ☐ Sığorta məbləği sığorta qiymətindən böyükdür
- ☐ Heç biri.
- ☐ Sığorta məbləği sığorta ödənişindən kiçikdir
- ☐ Sığorta məbləği sığorta qiymətinə bərabərdir
- ☒ Sığorta qiyməti sığorta məbləğindən böyükdür

373 Yüklərin sığortası:

- ☐ Sığorta təsnifatıdır.
- ☐ Sığorta yarımşahəsidir
- ☐ Sığorta sahəsidir

- ☒ sığorta növüdür
☐ Sığorta reklamıdır

374 Sığorta növü dedikdə aşağıdakı başa düşür:

- ☐ Heç biri
☐ Sığortanın yarımşahəsi
☐ Müxtəlif jinsli predmetlərin sığortası
☒ Eyni jinsli predmetlərin və əmlak maraqlarının sığortası
☐ Sığortanın sahəsi

375 Nəqliyyat vasitəsinin sığortası üzrə hansı halda sığortaçı sığorta ödənişi verməkdən imtina edə bilməz?

- ☐ Heç biri
☐ Nəqliyyat vasitəsinə dəymiş zərər sığortalının bilərəkdən əməli nəticəsində olduqda
☐ Sığortalı sığortaçıya sığorta hadisəsi haqqında məlumat vermədikdə
☒ Sığorta müqaviləsindəki bütün şərtlərə əməl edildikdə
☐ Nəqliyyat vasitəsinə zərər sığortalının hüquqa zidd hərəkətləri nəticəsində baş vermişdir

376 Təntəymanın həjmi nə qədər olur?

- ☐ Mənfəətin 30%-i həjmində.
☐ Mənfəətin 40-50%-i həjmində
☐ Mənfəətin 90-85%-i həjmində
☒ Mənfəətin 10-20%-i həjmində
☐ Mənfəətin 5-15%-i həjmində

377 Təkrar sığorta haqları aşağıdakı növlərdə olur: a) fiksə edilmiş; b) sürüşdürülən; v) antisığorta; q) tərs proporsional.

- ☐ b,q
☐ a,q
☐ a,b
☒ a,b
☐ b,v

378 Sığorta vasitəçisi budur:

- ☐ Heç biri
☐ Sığorta vəsaitlərini xərləyən
☐ Sığorta vəsaitlərini toplayan
☒ Sığortaçı ilə sığortalı arasında vasitə yaradan
☐ Sığorta vəsaitləri və alətləri

379 Sığorta münasibətləri ekvivalent deyil:

- ☐ hamısı düzdür
☐ bu fikir dövlətin iştirakı ilə düzdür
☐ bu fikir düzdür
☒ bu fikir səhvdir
☐ heç biri deyil

380 Sığoraçının funksiyalarına aid edilmir:

- ☐ heç biri
☐ xəbərdar edici
☐ nəzarət
☒ reqlamentləşdirici
☐ risk

381 Sığortaçı kimi çıxış edə bilər: 1. Dövlət, 2. Hüquqi şəxs, 3. Fiziki şəxs

- ☐ heç biri
- ☐ 1.3
- ☐ 1.2
- ☒ 1,2,3
- ☐ 2.3

382 Baş polis üzrə sığorta nəzərdə tutur:

- ☐ Müqavilə üzrə sığorta müqaviləsinin açıq tarixli əmlakın sığortası
- ☐ sığorta müqaviləsinin müəyyən olunmuş müddəti ərzində eyni şərtlərlə əmlakın eynicinsli növlərinin ayrıca dəstlərinin sığortası
- ☐ bir şəxsə məxsus olan müxtəlif növ əmlakın bütün kompleksinin sığortası
- ☒ İşəgötürənin vəsaiti hesabına əmək kollektivinin üzvlərinin sığortası

383 Maliyyə risklərin sığorta müqaviləsini hansı müqavilə müəyyən edir:

- ☐ heç biri
- ☐ Əmlak sığortası
- ☐ Məsuliyyət sığortası
- ☒ Məsuliyyət riskinin sığortalanmasından asılı olmayaraq həm məsuliyyət sığortası, həm də əmlak sığortası
- ☐ Təkrarsığorta

384 Hansı franşizanın tətbiqi həmişə sığorta ödənişinin məbləğini azaldır

- ☐ heç biri
- ☐ İstənilən
- ☐ Heç biri
- ☒ Şərtsiz
- ☐ Şərti

385 Texniki risklərin sığortasında daha böyük sığorta məbləği olur.

- ☐ Aviasiya sığortası
- ☐ nəqliyyat vasitələrinin sığortası
- ☐ Elektron cihazların sığortası
- ☐ Memarlıq- lahiyə təşkilatların məsuliyyət sığortası
- ☒ Kosmik aparatların sığortası

386 Yangından əmlakın sığortası müqaviləsi üzrə aşağıdakı risklər sığortalanmırlar

- ☐ Sel
- ☐ Öz-özünə yanma
- ☐ İldırım zərbəsi
- ☒ Zəlzələ
- ☐ Dolu

387 Sığortalı-Hüquqi şəxslə işlərdə aşağıda sadalanan sənədlərdən hansısı istifadə olunmur:

- ☐ A-7 formalı qəbz
- ☐ Sığortadan qabaq ekspertizanın anketləri
- ☐ Sığortaya ərizə
- ☒ Notis
- ☐ Təkrarsığorta bordersu

388 Birbaşa sığorta üzrə işlərdə aşağıda sadalanan sənədlərdən hansısı tətbiq edilmir

- ☐ Sığorta aktı
- ☐ Sığorta qaydası

- ☐ Sığorta müqaviləsi
- ☒ Addendum
- ☐ sığorta polisi

389 Xüsusi sığorta sənəddövriyyəsi bunlar üzrə sənədləri daxil edir:

- ☐ Personalla işlər üzrə
- ☐ Maliyyə nəticələrinin formalaşdırılması üzrə
- ☐ Marketing fəaliyyəti üzrə
- ☒ Akvizasiya fəaliyyəti üzrə
- ☐ Zərərlərin tənzimlənməsi üzrə

390 Sığortaçı qəbul etdiyi sığorta riskinin 30%-ni xarici təkrar sığortaçıya ötürmüşdür. Sığorta haqqı 1 min manat, təkrar sığorta komissiyası isə 20% olarsa xarici təkrar sığortaçıya köçürüləcək təkrar sığorta haqqını hesablamalı.

- ☐ 60 min manat
- ☐ 230,4 min manat
- ☐ 330,8 min manat
- ☒ 240 min manat
- ☐ 200 min manat

391 «Aktuarius» termini hansı dildədir və Azərbaycan dilinə necə tərcümə edilir ?

- ☐ Alman, sığorta müqaviləsini bağlayan.
- ☐ İngilis, sığorta ödənişini hesablayan
- ☐ Fransız, sığorta riskini qiymətləndirən;
- ☒ Latın, qeydə alan, hesabdar;
- ☐ Rus, təkrar sığortaya risk qəbul edən;

392 Sığorta fondu neçə metodla yaradılır və hansılardır ?

- ☐ 2, sığorta, «1/8»;
- ☐ 2, mərkəzləşdirilmiş, «1/24»;
- ☐ 3, «pro rata temporis», «1/24», «1/8»
- ☒ 3, mərkəzləşdirilmiş, özünüsığorta, sığorta.
- ☐ 2, özünüsığorta, «pro rata temporis»;

393 Azadolmanın (franşizanın) neçə növü var və hansılardır ?

- ☐ 4, azadolma, şərtli azadolma, şərtsiz azadolma, çıxılan azadolma.
- ☐ 2, şərtsiz azadolma, çıxılan azadolma;
- ☐ 2, şərtli azadolma, çıxılmayan azadolma;
- ☒ 2, şərtli azadolma, şərtsiz azadolma;
- ☐ 3, azadolma, şərtli azadolma, şərtsiz azadolma;

394 Xarici təkrar sığortaçının Azərbaycan Respublikasının ərazisindən əldə etdiyi gəlirlərə görə hansı dərəcə ilə vergi tutulur və kim tərəfindən dövlət büdcəsinə ödənilir ?

- ☐ 6%, sığorta agentı
- ☐ 27%, sığorta brokeri
- ☐ 3%, sığortaçı
- ☒ 4%, sığortaçı
- ☐ 14%, sığorta etdirən

395 Sığortaçı aşağıdakı fəaliyyət növlərindən hansı ilə məşğul ola bilməz?

- ☐ Təkrar sığorta fəaliyyəti
- ☒ İstehsal fəaliyyəti.

- ☐ Vasitəçilik fəaliyyəti
- ☐ Sığorta fəaliyyəti
- ☐ İnvestisiya fəaliyyəti

396 Qeyri-mütənasib təkrar sığortanın növləri hansılardır ?

- ☐ Mütənasib təkrar sığorta, fakultativ təkrar sığorta
- ☐ Ekssedent məbləğ təkrar sığortası, pay təkrar sığortası
- ☐ Müqaviləli təkrar sığorta, ekssedent zərərlik təkrar sığortası;
- ☒ Ekssedent zərər təkrar sığortası, ekssedent zərərlik təkrar sığortası.
- ☐ Pay-ekssedent təkrar sığortası, ekssedent zərərlik təkrar sığortası;

397 Sığorta ehtiyatları hansı məqsədlə yaradılır ?

- ☐ İnvestisiya edilməsi.
- ☐ Nizamnamə kapitalının artırılması
- ☐ Xeyriyyə
- ☒ Sığorta ödənişlərinin verilməsi
- ☐ Əmək haqlarının verilməsi

398 "Hesablama metodu"nın mahiyyəti aşağıdakılardan hansıdır?

- ☒ Sığorta ödənişlərinin uçotu sığorta hadisələrinin baş verməsi faktına əsasən aparılır;
- ☐ Əmək haqlarının uçotu sığorta müqavilələrinin bağlanması faktına əsasən aparılır
- ☐ Sığorta ödənişlərinin uçotu sığorta müqavilələrinin bağlanması faktına əsasən aparılır
- ☐ Sığorta haqlarının uçotu sığorta və ya təkrar sığorta müqavilələrinin bağlanması faktına əsasən aparılır
- ☐ Sığorta məbləğlərinin uçotu həmin haqların sığortaçının hesablaşma-hesabına və ya kassasına ödənilməsi faktına əsasən aparılır

399 Sığorta təsnifatının meyarları (əlamətləri) hansılardır?

- ☐ Könüllü və icbari sığorta
- ☐ Sığorta ehtiyatları və icbari sığorta;
- ☐ Sığorta obyekt, sığorta əməliyyatlarının aparılması forması, sığorta tariflərinin hesablanması və sığorta ehtiyatlarının yaradılması;
- ☒ Sığorta obyekt və sığortanın növləri;
- ☐ Sığorta tarifləri və könüllü sığorta

400 Əmlak sığortası üzrə sığorta tarifi 0,2%, sığorta haqqı isə 3,7 min manat olarsa sığorta məbləğini hesablamalı.

- ☐ 370 min manat
- ☐ 462,5 manat;
- ☐ 0,03 min manat;
- ☒ 1 850 min manat;
- ☐ 800 manat

401 Həyatın yığım sığortası üzrə sığorta olunanın əldə etdiyi gəlirlərdən hansı dərəcə ilə vergi tutulur və kim tərəfindən dövlət büdcəsinə köçürülür ?

- ☐ 5%, sığorta agentləri tərəfindən
- ☐ 4%, təkrar sığortaçı tərəfindən
- ☐ 27%, sığortaçı tərəfindən
- ☒ 10%, sığortaçı tərəfindən
- ☐ 6%, təkrar sığortaçı tərəfindən

402 Mütənasib təkrar sığortanın növləri hansılardır?

- ☐ Ekssedent zərərlik təkrar sığortası
- ☐ Müqaviləli təkrar sığorta

- ☐ Fakultativ təkrar sığorta
- ☒ Pay təkrar sığortası, ekssedent məbləğ təkrar sığortası, pay-ekssedent təkrar sığortası;
- ☐ Ekssedent zərər təkrar sığortası

403 Sığortaçının təşkilati-hüquqi forması aşağıdakılardan hansıdır?

- ☐ Elm-İstehsalat Birliyi
- ☐ Kiçik müəssisə
- ☐ Fermer təsərrüfatı
- ☒ Səhmdar cəmiyyəti;
- ☐ Firma

404 Aşağıdakılardan hansı “kassa metodu”nun mahiyyətini təşkil edir?

- ☐ Sığorta haqlarının uçotu sığorta risklərinin qiymətləndirilməsinə əsasən aparılır;
- ☐ Təkrar sığorta əməliyyatlarının uçotu təkrar sığorta müqaviləsinin bağlanması faktına əsasən aparılır;
- ☐ Sığorta ödənişlərinin uçotu onların ödənilməsi faktına əsasən aparılır;
- ☒ Sığorta haqlarının uçotu onların sığortaçının hesablaşma-hesabına və ya kassasına (xəzinəsinə) ödənilməsi faktına əsasən aparılır.
- ☐ Sığorta haqlarının uçotu sığorta risklərinin qiymətləndirilməsinə əsasən aparılır;

405 Qarşısılınma tədbirləri fondu hansı halda yaradılır?

- ☐ Təkrar sığortaçı ilə müqavilə bağlandıqda.
- ☐ Sığorta brokerinə komissiyon mükafat verildikdə;
- ☐ Sığorta hadisəsi baş vermədikdə;
- ☒ Sığorta tarifiinin strukturunda nəzərdə tutulduqda;
- ☐ Sığorta müqaviləsi qüvvədən düşdükdə;

406 Sığortanın neçə forması var və hansılardır?

- ☐ 4, həyat sığortası, tibbi sığorta, yük sığortası və gəmi sığortası.
- ☐ 2, şəxsi sığorta və əmlak sığortası;
- ☐ 2, tibbi sığorta və məsuliyyət sığortası;
- ☒ 2, könüllü və icbari
- ☐ 3, məsuliyyət sığortası, yük sığortası və fərdi qəza sığortası;

407 Könüllü sığorta növləri üzrə sığorta tariflərini və sığorta haqlarını kim müəyyən edir?

- ☐ Təkrar sığortaçı
- ☐ Sığorta brokeri
- ☐ Sığorta agentı
- ☒ Sığortaçı
- ☐ Sığortalı

408 Sığorta hansı əsas sahələrə bölünür?

- ☐ Yük sığortası və həyat sığortası
- ☐ Şəxsi sığorta, tibbi sığorta və gəmi sığortası
- ☐ Tibbi sığorta və əmlak sığortası
- ☒ Həyat və qeri-həyat sığortası
- ☐ Qeri-həyat sığortası və məsuliyyət sığortası

409 Sığorta ehtiyatlarının tərkib hissələri hansılardır?

- ☐ Bölüşdürülməmiş mənfəət və ödənilmiş nizamnamə kapitalı
- ☐ Xalis mənfəət və ehtiyat kapitalı
- ☐ Ödənilmiş nizamnamə kapitalı və əmək haqqı fondu
- ☒ Texniki ehtiyatlar və qarşısılınma tədbirləri fondu;

- ☐ Yığım fondu və ehtiyat kapitalı

410 Həyatın qarışıq sığortası üzrə sığorta məbləği 40 min manat, ödənilmiş sığorta haqları isə 33 min manat olarsa, sığortanın müddəti başa çatdıqda əldə ediləcək gəlirdən ödəniləcək vergini hesablamalı

- ☐ 7,3 min manat
☐ 0,7 min manat
☐ 0,4 min manat
☒ 4 min manat
☐ 3,3 min manat

411 Mülki məsuliyyət sığortası növü deyil:

- ☐ Avtoyükdaşıyıcının məsuliyyəti sığortası
☐ Heç biri
☐ Gəmiçilik üzrə məsuliyyət sığortası
☐ Aviyükdaşıyıcının məsuliyyətinin sığortası
☒ Dəniz nəqliyyatında yüklərin sığortası

412 Bu könüllü tibbi sığorta fondunun mənbəyidir

- ☐ Bütçə vəsaiti
☐ Sosial sığorta fondunun vəsaiti
☒ Əhəlinin könüllü sığorta haqları
☐ Hökumətin könüllü sığorta haqları
☐ Prezidentin ehtiyat fondunun vəsaiti

413 İnzibati xərclər təsnifat üzrə hansı xərc qrupuna aiddir

- ☐ Heç biri
☒ Sığorta işinin təşkili xərcləri
☐ Sığorta ödənişlərinin verilməsi xərcləri
☐ Xəbərdaredici (ireventiv) tədbirlər xərci
☐ Sığorta ehtiyatları üzrə xərclər

414 Bu investisiya fəaliyyətindən daxilolmadır

- ☐ Reqress məbləği
☒ Səhmlər üzrə dividendlər
☐ Heç biri
☐ Sığorta haqları
☐ Depo müafətlərə faiz ayırımları

415 Bu sığorta fəaliyyətindən sair daxilolmadır

- ☐ Heç biri
☒ Reqress məbləği
☐ İcarə haqqı
☐ Kreditor borcunun silinməsi
☐ Sığorta haqqı

416 Sığorta işində «pro rata temporis» nə deməkdir?

- ☐ Əmək haqqı fondunun hesablanması üsulu
☒ Qazanılmamış mükafat ehtiyatının hesablanması üsulu
☐ Netto-stavkanın hesablanması üsulu
☐ Xəbərdaredici tədbirlər fondunun hesablanması üsulu
☐ Franşizanın hesablanması üsulu

417 Riskli sığorta növlərində yaradılan texniki ehtiyat deyil

- ☐ Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı
- ☒ Riyazi ehtiyatlar
- ☐ Zərərliliyin dəyişməsi ehtiyatı
- ☐ Xəbərdaredici tədbirlər ehtiyatı
- ☐ Qazanılmamış mükafat ehtiyatı

418 Aşağıdakı əmlak sığorta şirkətlərində əmlak vergisindən azad edilir

- ☐ Sığortaçının qaraqları
- ☐ Sığortaçının yerləşdiyi əsas bina
- ☒ Sığortaçının idman zalı
- ☐ Sığortaçının köməkçi binaları
- ☐ Heç biri

419 Dəniz sığortasında istifadə edilən FAC müqaviləsinin mahiyyəti budur

- ☐ Sığorta xərcləri ödənilir
- ☒ Frakt və məhsulun dəyəri ödənilir
- ☐ Məhsulun dəyəri və sığorta xərcləri ödənilir
- ☐ Heç biri
- ☐ Frakt və sığorta xərcləri ödənilir

420 Qeyri-proporsional təkrar sığorta mükafatının tərkib hissəsi olan netto-stavkanın hesablanması metodu deyildir

- ☒ Reqress metodu
- ☐ Ekstropolyasiya metodu
- ☐ Struktur metodu
- ☐ Tədiyyələrin sürəkliliyi metodu
- ☐ Heç biri

421 Bu proporsional təkrarsığortanın qiymətidir

- ☐ Heç biri
- ☐ Təkrarsığorta komissiyasından sığortaçının xeyrinə tutulan faiz
- ☐ Təkrarsığorta komissiyası da daxil olmaqla təkrarsığortaçının məsuliyyətinə uyğun gələn oricinal sığorta mükafatından tutulan faiz
- ☒ Təkrarsığorta komissiyası çıxıldıqdan sonra təkrarsığortaçının məsuliyyətinə uyğun gələn oricinal sığorta mükafatından tutulan faiz
- ☐ Franşiza da daxil olmaqla təkrarsığortaçının məsuliyyətinə uyğun gələn oricinal sığorta mükafatından tutulan faiz

422 Peşə məsuliyyətinin sığortası formaları budur:

- ☐ Heç biri
- ☐ Adi və qeyri-adi
- ☐ Sadə və mürəkkəb
- ☒ Könüllü və icbari
- ☐ Şərti və şərtsiz

423 Bu preventiv tədbirdir

- ☐ Heç biri
- ☐ Sığortaçının reklamının oxunması
- ☐ Sığorta müqaviləsinin bağlanması
- ☒ Yanğınsöndürən alınması
- ☐ Yanğının söndürülməsi

424 Vətəndaşların əmlak sığortasının iki variantı bunlardır

- ☐ Heç biri
- ☐ müvəqqəti və daimi müqavilələr
- ☐ Daşınan və daşınmaz əmlak müqavilələri
- ☒ Xüsusi və ümumi müqavilələr
- ☐ maddi və dəyər müqavilələri

425 Dəniz daşınmalarında hansı Konvensiyanın şərtləri tətbiq olunur?

- ☐ 1981-ci ildə qəbul olunmuş Moskva Konvensiyası.
- ☐ 1976-cı ildə qəbul olunmuş Kiyev Konvensiyası
- ☐ 1992-ci ildə qəbul olunmuş Paris Konvensiyası
- ☒ 1978-ci ildə qəbul olunmuş Hamburq Konvensiyası
- ☐ 1980-ci ildə qəbul olunmuş Bern Konvensiyası

426 Sığortaçının mühasibat balansı neçə hissədən ibarətdir?

- ☐ 6.0
- ☐ 1.0
- ☐ 4.0
- ☒ 2.0
- ☐ 3.0

427 Riyazi ehtiyatlar sığortanın hansı sahəsində yaradılır?

- ☐ Heç birində.
- ☐ Məsuliyyət sığortasında
- ☐ Əmlak sığortasında
- ☒ Həyat sığortasında
- ☐ Hər üçündə

428 Sığortada iqtisadi tsikl belədir: a) xidmət göstərilir, sonra dəyəri ödənilir b) dəyəri ödənilir, sonra xidmət göstərilir

- ☐ Heç biri.
- ☐ b bəndi səhvdir
- ☐ a bəndi düzdür
- ☒ b bəndi düzdür
- ☐ a və b eyni zamanda düzdür

429 Beynəlxalq sığortada «fri-in» nə deməkdir?

- ☐ Heç biri
- ☐ Dəniz sığortasında yük sahibinin yükləmə xərclərindən azad olması deməkdir
- ☐ Dəniz sığortasında sığortadan azad olma deməkdir
- ☒ Dəniz sığortasında gəmi sahibinin yüklərin gəmiyə qaldırılması xərclərindən azad olması deməkdir
- ☐ Aviasiya sığortasında azad olma şərtləridir

430 Sığorta fondunun yaradılmasının «amortizasiya» nəzəriyyəsinin banisi kimdir?

- ☐ Vitte
- ☐ Petti
- ☐ Lassal
- ☒ Baçper
- ☐ Kolomun

431 Sığorta fondunun yaradılmasının «klassik» nəzəriyyəsinin banisi kimdir?

- ☐ A.Smit.
- ☐ D.Rikardo

- ☐ F.Engels
☒ K.Marks
☐ C.Stuart

432 Xaricə ötürülən təkrarsığorta haqqına tətbiq edilən vergi dərəcəsi budur

- ☐ 6 faiz
☐ 8 faiz
☐ 10 faiz
☒ 4 faiz.
☐ 12 faiz

433 Brutto stavka bərabərdir netto-stavka üstəgəl əlavə mülahizəsi:

- ☐ Heç biri
☐ Səhvdir
☐ Bəzi sığorta növlərində düzdür
☒ Düzdür
☐ Bəzi sığorta növlərində səhvdir

434 Hansı mülahizə düzdür?

- ☐ Ödəniş səviyyəsi əmək ödənişi fonduna görə hesablanır
☐ Sığorta maliyyənin tərkib hissəsi deyil
☐ Ekssedent sığorta anlayışı deyil
☒ Heç biri
☐ Pensiya sığortası məsuliyyət sığortasının bir növüdür

435 Hansı mülahizə düzdür

- ☐ Heç biri
☐ Onlar sinonimdir
☐ Sığorta fondu ehtiyat fonduna nisbətən geniş anlayışdır
☒ Ehtiyat fondu sığorta fonduna nisbətən geniş anlayışdır
☐ Onlar antonimdir

436 Frontiq budur:

- ☐ Heç biri
☐ Yaxın şəraitdə fəaliyyət göstərən sığortaçılar
☐ Jəbhədaş sığortaçılar
☒ Bütün öhdəlikləri başqa sığortaçıya satmaq məqsədilə bağlanan sığorta
☐ Razılaşdırılmaq müqavilə

437 Sığorta çantası budur

- ☐ Sığorta ödənişlərinin məbləği
☐ Sığortada əmək haqqı fondu
☐ Frantizanın əsası
☒ Sığorta müqavilələrinin sayı.
☐ Sığorta investisiyası

438 Disklous nədir?

- ☐ Sığorta cəriməsi
☐ Sığorta reklamı
☐ Sığorta haqqı
☒ Sığorta hüququ
☐ Sığorta ştatı

439 Jenerali

- ☐ Avstriyanın sığorta şirkətidir
- ☐ Fransanın iri sığorta şirkətidir
- ☐ Yaponiyanın iri sığorta şirkətidir
- ☒ İtaliyanın iri sığorta şirkətidir
- ☐ İngiltərənin iri sığorta şirkətidir

440 Derilikt nədir?

- ☐ Həbs edilmiş gəmi.
- ☐ Dəniz sığortasında gəminin kövdəsi
- ☐ Dəniz sığortasında daşınan yük
- ☒ Dəniz sığortasında tərk edilmiş gəmi
- ☐ Dəniz sığortasında gəmi heyyyəti

441 Sığorta mükafatı deposu budur

- ☐ İl ərzində toplanmış tədiyyələr.
- ☒ Təkrar sığortaçının öz öhdəliklərinin tam yerinə yetirilməsi təminatı kimi təkrar sığortalıda müvəqqəti saxlanılan sığorta tədiyyəsinin bir hissəsi
- ☐ Rüb ərzində toplanmış tədiyyələr
- ☐ Təkrar sığortalının öz öhdəliklərinin tam yerinə yetirilməsinin təminatı kimi təkrar sığortaçının sedlentə qaytardığı sığorta haqqı
- ☐ Təkrar sığorta üzrə retrosessiyaya ötürülən sığorta haqqı

442 Sığortaçının mühasibat balansı tərtib edilir:

- ☐ Həftədə bir dəfə
- ☐ Altı ayda bir dəfə
- ☐ İldə bir dəfə
- ☒ Kvartalda bir dəfə
- ☐ Doqquz ayda bir dəfə

443 Blok sığorta nədir?

- ☐ Heç biri
- ☐ Eyni nəqliyyat növündə daşınan mallar
- ☐ Konteynerlərin sığortası
- ☒ Müxtəlif nəqliyyat növləri ilə daşınmalı, müxtəlif əmtəələrin sığortalanması
- ☐ Nəqliyyat vasitələrinin sığortası

444 Benefisiar kimdir?

- ☒ Xeyir götürən tərəf
- ☐ Hadisəni törətmiş tərəf
- ☐ Vəsaiti itirmiş tərəf
- ☐ Zərər görmüş tərəf
- ☐ Dövlət və ya bələdiyyə.

445 Sığorta əməliyyatlarının təhlili dedikdə aşağıdakı başa düşülür:

- ☐ Heç biri
- ☐ Sığorta işində əmək haqqı və reklam xərclərinin dəqiqləşdirilməsi
- ☐ Sığortaçının makro və mikro iqtisadi münasibətlərdə sosial prioritetlərinin məcmusu
- ☒ Sığortanı xarakterizə edən göstəricilərin ümumiləşdirilməsi metodlarının və üsullarının məcmuyu
- ☐ Sığorta investisiyalarının yoxlanması

446 Sığorta işi üzrə makroiqtisadi göstəricidir:

- ☐ Sığortaçının maliyyə sabitliyi səviyyəsidir
- ☐ Sığorta məbləğinin zərərlik göstəricisidir
- ☐ Sığortaçının nentabelliği
- ☒ Adambaşına düşən sığorta tədiyyələrinin həcmi
- ☐ Sığorta ödənişinin həcmidir

447 Sığorta sahəsi nədir?

- ☐ Heç biri
- ☐ Menecerin fəaliyyət sahəsidir
- ☐ Sığortaçının mühasibatlığıdır
- ☒ Sığorta təsnifatının həlqəsidir
- ☐ Broker fəaliyyəti dairəsidir

448 İlk risk üzrə məsuliyyət nədir?

- ☐ Heç biri
- ☐ Birinci riski ifadə edir
- ☐ Risklərin təsnifatıdır
- ☒ Sığorta təminatı sistemidir
- ☐ Məsuliyyət sığortası növüdür

449 Sığorta əməliyyatları budur

- ☐ Heç biri
- ☐ Sığortaçının depozit əməliyyatları
- ☐ Sığortaçının bank əməliyyatları
- ☒ Sığorta təşkilatlarının icbari və könüllü sığorta üzrə bütün fəaliyyətlərinin məcmuusu
- ☐ Sığortaçının investisiya əməliyyatları

450 Sığorta təminatı norması necə hesablanır?

- ☐ Heç biri
- ☐ Sığorta fondundan faizlə
- ☐ Sığorta haqqından faizlə
- ☒ Sığorta qiymətindən faizlə
- ☐ Sığorta məbləğindən faizlə

451 Sığorta işinin milliləşdirilməsidir:

- ☐ Heç biri
- ☐ Sığortaçının işində əhəlinin iştirakı
- ☐ Milli sığorta şirkətlərinin yaranması
- ☒ Sığorta şirkətlərinin bütünlüklə dövlət inhisarına keçməsi
- ☐ Sığortada «pablik rileyşuz» tətbiqi

452 Sığortaçının nizamnamə kapitalı maliyyə öhdəliklərindən azaddır mı?

- ☐ Heç biri
- ☐ Qismən azaddır
- ☐ Xeyr
- ☒ Bəli
- ☐ Onlar arasında heç bir əlaqə yoxdur

453 Brutto-stavka bərabərdir

- ☐ Heç biri.
- ☐ Netto-stavka çıxılsın netto-stavkaya əlavə
- ☐ Netto-stavka bölünsün netto-stavkaya əlavə

- ☒ netto-stavka üstəgəl netto-stavkaya əlavə
- ☐ Netto-stavka vürülsün netto-stavkaya əlavə

454 Əmlak sığortasının prinsipidir

- ☐ Ekstropolyasiya
- ☐ Proqnozlaşdırma
- ☐ Ləğvetmə
- ☒ Subroqasiya
- ☐ Sterilizasiya

455 Azərbaycan milli sığorta bazarında neçə sığorta şirkəti fəaliyyət göstərir?

- ☐ 40-a yaxın.
- ☐ 100-ə yaxın
- ☐ 60-a yaxın
- ☒ 30-a yaxın
- ☐ 10-a yaxın

456 Bu təkrarsığortada tətbiq olunan əsas anlayışlardandır:

- ☐ Botsvano
- ☐ Texnoplast
- ☐ Texnoqen
- ☒ Bordero
- ☐ Bonderas

457 Mərkəzləşdirilmiş sığorta fondu yaradılır

- ☐ Heç biri
- ☐ Məhdud qrup şəxslər üçün zərərlərin ödənilməsi üçün
- ☐ Konkret təsərrüfat subyektində istehsalın fasiləsizliyinin təmin edilməsi üçün
- ☒ Natural və pul formasında ümumdövlət resursları hesabına
- ☐ Əmək mühafizəsi və pensiyaların ödənilməsi üçün.

458 Sığorta mexanizminin tətbiqi bununla bağlıdır:

- ☐ Heç biri
- ☐ Əlverişsiz hadisə baş verdikdə sığortalının mənfəət əldə etmək imkanı ilə
- ☐ Riskdən yayınmaq imkanı ilə
- ☒ Zərərin ödənilməsi imkanı ilə
- ☐ Bonus əldə etmək ilə.

459 Sığortanın sahələrə bölgüsünün əsası hesab edilir

- ☐ Heç biri
- ☐ Sığorta predmeti
- ☐ Sığorta subyektı
- ☒ Sığorta obyektı
- ☐ Sığorta qiyməti

460 Sığortaçının maliyyəsinin təşkili xüsusiyyətlərinə aiddir

- ☐ Heç biri
- ☐ Maliyyə münasibətlərinin əvəzi ödənilməməsi xarakteri
- ☐ Maliyyə münasibətlərinin bir istiqamətli olması xarakteri
- ☒ Pul vəsaitlərinin hərəkətinin ehtimal xarakteri
- ☐ Pul vəsaitlərinin hərəkətinin şəffaflığı xarakteri.

461 Təkrar sığortacı şirkəti göstər

- ☐ Heç biri
- ☐ Öz riskini bir neçə şirkətdə sığortalayan sığortalı
- ☐ Riski təkrar sığortaya ötürən sığortası
- ☒ Riski təkrar sığortaya qəbul edən sığortacı
- ☐ İkiqat sığortada iştirak edən sığortacı.

462 Təsisat, yəni institusional əlamət üzrə sığorta bazarının strukturuna aiddir

- ☐ Heç biri
- ☐ Könüllü və icbari sığorta bazarları
- ☐ Şəxsi, əmlak və məsuliyyət sığortası bazarları
- ☒ müxtəlif təşkilati-hüquqi formalı sığorta şirkətləri
- ☐ Daxili, xarici və dünya sığorta bazarları.

463 Yangından icbari sığorta hansı qrup risklərə aid edilə bilər (digər şərtlər dəyişməz qalsa)?

- ☐ Heç biri
- ☐ Tez baş verən və əsasən zərəri çox olan
- ☐ Daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- ☒ Az hallarda baş verən lakin zərəri çox olan
- ☐ Nadir hallarda baş verən və zərəri çox olmayan

464 Həyat sığortası hansı qrup risklərə aid edilə bilər?

- ☐ Nadir hallarda baş verən lakin zərəri çox olan
- ☒ Tez baş verən və əsasən zərəri çox olan
- ☐ Heç biri
- ☐ Nadir hallarda baş verən və zərəri çox olmayan
- ☐ Daha tez baş verən lakin əsasən zərəri çox olmayan

465 Avtomobil sığortası hansı qrup risklərə aid edilə bilər?

- ☐ Heç biri
- ☐ Nadir hallarda baş verən lakin zərəri çox olan
- ☐ Tez baş verən və əsasən zərəri çox olan
- ☒ daha tez baş verən lakin əsasən zərəri çox olmayan
- ☐ nadir hallarda baş verən və zərəri çox olmayan

466 Aktiv təkrar sığorta budur

- ☐ Heç biri
- ☐ Risk təkrar sığortaya qəbul olunur
- ☐ Təkrar sığortaya bütün risklər deyil, əhəmiyyətli risklər ötürülür
- ☒ Risk təkrar sığortaya ötürülür
- ☐ Preventi tədbirlər aparılır

467 Passiv təkrarsığorta budur

- ☐ Kvota təkrar sığortası
- ☐ Proporsional təkrar sığorta
- ☐ Riskin təkrar sığortaya ötürülməsi
- ☒ Riskin təkrarsığortaya qəbulu
- ☐ Ekssedenta zərər təkrar sığortası

468 Dünya təkrarsığorta bazarı bir iqtisadi obekt kimi budur

- ☐ Heç biri

- ☐ Sığortaçılar birliyi
- ☐ Obyekti sığorta xidməti olan pul münasibətləri sferası
- ☒ Təkrarsığorta xidmətlərinin yaradılması, istehlakı sistemidir
- ☐ Milli təsərrüfatların məcmuusu

469 Təkrar sığortalı budur

- ☐ Heç biri
- ☐ Ancaq hüquqi şəxs
- ☐ Fiziki şəxs
- ☒ müvafiq lisenziyalı hüquqi şəxs
- ☐ Sahibkarlıq lisenziyasına malik olan fiziki və hüquqi şəxs

470 Aşağıdakı subyektlərdən hansı təkrar sığorta bazarının iştirakçısı deyili

- ☐ Sessioner
- ☐ Peşəkar təkrar sığortaçı
- ☐ Sığorta şirkəti
- ☒ Sığorta agenti
- ☐ Təkrar sığorta brokeri

471 Müqavilənin məbləği 800.000 manat, sedentin xüsusi saxlama məbləği – 1 mln.manatdır. Təkrar sığortaçının məsuliyyət məbləğini tapın:

- ☐ Heç biri
- ☐ 1.000.000
- ☐ 1.800.000
- ☒ 0.0
- ☐ 200.000

472 Eksedent – məbləğ müqavilələri üzrə ikinci eksedentin məbləğini tapın: sedenti xüsusi saxlama məbləği – 3 mln.manat, müqavilə limiti – 20 ml.manat, müqavilənin məbləği isə – 25 mln.manatdır

- ☐ Heç biri
- ☐ 17.000.000
- ☐ 8.000.000
- ☒ 5.000.000
- ☐ 23.000.000

473 Sedentin xüsusi saxlama məbləği 1 mln.manatdır. Müqavilə limiti isə 10 mln. manatdır. Eksedent müqaviləsinin məbləği 4 mln. manatdır. Təkrar sığortaçının məsuliyyət payını tapın (faizlə).

- ☐ 60%.
- ☐ 0.5
- ☐ 0.9
- ☒ 0.75
- ☐ 0.55

474 Aşağıdakı şərtlər daxilində eksedent müqavilələri üzrə təkrar sığortaçının məsuliyyət payını (faizlə) tapın: sedentin xüsusi saxlama məbləği – 1 mln.manat; müqavilənin limiti – 10 mln.manat müqavilənin məbləği – 15 mln.manat.

- ☐ 70%.
- ☐ 0.75
- ☐ 0.9
- ☒ 0.6
- ☐ 0.65

475 Sığorta məbləği 3 mln.manatdır. Kvota təkrar sığortası üzrə sedent riskin 30 faizini ötürmüşdür. Əgər daqıdıcılıq səviyyəsi 80 faiz olarsa, zərərlərin ödənilməsində sığortaçının iştirakını müəyyən edin

- ☐ 1720.000
- ☐ 920.000
- ☐ 720.000
- ☒ 1680000.0
- ☐ 1080.0

476 Təkrar sığortalananın kvota müqaviləsi üzrə aşağıdakı şərtlər daxilində faizlə məsuliyyət payını tapın; müqavilənin dəyəri – 20 mln.manat; kvota – 5 mln.manatdan çox olması şərti ilə sığorta məbləğinin 30 faizi.

- ☐ 30%.
- ☐ 0.7
- ☐ 0.8
- ☒ 0.75
- ☐ 0.25

477 Təkrar sığorta üzrə kvota sığorta məbləğinin 30 faizinə bərabər, ancaq 13 mln. manatdan çox olmaqla müəyyən edilmişdir. 55 mln.manatlıq müqavilə üzrə təkrar sığortaçının məsuliyyət payını tapın:

- ☐ 10.000.000
- ☐ 3.900.000
- ☐ 16.500.000
- ☐ 12.000.000
- ☒ 13.000.000

478 50 mln manatlıq təkrar sığorta müqaviləsi üzrə tərəflər 40 faizli kvotaya razılaşıdılar. Tarif stavkası – 10 faizdir. Sessionerin sığorta mükafatını tapın.

- ☐ 4.000.000
- ☐ 1.500.000
- ☐ 1.000.000
- ☒ 2.000.000
- ☐ 3.000.000

479 Sığorta nəzarətinin əsas funksiyalarıdır: 1) lisenziya verilməsi; 2) sığortaçıların vahid dövlət redestrinin aparılması; 3) qanunların qəbul edilməsi; 4) sığorta tariflərinə nəzarət; 5) ehtiyatların hesablanması; 6) sığorta tariflərinin hesablanması.

- ☐ – 1; 3; 6.
- ☐ – 1; 3; 4; 5; 6
- ☐ – 1; 2; 4; 5
- ☒ – 1, 2, 3
- ☐ – 1; 2; 3; 4; 5; 6

480 Təkrar sığortada dövlət tənzimlənməsi metodlarına aiddir

- ☐ Ancaq 2
- ☐ Təkrar sığorta bazarına nəzarət
- ☐ Təkrar sığortaya dair qanun və normativ sənədlərin hazırlanması
- ☒ 1 və 2
- ☐ Ancaq 1

481 50 mln.manatlıq təkrar sığorta müqaviləsi üzrə tərəflər 40 faizli kvotaya razılaşıdılar. Tarif stavkası – 10 faizdir. Sedentin sığorta mükafatını tapın

- ☐ 3.200.000
- ☐ 1200.000

- ☐ 800.000
☒ 3000.000
☐ 2.000 000

482 Təşkilatın 4,5 mln manat məbləğli əmlakının təkrarsığorta müqaviləsi üzrə tərəflər 40 faizli kvotaya razılaşmışlar. Sedentin xüsusi saxlama məbləğini tapın.

- ☐ heç biri
☐ 1200.000 man
☐ 800.000 man
☒ 2700.000 man
☐ 1800.000 man

483 Sığorta çantası budur:

- ☐ Faktiki işçilərin sayı.
☐ Faktiki xərclərin məbləği
☐ Faktiki sığorta müqafatı
☒ Faktiki sığorta müqavilələrinin sayı
☐ Faktiki sığorta hadisələrinin sayı

484 Ayrıca riski üzrə təbii fəlakətlərdən ekssedent zərər müqaviləsi budur

- ☐ WCCL
☐ Strop hoss
☐ WXL
☒ CXL
☐ WXXL

485 WXL, CXL müqavilələri hansı təkrar sığortaya aid edilir?

- ☐ Maliyyə təkrarsığortasına.
☐ Ekssedent tipinə
☐ Kvota tipinə
☒ Ekssedent zərər tipinə
☐ Ekssedent zərərli tipinə

486 Sığorta müqafatı və sığorta haqqı sinonim sözlərdir:

- ☐ Heç biri
☐ Amonimdir
☐ Xeyr
☒ Bəli
☐ Antonimdir

487 Hansı fikir düzdür?

- ☐ Kontretusiya şəxst sığortada tətbiq olunur.
☒ Sığorta fəaliyyətindən gəlirlər sığorta tədiyyələri ilə formalaşır
☐ Sığorta sistemində ÜDM yaradılır
☐ İcbari sığorta müddətlidir
☐ Uşaqların sığortası sığorta sahəsidir

488 Əmlak sığortasında hansı düzdür?

- ☐ Sığorta tədiyyəsi böyükdür sığorta qiymətindən.
☐ Sığorta qiyməti kiçikdir sığorta məbləğindən
☐ Sığorta tədiyyəsi böyükdür sığorta məbləğindən
☒ Sığorta məbləği sığorta qiymətinə bərabər və ya kiçidir

- ☐ Sığorta ödənişi böyükdür sığorta qiymətindən

489 Doğru olanı göstər

- ☐ Əmlak sığortası yoxdur.
☐ Əmlak sığortası sinifdir
☐ Əmlak sığortası növüdür
☒ Əmlak sığortası sahədir
☐ Əmlak ığortası yarım sahədir

490 Sığorta ödənişləri bölünsün sığorta qiyməti ödəniş səviyyəsi göstəricisi deməkdir. Bu fikrə münasibət bildirin

- ☒ Səhvdir
☐ Düzdür
☐ Nisbətən düzdür
☐ Nisbətən səhvdir
☐ Heç biri.

491 Ödəniş səviyyəsi göstəricisi sığorta məbləği bölünsün sığorta tədiyyələri kimi hesablanır

- ☐ Bu fikir deyil
☐ Bu fikir dəqiq deyil
☐ Bu fikir düzdür
☒ Bu fikir səhvdir
☐ Bu fikir tam yanlıştır

492 Ödəniş səviyyəsi sığorta ödənişləri bölünsün sığorta tədiyyələri kimi hesablanır

- ☐ Heç biri
☐ Bu fikir səhvdir
☐ Bu fikir dəqiq deyil
☒ Bu fikir düzdür
☐ Bu fikir tam yanlıştır

493 Tarif siyasətinin prinsipi deyil

- ☐ Rentabellik prinsipi.
☐ Əlçatanlıq prinsipi
☐ Ekvivalentlik prinsipi
☒ Vahidlik prinsipi
☐ Stabillik prinsipi

494 Tarif siyasətinin ekvivalentlik prinsipinin mahiyyəti budur

- ☐ Heç biri
☐ Ehtiyat fondları öhdəçiliklərə ekvivalent olmalıdır
☐ Sığorta məbləği sığorta qiymətinə ekvivalent olmalıdır
☒ Netto-stavka zərər ehtimalına maksimum uyğun gəlməlidir
☐ Əlavə faktiki xərclərə uyğun gəlməlidir

495 10 ha əkin sahəsi üzrə arpa bitisi üzrə məhsuldarlıq belə olmuşdur: Faktkt 16 sentner; orta beşillik – 18 sentner. Dolu düşməsi nəticəsində fermer təsərrüfatında sığorta hadisəsi baş vermişdir. Heç bir sığorta təminatı şərti nəzərə alınmadan, 1 sentner arpanın faktiki qiymətinin 90 manat olması şərti ilə sığorta ödənişini hesablayın.

- ☐ 160 man.
☐ 380 man
☐ 320 man

- ☒ 400 man
☐ 180 man

496 Aktuar hesablamalar nəzəriyyəsinin əsasları nə vaxt qoyulmuşdur

- ☐ XVI əsrdə
☐ XVIII əsrdə
☐ XIX əsrdə
☒ XVII əsrdə
☐ XV əsrdə

497 Sığortada istifadə edilən ölüm cədvəli ilk dəfə kim tərəfindən hazırlanmışdır?

- ☐ T.İvanov
☐ A.Smit
☐ D.Qraund
☒ E.Qalley
☐ S.Abbasov

498 Aktuar hesablamalar bu məqsədi yerinə yetirir

- ☐ Heç biri
☐ İnvestisiya mənfəətini hesablamaq
☐ Sığortaçının reklam xərclərinin hesablamaq
☒ İstənilən konkret sığorta növü üzrə tarifləri hesablamaq
☐ Əmək haqqı xərclərini hesablamaq

499 Brutto-stavkanın tərkibi budur

- ☐ Heç biri
☐ Netto – stavka + mənfəət
☐ Netto-stavka + risk əlavəsi
☒ Netto-stavka + əlavə
☐ Netto – stavka + vergi

500 Netto-stavkaya əlavənin tərkibi budur

- ☐ Əmək haqqı + mənfəət + bonus.
☐ Xəbəredici tədbir xərci + əmək haqqı + mənfəət
☐ Mənfəət + əmək haqqı + vergi
☒ Xəbərdaredici tədbirlər xərci + sığorta prosesi xərci + mənfəət
☐ Sığorta prosesi xərci + əmək haqqı + mənfəət

501 Ölüm hallarından ömürlük sığorta sığortalı üçün

- ☐ Heç biri
☐ Təbii ölüm hallarından sığortanı nəzərdə tutur
☐ Təsadüfi ölüm hallarından sığortanı nəzərdə tutur
☒ Bütün həyatı boyu ölüm hallarından sığortanı nəzərdə tutur
☐ Həyatın konkret dövrü ərzində sığortanı nəzərdə tutur

502 Kredit risklərinin sığortası müddəti hansı sənədlə müəyyənləşdirilir?

- ☐ Heç biri
☐ Mülki məcəllə
☐ Sığorta qanunu
☒ Sığorta müqaviləsi
☐ Sığorta qaydaları və təlimatları

503 Hansı halda sığorta ödənişi verilmir?

- ☐ Yxaoidakıların hamısı.
- ☐ Əmlak üzrə defektlər
- ☐ Predmetlərin təbii səbəblərdən məhvi
- ☒ Sığortalının bilərəkdən əməli
- ☐ Çürümə, korroziya, öz-özünə yanma

504 Sığorta hadisəsi hansıdır?

- ☐ . Heç biri
- ☐ Dəymiş zərərin ödənilməsi üzrə bölgü münasibətlərinin məcmuyu
- ☐ Sığortaçının sığorta ödənişi vermək vəzifəsi
- ☒ Zərərin baş vermə ehtimalını xarakterizə edən potensial mümkün hadisə
- ☐ Əlavə informasiya

505 Sığorta müdafiəsinin əsas xarakterik cəhətləri hansılardır?

- ☐ Zərərlərin ödənilməsinə obyektiv tələbat
- ☐ Sığorta fəlakətlərinin təsadüfi xarakteri
- ☐ Zərərlərin pul və natural formada ödənilməsi
- ☒ Yuxarıda göstərilənlər
- ☐ Konkret hadisənin aradan qaldırılması üzrə tədbirlərin reallaşdırılması

506 Azərbaycanda sığorta şirkətləri hansı sığorta növlərini tətbiq edirlər?

- ☐ Kredit risklərinin sığortası, tibbi sığorta
- ☐ Əmlak sığortası, nəqliyyat risklərinin sığortası
- ☐ Məsuliyyət sığortası, heyvanların sığortası
- ☒ Yuxarıda göstərilən bütün risklər.
- ☐ Kommersiya risklərinin sığortası

507 Səhmdar sığorta şirkətləri ilə dövlət sığortası şirkəti fərqli cəhətlərini göstərin:

- ☐ Səhmdar cəmiyyətlər ancaq şəxsi sığortanı həyata keçirir
- ☐ Dövlət sığortası könüllü ilə yanaşı, icbari sığorta da tətbiq edir
- ☐ «Səhmdarlar» ancaq əmlak sığortasını həyata keçirirlər
- ☒ Onlar arasında sığortanın tətbiqi baxımından heç bir fərq yoxdur
- ☐ Səhmdar cəmiyyətlər ancaq könüllü sığortanı tətbiq edir

508 Orta əsrlər sığortası necə adlandırılırdı?

- ☐ Peşəkar
- ☐ Manufaktura
- ☐ Qardaşlıq
- ☒ Gildiya – sex
- ☐ Sex

509 Hansı sığorta daha primitiv formadır?

- ☒ Natural
- ☐ Şəxsi
- ☐ Əmlak
- ☐ Təsərrüfat
- ☐ Könüllü

510 İnvestisiya riskinin azaldılması üçün tətbiq edilən əsas prinsip:

- ☐ . Heç biri

- ☐ Qaytarılma
- ☐ Mənfəətlilik
- ☒ Diversifikasiya
- ☐ Likvidlik

511 Müəyyən məbləğə kimi sığortaçının ödənişdən azad olması necə adlanır?

- ☐ . Heç biri
- ☐ Sığorta haqqı
- ☐ Təndema
- ☒ Fransiza
- ☐ Minimal məbləğ

512 Müasir sığortaçının sığorta fondunun xarakteri:

- ☐ . Heç biri
- ☐ Sərbəst istifadə
- ☐ Məqsədsiz
- ☒ Məqsədli
- ☐ Həyati

513 Sığorta fondu istifadəsinin səbəbi:

- ☐ . Heç biri
- ☐ Sığorta ehtiyatlarının investisiyaya yönəldilməsi zəruriliyi
- ☐ Sığortaçının xərclərinin maliyyələşdirilməsi
- ☒ Sığorta ödənişlərinin verilməsi
- ☐ Heç biri

514 Nəzəri baxımdan sığorta fondunun yaradılması və formalaşması prosesi:

- ☐ Heç biri
- ☐ Dövri xarakter daşıyır
- ☐ müvəqqəti xarakter daşıyır
- ☒ daimi xarakter daşıyır

515 Sığorta şirkətinin sığorta fondu yönəldilir:

- ☐ . Heç biri
- ☐ Zərər çəkmişlərə sığorta ödənişi verilir
- ☐ Əlavə gəlirlər əldə edilməsi məqsədilə uzunmüddətli investisiyaya
- ☒ Ancaq sığorta müqaviləsi bağlamış zərər çəkmişlər sığorta ödənişi verilir
- ☐ Dövlət büdcəsinə

516 Dövlət mərkəzləşdirilmiş sığorta fondu yaradılır:

- ☐ . Heç biri
- ☐ Bir qrupun maliyyə vəsaiti hesabına
- ☐ istehsalın fasiləsizliyi üçün konkret iqtisadi subyektin hesabına
- ☒ normativ bazaya uyğun dövlət resursları hesabına
- ☐ Sosial sığorta fondu hesabına.

517 Bu meyar məsuliyyət sığortasının obyektidir

- ☐ . Heç biri
- ☐ Vətəndaşın həyatı, əmək qabiliyyəti
- ☐ Əmlak məsuliyyəti
- ☒ Sığortalının üçüncü şəxs qarşısında məsuliyyəti
- ☐ Vətəndaşın sağlamlığı

518 Bu meyar şəxsi sığortanın obyektidir

- ☐ . Heç biri
- ☐ Üçüncü şəxsin həyatı və əmlakı
- ☐ Əmlak və əmlak maraqları
- ☒ Vətəndaşın həyatı, sağlamlığı və əmək qabiliyyəti
- ☐ Sığortaçının şəxsi vəsaitləri.

519 Sığortalının zərərlərdə iştirak forması olan Franşiza budur

- ☐ . Heç biri
- ☐ Sığorta təminatı sistemi
- ☐ Sığortalının üçüncü şəxslərdən aldığı kompensasiya
- ☒ Müqavilə üzrə sığortaçının zərərin müəyyən edilmiş hissəsinin ödənilməsindən azad olması
- ☐ Sığortaçının gəliri.

520 Sığorta tarifi aşağıdakıdır

- ☐ . Heç biri
- ☐ Sığorta ödənişinin hesablanması üçün müqavilə üzrə təyin edilən pul məbləği
- ☐ Sığorta riskinin qiyməti
- ☒ Sığorta üzrə haqq
- ☐ Netto-stavkadır

521 Milli sığorta bazarında əmtəə hesab olunur

- ☐ . Heç biri
- ☐ Sığorta haqqı
- ☐ Sığortaçının sığorta fondu
- ☒ Sığorta xidməti
- ☐ Sığorta qiyməti.

522 Sığortanın unksiyasını göstər

- ☒ Risk
- ☐ Stimullaşdığı
- ☐ Həyatı təminat
- ☐ Tənzimləyici
- ☐ . Heç biri

523 Sığorta xidmətinin qiymətini göstər

- ☐ . Heç biri
- ☐ Yükləmə
- ☐ Sığorta ödənişi
- ☒ Tarif stavkası
- ☐ Sığorta məbləği

524 Sığorta ödənişlərinin sığorta məbləğinə olan nisbəti necə adlanır?

- ☐ . Heç biri
- ☐ Yükləmə
- ☐ Sığorta tarifi
- ☒ Sığorta məbləğinin zərərlik göstəricisi
- ☐ Netto-stavka.

525 Sığorta üzrə xərcləri əsaslandırmaq üçün istifadə edilən riyazi və statistik üsullar necə adlanır

- ☐ . Heç biri

- ☐ Sığorta ödənişlərinin hesablanması
- ☐ Sığorta bazarının təhlili
- ☒ aktuar hesablamalar
- ☐ Ehtimal nəzəriyyəsi.

526 Sığortaçının funksiyalarına aid edilmir

- ☐ . Heç biri
- ☐ Xəbərdaredici
- ☐ Nəzarət
- ☒ reqlamentləşdirici
- ☐ reqlamentləşdirici

527 Öz iradəsi ilə insanlar sığorta müqaviləsi bağlaya bilər:

- ☐ Heç biri.
- ☐ Həm könüllü, həm də icbari qaydada
- ☐ Ancaq icbari qaydada
- ☒ Ancaq könüllü qaydada

528 Müasir sığorta şirkətində yaradılır

- ☐ . Heç biri
- ☐ Ancaq amortizasiya fondu
- ☐ Ancaq ödəniş fondu
- ☒ Müxtəlif pul fondları

529 1, 2, 3

- ☐ 2, 3.
- ☐ 1, 3
- ☒ 1, 2

530 Sığorta münasibətləri zamanı maliyyə münasibətləri:

- ☐ Heç biri
- ☐ Qeyri-ekivalent xarakter daşıyır
- ☐ Mərkəzləşmiş xarakter daşıyır
- ☒ Qeyri-mərkəzləşmiş xarakter daşıyır

531 Mərkəzləşmiş maliyyəyə aid edilmir

- ☐ Heç biri
- ☐ Büdcədənəkar fondlar
- ☐ Dövlət rediti
- ☒ Sığorta maliyyəsi

532 Sığortanın mahiyyətini ifadə edən cəhət hansıdır?

- ☐ . Heç biri
- ☐ Sığortada gəlirlərin bərabər bölgüsü ancaq dövlətin iştirakı ilə mümkündür
- ☐ Qısamüddətli sığorta üçün gəlirlərin yığılması xasdır
- ☒ Sığorta zamanı zərərin həmrəy bölgüsünü ifadə edən qapalı bölgü münasibətləridir
- ☐ Heç biri

533 İqtisadi subyektin təhlükəsizliyi özünüsığortalama yolu ilə mümkündür

- ☐ . Heç biri
- ☒ Bu fikir səhvdir

- ☐ Bu fikir düzdür
- ☐ Bu fikir dövlətin iştirakı ilə düzdür
- ☐ Heç biri deyil

534 Müasir dövrdə sığorta münasibətləri daşıyır

- ☐ . Heç biri
- ☐ Həm pul, həm natural xarakter
- ☐ Natural xarakteri
- ☒ pul xarakteri
- ☐ Heç bir xarakter

535 Sığortanın tətbiqi formaları budur

- ☐ . Heç biri
- ☐ Ancaq icbari formada
- ☐ Ancaq könüllü formada
- ☒ Həm könüllü, həm də icbari formada
- ☐ Heç bir formada

536 Sığorta kateqoriyasının funksiyası hesab edilmir

- ☒ Həyati təminat
- ☐ Xəbərdaredici
- ☐ Yığım
- ☐ Nəzarət
- ☐ . Heç biri

537 Əmlak sığortasının mahiyyəti baxımından sığorta tədiyyələrinin geri qaytarılması aşağıdakı deməkdir

- ☐ . Heç biri
- ☐ Tədiyyələr büdcəyə qaytarılır
- ☐ Myqavilə əlverişli şəraitdə başa çatdıqda tədiyyələr müştəriyə qaytarılır
- ☒ Sığorta tədiyyələrinin əsas hissəsi zərərlərin kompensasiyasına yönəldilməlidir
- ☐ Tədiyyələr sosial sığorta fonduna köçürülür

538 Sovet iqtisadiyyatı dövründə sığorta maliyyəsi aid idi

- ☐ . Heç biri
- ☐ Qeyri-mərkəzləşmiş maliyyəyə
- ☐ Dövlət kreditinə
- ☒ Dövlət maliyyəsinə
- ☐ Bank sisteminə.

539 Bazarda sığortanın əsas təyinatı budur

- ☐ . Heç biri
- ☐ Riskin baş verməsinin aradan qaldırılması
- ☐ Nəqd pulun nəqdsiz hesablaşmalara köçürülməsi
- ☒ Zərərin ödənilməsi
- ☐ Mənfəət əldə etmək

540 Azərbaycan Respublikasında sığorta şirkətlərinin fəaliyyətini tənzimləyən maliyyə nəzarəti orqanı budur

- ☐ . Heç biri
- ☐ Hesablama Palatası
- ☐ Xəzinədarlıq orqanları
- ☒ Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank

541 Sığortaçının sığorta fondu yaradılır

- ☐ . Heç biri
- ☐ Natural formada qeyri-mərkəzləşmiş
- ☐ Makrosəviyyədə, mərkəzləşmiş
- ☒ Pul formasında qeyri-mərkəzləşmiş
- ☐ Valyuta formasında.

542 Sığorta brokeri aşağıdakının marağını təmin edə bilər:

- ☐ . Heç biri
- ☐ Eyni zamanda bir neçə sığorta şirkətinin
- ☐ Ancaq bir sığortaçının
- ☒ Eyni zamanda bir neçə sığortaçının və sığortalıların
- ☐ Eyni zamanda bir neçə sığortalının.

543 Sığortalı aşağıdakılardır

- ☐ . Heç biri
- ☐ Pul vəsaitləri olan fiziki və hüquqi şəxslər
- ☐ Fiziki və hüquqi şəxslər
- ☒ Sığortaçı ilə müqavilə bağlamış fiziki və hüquqi şəxslər
- ☐ Sığorta şirkətləri.

544 Sığorta bazarı ərazi üzrə belədir

- ☐ Təkrar sığorta bazarı.
- ☐ Əmlak sığorta bazarı, şəxsi sığorta bazarı
- ☐ Səhmdar, xüsusi, birgə sığorta şirkətləri
- ☒ milli, regional və beynəlxalq sığorta bazarları
- ☐ Məsuliyyəti sığortası bazarı

545 Sığorta xidmətinin xarakterinə aiddir

- ☐ Heç biri
- ☐ Sığorta xidmətinin qiymətinin formalaşması
- ☐ Vətəndaşın maraqlarının sığorta müdafiəsi
- ☒ Onun reallaşdırılmasının ehtimal xarakteri
- ☐ Onun bahalı və ya ucuz olması

546 Qarşılıqlı sığorta aşağıdakılardır

- ☐ Heç biri
- ☐ Sığortaçı kimi bir sığorta şirkəti, sığortaçı kimi isə digər sığorta şirkəti çıxış edir
- ☐ Bir sığortaçı riski başqa sığortaçıya ötürür
- ☒ Bir riskin sığortalanmasında bir neçə sığortaçı öz payları ilə iştirak edir
- ☐ Sığortaçılar qarşılıqlı şəkildə zərərin ödənilməsində bir-birinə yardım göstərirlər.

547 Sığorta münasibətlərinin ehtimal xarakteri ifadə olunur

- ☐ Heç biri
- ☐ Ehtimalın reallaşdığı sığorta ödənişlərinin verildiyi şəraitdə
- ☐ Sığorta marağı formalaşdığı və sığorta haqqı ödənilməsi şəraitdə
- ☒ Sığortaçının sığorta fondunun formalaşdığı və istifadə olunduğu şəraitdə
- ☐ Sığorta qiyməti formalaşdığı şəraitdə

548 Sığorta münasibətləri sistemini göstər

- ☐ Heç biri

- ☐ Risklərdən yayınmağa xidmət edən pul münasibətləri sistemidir
- ☐ Əvəzi ödənilməmək xarakterli pul münasibətləri sistemidir
- ☒ Sığorta fondunun yaradılması və istifadəsi ilə bağlı yenidən bölgü pul münasibətləri sistemidir
- ☐ Sığorta investisiyaları ilə bağlı münasibətlər sistemidir

549 Sığorta işində maliyyə sabitliyi budur:

- ☐ Heç biri
- ☐ Tələb və təklifin balanslaşdırılması
- ☐ Daxil olmuş tədiyyələrlə, əmək haqqı xərclərinin balanslığı
- ☒ Daxil olmuş tədiyyələrlə, ödəniş və xərclərin balanslığı
- ☐ Sığorta tariflərinin balanslaşdırılması

550 Orta göstəricini göstər

- ☐ Heç biri
- ☐ Rentabellik göstəricisi
- ☐ Maya dəyəri göstəricisi
- ☒ Bir sığorta müqaviləsinə düşən sığorta haqqı
- ☐ Ödəniş səviyyəsi

551 Mütləq göstəricini göstər:

- ☐ Sığorta hadisəsinin dağıdıcılıq qabiliyyəti
- ☐ Ödəniş səviyyəsi
- ☐ Rentabellik
- ☒ Sığorta ödənişləri
- ☐ Sığorta məbləğinin zərərlik göstəricisi

552 Sığorta işində mənfəətin gəlirlərə nisbəti nəyi ifadə edir

- ☐ Heç biri
- ☐ Maya dəyərini
- ☐ Ödəniş səviyyəsini
- ☒ Rentabelliği
- ☐ Orta yükləmə göstəricisini

553 Sığorta ödənişləri ilə tədiyyələrin nisbətini analizi aşağıdakı nəticəyə gəlməyə əsas verir:

- ☐ Ehtiyat fondlarının yaradılma və gələcəkdə investisiya olunma səviyyəsini
- ☐ Sığorta risklərinin əhatə olunması səviyyəsini
- ☐ Sığorta işinin mənfəətli olmasını
- ☒ Sığorta işinin faktiki zərərlik və sığorta tariflərinin əsaslandırılması səviyyəsini.
- ☐ Sığortaçılarda resursların təmərküzləşməsi səviyyəsini

554 Əhali arasında sığorta xidmətlərinin populyarlığını xarakterizə edən və milli sığorta bazarının inkişaf səviyyəsini göstərən makroiqtisadi göstərici:

- ☐ Heç biri
- ☐ Ölkə regionları üzrə toplanmış tədiyyələrin onsentrasiya səviyyəsi
- ☐ Toplanmış tədiyyələrin ÜDM-ə olan nisbəti
- ☒ İl ərzində ölkə üzrə adambaşına düşən sığorta xərcləri
- ☐ Şəxsi sığorta üzrə haqların ümumi sığorta tədiyyələrində xüsusi çəkisi

555 Könüllü və icbari sığorta haqlarının nisbəti nəyi göstərir:

- ☐ Heç biri
- ☐ Sığorta əməliyyatlarının maliyyə davamlılığını
- ☐ Sığorta bazarının inkişaf səviyyəsini

- ☒ Sığorta bazarında sığorta haqlarının forma strukturunu
- ☐ Sığorta sferası üzrə dövlət siyasətinin istiqmətinə

556 Sığorta xidmətinin spesifikasiyi bağlıdır:

- ☐ Fiziki şəxslərin sığorta təminatında
- ☒ Onun reallaşdırılmasının ehtial xarakteri ilə
- ☐ Heç biri
- ☐ Hüquqi şəxslərə ödənişlərin verilməsi ilə
- ☐ Dövlətin maraqlarının sığorta müdafiəsi ilə

557 Sığorta xidməti əmtəə kimi harada satılır?

- ☐ Topdansatış bazarında.
- ☐ Kapital bazarında
- ☐ Fond bazarında
- ☒ Sığorta bazarında
- ☐ Daşınmaz əmlak bazarında

558 Sığorta müddəti budur

- ☐ Heç biri
- ☐ Sığortaçının fəaliyyət göstərdiyi müddətdir
- ☐ Sığorta hadisəsinin baş verdiyi müddətdir
- ☒ Sığorta müqaviləsinin təqvim müddətidir
- ☐ Sığortaçının audit müddətidir

559 Sığorta agentləri və brokerləri – bunlar

- ☐ Benefisiarlardır.
- ☐ Sığortaçılardır
- ☐ Sığortaçılardır
- ☒ Sığorta vasitəçiləridir
- ☐ Üçüncü şəxslərdir

560 Sığorta çantası keyfiyyətli hesab olunur

- ☐ Heç biri
- ☐ Məsuliyyət sığortasının xüsusi çəkisi çoxdursa
- ☐ Əmlak sığorta üzrə tədiyyələr daha böyük xüsusi çəkiyə malikdirsə
- ☒ Şəxsi sığorta böyük xüsusi çəkiyə malikdirsə
- ☐ Bonusların xüsusi çəkisi çoxdursa

561 Sığorta bazarında əmtəə kimi çıxış edir:

- ☐ Sığorta hüququ
- ☐ Sığorta reklamı
- ☐ Sığorta məbləği
- ☒ Sığorta xidməti
- ☐ Sığorta haqqı

562 Sizcə, sığorta, cəmiyyətin bazis münasibətləridir, yoxsa üstqurum elementidir?

- ☐ Heç biri.
- ☐ Həm bazisdir, həm də üstqurumdur
- ☐ Üstqurumdur
- ☒ Bazisinə aiddir
- ☐ Test səhv tərtib edilib

563 Texniki ehtiyatlara aid edilir. Bir cavab səhvdir. Onu göstər:

- ☐ Testin cavabı 2-ci bənd deyil
- ☐ Zəlzələ ehtiyatı
- ☐ Zərərliyyənin dəyişməsi ehtiyatı
- ☒ Testin cavabı 1-ci bənddir.
- ☐ Xəbərdaredici tədbirlər ehtiyatı

564 Sığorta ehtiyatları aşağıdakılara bölünür. Bir cavab səhvdir. Onu göstər:

- ☐ Qazanılmamış mükafat ehtiyatı.
- ☐ Texniki ehtiyatlar
- ☐ Həyat sığortası üzrə ehtiyatlar
- ☒ Bonus üzrə ehtiyatlar
- ☐ Xəbərdaredici ehtiyatlar

565 Mahiyyət etibarilə sığortaçının maliyyə resurslarının hansı hissəsi cəlb edilmiş kapitaldır?

- ☐ Vergilər
- ☐ Aktivlər
- ☐ Sığorta fondu
- ☒ Sığorta ehtiyatları
- ☐ Mənfəət

566 Bunlar sığorta şirkətinin maliyyə potensialının formalaşmasının əsas mənbələridir. Bir cavab səhvdir. Göstər.

- ☐ Testin cavabı 2-ci bənddir.
- ☐ Testin cavabı 4-cü bənd deyil
- ☐ Ödənilmiş nizamnamə kapitalı
- ☒ Büdcə transferti
- ☐ İnvestisiya gəlirləri

567 Sığorta ehtiyatları aşağıdakı prinsiplər əsasında yerləşdirilir. Bir cavab səhvdir. Göstər:

- ☐ Mənfəətlilik
- ☐ Diversifikasiya
- ☐ Geri qayıtma
- ☒ Risklilik
- ☐ Likvidlik

568 Sığortaçının investisiyaya yönəltdiyi və gəlir əldə etdiyi mənbədir. Onu göstər:

- ☐ Reklam xərcləri üzrə fond.
- ☐ Sığorta haqları
- ☐ Sığorta fondu
- ☒ Sığorta ehtiyatları
- ☐ Agentlər üzrə əmək haqqı fondu

569 Sığortaçının xərclər üzrə təsnifatına aid deyil:

- ☐ Sığorta ödənişlərinin verilməsi
- ☐ İşlərin aparılmasına çəkilən xərclər
- ☐ Xəbərdaredici tədbirlər üzrə xərclər
- ☐ Sığorta ehtiyatlarına ayırmalar
- ☒ Vergilərin ödənilməsi üzrə xərclər

570 Sığortaçının gəlirlərini formalaşdırır. Bir cavab səhvdir:

- ☐ Təkrar sığorta üzrə haqlar
- ☐ İcarə haqları
- ☐ Müqavilələr üzrə daxil olmuş tədiyyələr
- ☒ Vergi daxilolmaları
- ☐ Qiymətli kağızlar üzrə dividendlər

571 Tarif siyasətinin prinsipidir

- ☐ Yuxarıdakıların heç biri
- ☐ Tariflərin əlçatan olması
- ☐ Sığorta əməliyyatlarının özünü ödəməsi
- ☒ Yuxarıdakıların hamısı.
- ☐ Tariflərin stabil olması

572 Akvizisiya xərclərinin tərkibinə aid edilir:

- ☐ Ehtiyat fondları üzrə xərclər.
- ☐ İnzibati-təsərrüfat xərcləri
- ☐ Binanın icarə xərcləri
- ☒ Yeni müqavilələrin bağlanması üzrə xərclər
- ☐ İşlərin aparılma xərcləri

573 Netto-stavkaya risk əlaəsi bunun üçün nəzərdə tutulur

- ☐ Cari xərclərin maliyyələşdirilməsi.
- ☐ Xəbərdaredici tədbirlərin maliyyələşdirilməsi
- ☐ Texniki ehtiyatların maliyyələşdirilməsi
- ☒ Faktiki zərərlərin gözlənilən zərərlərdən kənarlaşmasının maliyyələşdirilməsi
- ☐ Mənfəət əldə edilməsi

574 Könüllü tibbi sığorta üzrə baza sığorta tarifi dən dəyişməsinə təsir etmir

- ☐ Fərdi sığorta müqaviləsinin olması
- ☐ Könüllü tibbi sığorta üzrə proqramın şərtləri
- ☐ Sığortalanmış şəxsin sağlamlığı
- ☒ Sığortanın müddəti
- ☐ Kollektiv sığorta müqaviləsinin olması

575 Həyat sığortası növlərində netto-stavkanın hesablanması bundan asılı deyildir

- ☐ Sığorta təminatının növündən
- ☐ Sığorta haqlarının ödənilməsi qaydası
- ☐ Sığortalının yaşı
- ☒ Sığortaçının xüsusi vəsaitlərinin investisiyaya yönəldilməsindən əldə edilən gəlir norması
- ☐ Sığorta təminatının həcmindən

576 Qeyri-həyat sığortası növlərində netto-stavkasının əsası hesab edilir

- ☐ Sığortaçının mənfəəti.
- ☐ Sığortalının yaşı
- ☐ Sığorta müqaviləsinin müddəti
- ☒ Sığorta məbləğinin zərərlik göstəricisi
- ☐ Sığorta hadisələrinin dağıdıcılığı

577 Sığorta xidmətinin qiymətinin yuxarı həddi müəyyən edilir:

- ☐ Əmək haqqı xərclərinin səviyyəsi ilə.
- ☐ Ehtiyat fondlarının səviyyəsi ilə
- ☐ Ödəniş və tədiyyələrin bərabərliyi ilə

- ☒ Sığortalının tələbatı ilə
- ☐ Sığortaçının mənfəəti ilə

578 Sığorta xidmətinin qiymətinin yuxarı həddi müəyyən edilir

- ☐ Sığorta şirkətinin xərcləri ilə
- ☐ Ödəniş və tədiyyələrin bərabərliyi ilə
- ☐ Daxil olmuş tədiyyələr ilə
- ☒ Düzgün cavab yoxdur
- ☐ MB-nin uçot stavkası ilə

579 Sığorta xidmətinin qiymətinin aşağı həddi müəyyən edilir

- ☐ Heç biri
- ☒ Sığorta tədiyyələri ilə sığorta ödənişləri arasındakı bərabərlik əsasında
- ☐ Tələb və təklifin bərabərliyi əsasında
- ☐ Refinans stavkası dərəcəsi ilə
- ☐ Bank depozitləri faizləri əsasında

580 Sığorta haqlarının həcmi kifayət qədər olmalıdır ki, aşağıdakı təmin olunsun. Səhv variantı göstərin.

- ☐ Sığorta dövrü ərzində iddialar ödənməmiş olsun
- ☒ Nəzarət orqanlarına lisenziya rüsumları ödənilsin
- ☐ Sığortaçının işlər üzrə xərcləri örtülsün
- ☐ Müəyyən məbləğdə mənfəət əldə edilsin
- ☐ Sığorta ehtiyatları yaradıla bilsin

581 Sığorta daxilinin (pullarının) yaradılması məqsədidir

- ☐ Nəzarətin gücləndirilməsi
- ☒ Sığorta əməliyyatlarının maliyyə sabitliyinin möhkəmləndirilməsi
- ☐ Heç biri.
- ☐ Sığortalıların hüquqlarının müdafiəsi
- ☐ Daha çox vəsait toplanması

582 Sığorta fondunun mənbəyidir

- ☐ Vergilər
- ☐ Transfərlər
- ☐ Xeyriyyə haqları
- ☐ Subvensiyalar
- ☒ Sığorta haqları

583 Sığorta fondu bu məqsəd üçün yaradılır

- ☐ Əmək haqqı ödəmək üçün
- ☐ Sığorta haqları toplamaq üçün.
- ☐ Vergilər ödəmək üçün
- ☒ Zərərləri ödəmək üçün
- ☐ Divident ödəmək üçün

584 Sığorta üçün belə pul münasibətləri xarakterikdir:

- ☐ Ticarət
- ☒ Yenidən bölgü
- ☐ İstehsal
- ☐ Bölgü
- ☐ Əmtəə

585 Sığortaçının fəaliyyət predmetidir

- ☐ Sığortalama və ticarət
- ☐ Sığortalama və bankaçılıq
- ☒ Sığortalamaq və investisiyalaşdırmaq
- ☐ Sığortalama və vasitəçilik
- ☐ Sığortalama və istehsal fəaliyyəti

586 Bu sığortanın ibtidai forması hesab edilir

- ☐ Subvensiya
- ☒ Qarşılıqlı yardım
- ☐ Kreditləşdirmə
- ☐ Əmanət
- ☐ Dotasiya

587 Hansı sığorta növü icbari deyil?

- ☐ Tibbi sığorta
- ☒ Yüklərin sığortası
- ☐ Heç biri
- ☐ Yanğından sığorta
- ☐ Hava nəqliyyatı sənəşinlərinin sığortası

588 İcbari sığortanın prinsipi deyil

- ☐ Müddətsizlik prinsipi
- ☒ Sığorta haqlarının periodik ödənilməsi prinsipi
- ☐ Avtomatiklik prinsipi.
- ☐ Sığorta təminatının normallaşdırılması
- ☐ Sığorta tədiyyələrinin köçürülməsindən asılı olmayan tətbiq

589 Könüllü sığortanın prinsipidir:

- ☐ Prioritetlik prinsipi
- ☒ Müddətin məhdudlaşdırılması prinsipi
- ☐ Şəffaflıq prinsipi
- ☐ Müddətsizlik prinsipi
- ☐ Qaytarılma prinsipi

590 Hansı sığorta məsuliyyət sığortasına aiddir?

- ☐ Heç biri
- ☒ Kredit risklərinin sığortası
- ☐ Maliyyə risklərinin sığortası
- ☐ Yüklərin sığortası
- ☐ Hava nəqliyyatının sığortası

591 Hansı sığorta növləri əmlak sığortasına aiddir?

- ☐ Kredit risklərinin sığortası.
- ☒ Maliyyə risklərinin sığortası
- ☐ Nigah sığortası
- ☐ Uşaqların sığortası
- ☐ Ekoloji risklərin sığortası

592 Hansı sığorta növü şəxsi sığortaya aid edilmir?

- ☐ Həyat sığortası

- ☒ Depozit sığortası
- ☐ Uşaqların sığortası.
- ☐ Pensiyanın sığortası
- ☐ Ritual xidmətlər üzrə sığorta

593 Sığorta məbləği nədir?

- ☐ Bu sığortalının sığortaçıya ödədiyi tədiyyədir
- ☒ Bu sığortalı ilə sığortaçı arasında razılaşdırılan və müqavilədə göstərilən məbləğdir.
- ☐ Bu tariflər üzrə orta ödənişdir
- ☐ Bu sığorta hadisələri üzrə verilən maksimal ödənişdir
- ☐ Bu sığorta ödənişləri üzrə orta kvadratik kənarlaşmadır

594 Sığorta müdafiəsi iqtisadi kateqoriyasının maddi əsası nədir?

- ☐ Sığorta məbləği
- ☒ Sığorta fondu
- ☐ Sığorta stavkası
- ☐ Sığorta ödənişi
- ☐ Sığorta riski

595 Sığortaçının nizamnamə kapitalı barəsində hansı tələb var? Digər cavablar yanlışdır.

- ☐ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində pul cəlb etməlidir
- ☐ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədən kənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə etməlidir
- ☐ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədən kənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilər
- ☒ Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul vəsaitindən, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədən kənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz

596 Sığorta şəhadətnaməsi nədir?

- ☐ bank ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi
- ☐ sığortalı ilə andəryat arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi
- ☐ sığortalı ilə bank arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi
- ☒ sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddi

597 Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlər nədir?

- ☐ şərtsiz fransıza
- ☐ risk
- ☐ şərtli fransıza
- ☒ sığorta

598 Sığortaçının maliyyə sabitliyini tənzimləyən beynəlxalq sənədlər toplusu belə adlanır:

- ☐ Direktiv I
- ☐ Bolonya I
- ☐ Bazel I
- ☒ Solvensi I
- ☐ Trasseka I

599 Milli sığorta bazarında ödəniş norması təqribən belədir:

- ☐ 90-95%.
- ☐ 10-15%
- ☐ 70-80%
- ☒ 25-35%
- ☐ 50-55%

600 Bir mülahizə səhvdir:

- ☐ Heç biri
- ☐ Ötürülən təkrarsığorta haqları təkrarsığortaçının gəliridir
- ☐ Ötürülən təkrarsığorta haqları sığortaçının xərcidir
- ☒ Dar mənada maya dəyəri sığorta ödənişləri və əmək haqqı xərcləridir
- ☐ Brutto-stavka netto-stavkadan çoxdur

601 Əmlak sığortasında «proporsional» müqavilələr adlanır:

- ☐ benefisiar
- ☐ everest
- ☐ everton
- ☒ Everic
- ☐ stop-loss

602 Bir mülahizə səhvdir:

- ☐ Beynəlxalq sığorta bazarı xarici bazardan genişdir
- ☐ Milli sığortaçılar daxili bazarın peşəkar iştirakçılarıdır
- ☐ Daxili sığorta bazarı elə milli sığorta bazarıdır
- ☐ Beynəlxalq sığorta bazarı milli bazardan genişdir
- ☒ Daxili sığorta bazarı elə sığorta bazarıdır

603 Könüllü sığortanın prinsipidir:

- ☐ Heç biri
- ☐ Başdan-başa əhatə etmək
- ☐ Müddətsizlik
- ☒ Müddətin məhdudlaşdırılması
- ☐ Avtomatiklik

604 İcbari sığorta buna əsaslanır:

- ☐ Sazişə
- ☐ Akta
- ☐ Sığortaçılar arasında müqaviləyə
- ☒ Qanuna
- ☐ Müqaviləyə

605 Sığorta şirkətinin sərbəst aktivlərini hesabla: a) xüsusi və ona bərabər tutulan vəsaitlər – 930 min manat, b) balans götürülmüş qeyri-maddi aktivlər – 400 min manat, c) örtülməmiş zərərlər – 80 min manat.

- ☐ 1410.0
- ☐ 1250.0
- ☐ 390.0
- ☒ 450.0
- ☐ 610.0

606 Aşağıdakı məlumatlar əsasında bir müqaviləyə düşən sığorta ödənişini tapın: Sığorta şirkəti 43 sığorta hadisəsində 2560 min manat ödəmişdir (yuvarlaq):

- ☐ 2564 min man
- ☐ 61 min man
- ☐ 67 min man
- ☒ 59 min man
- ☐ 48 min man

607 Zərərin ərazi baxımdan bölüşdürülməsi – budur:

- ☐ Heç biri
- ☐ Keçən illərdə yaranmış yığımın istifadəsi
- ☐ Əlverişli illərdə vəsaitin yığılması və əlverişsiz illə istifadəsi
- ☒ Cari illə zərərlərin digərlərinin hesabına ödənilməsi
- ☐ Ödəniş və tədiyyələrin bərabərləşdirilməsi

608 Təkrar sığortanın müqavilə metodu budur:

- ☐ Heç biri
- ☐ Birgə sığorta şərtləri ilə risklərin ötürülməsi
- ☐ Müqavilənin təkrarsığortaya verilməsi
- ☒ Birgə sığorta şərtləri ilə risklərin ötürülməsi
- ☐ Konkret məsuliyyət götürmədən sığortaçıları arasında müqavilə

609 Öz əmlak maraqlarını sığortalayan fiziki şəxs budur:

- ☐ Sığortalı
- ☐ Sığortalanmış
- ☐ Sığortaçı və sığortalanmış
- ☒ Sığortalı və sığortalanmış
- ☐ Sığortaçı və sığortalı

610 Sığorta əməliyyatlarının sabitliyinin təminat metodu olan təkrar sığortanın məqsədi budur:

- ☐ Heç biri
- ☐ Bir neçə sığortaçı tərəfindən bir müqavilə üzrə obyektin sığorta müdafiəsinin təşkil edilməsi
- ☐ İri və təhlükəli risklərin kənarlaşdırılması
- ☒ Risklərin bərabərləşdirilməsi yolu ilə balansın sığorta çantasına nail olunması
- ☐ Hər bir sığortaçının hüquqlarının təmin edilməsi

611 Aviakasko – budur:

- ☐ Təyyarənin mühərriki
- ☐ Səmişinlərin həyatı və sağlamlığı
- ☐ Ekipajın həyatı və sağlamlığı
- ☒ Təyyarənin gövdəsi
- ☐ Təyyarədəki yük

612 Netto-stavkaya əlavə yönəldilir

- ☐ Akvizasiyaya
- ☐ İnvestisiyaya
- ☐ Sığorta ödənişlərinə
- ☒ Sığorta işinin təşkilinə
- ☐ Preventiv tədbirlərə

613 Sığortaçı tərəfindən preventiv tədbirlərin maliyyələşdirilməsinin məqsədidir:

- ☐ Heç biri
- ☐ Sığortalının maliyyə vəziyyətinin yaxşılaşdırılması
- ☐ Sığorta əməliyyatlarının zərərliliyinin azaldılması

- ☒ Sığortalının əmlakın qorunmasına stimullaşdırılması
☐ Sığortalının maliyyə vəziyyətinin pisləşdirilməsi

614 Sığortanın obyektidir:

- ☐ Sığorta müqaviləsi.
☐ Bədbəxt hadisə
☐ Sığorta hadisəsi
☒ Sığorta riski
☐ Sığorta məbləği

615 Sığorta ödənişinin həcmi asılıdır:

- ☒ Sığorta ödənişi sistemindən
☐ Sığorta müqaviləsinin müddətindən
☐ Brutto-stavkadan
☐ Sığorta məbləğindən
☐ Sığortalıdan

616 Sığorta marağı öz konkret əksini tapır:

- ☐ Sığorta şərtlərində.
☐ Sığorta məsuliyyətində
☐ Əmlak marağında
☒ Sığorta məbləğində
☐ Sığorta müqaviləsində

617 Reqress hüququ nə deməkdir?

- ☐ Sığortaçının hüquqlarının sığortalıya keçməsi.
☐ Sığorta fəaliyyəti aparmaq hüququ
☐ Kompensasiya almaq hüququ
☒ Sığortalının üçüncü şəxslərə qarşı olan hüquqlarının sığortaçıya keçməsi
☐ Sığortaçının hüquqlarının üçüncü şəxslərə keçməsi

618 Vəlizadə öz avtomobilini oğurluğa qarşı 1 il ərzində sığorta etdirmişdir. Bu zaman o sığortaçıya 18.000 manat birdəfəlik sığorta haqqı ödəmişdir. 7 aydan sonra o avtomobilini satmışdır. Sığorta haqqının hansı məbləğini o geri almaq hüququna malikdir. (Nəzərə alınsın ki, əlavə brutto-stavkanın 20 faizinə bərabərdir).

- ☐ 18.000 man.
☐ 8400 man
☐ 7500 man
☒ 6000 man.
☐ 3600 man

619 Ələsgərov bədbəxt hadisələrdən sığorta olunmuşdur. Müqavilə 10 fevral 201-ci ildə qüvvəyə minmişdir. Müqavilənin məbləği 200 min manatdır. Avqust ayında o zədələnmiş və bu sığorta hadisəsinə görə ona sığorta məbləğinin 60 faizi həcmində ödəniş verilmişdir. 10 oktyabr 2011-ci il tarixdə vətəndaş aldığı zədədən vəfat etmişdir. Onun vərəsələrinə veriləcək məbləği tapın:

- ☐ 220 min manat
☐ 120 min manat
☐ 200 min manat
☒ 80 min manat
☐ 320 min manat

620 Sığorta işi üzrə reyestri kim aparır?

- ☐ Hökumət

- ☐ Təkrarsığortaçılar ittifaqı
- ☐ Sığortaçılar ittifaqı
- ☒ Sığorta nəzarəti orqanı
- ☐ Vergilər Nazirliyi

621 Məsuliyyət sığortası növlər məcmuyu kimi aid edilir

- ☐ İkiqat sığortaya
- ☐ Sığorta qanunvericiliyi ilə şəxsi sığortaya
- ☐ Əmlak sığortasına
- ☒ Ayrıca sığorta sahəsinə
- ☐ Təkrarsığortaya

622 Sığortanın ümumi şərtlərini özündə əks etdirən sənəd:

- ☐ Heç biri
- ☐ Sığorta müqaviləsidir
- ☐ Sığorta ərizəsidir
- ☒ Sığorta qaydalarıdır
- ☐ Sığorta polisidir

623 Sığortalıya münasibətdə sığorta tədiyyələrinin qayıtması özünü göstərir:

- ☐ Kommersiya sığortasında
- ☐ Riskli sığorta növlərində
- ☐ Həmişə
- ☒ Əsasən, uzunmüddətli həyat sığortasında
- ☐ Nəqliyyat sığortasında

624 Geniş mənada sığorta fondu budur:

- ☐ Sosial sığorta fondu
- ☐ Mərkəzləşmiş dövlət sığorta fondu
- ☐ Özünüsığortalama fondları
- ☒ ÜDM-nin bir hissəsi olan və zərərlərin ödənilməsinə yönəldilən fond.
- ☐ Sığortaçıların sığorta fondu

625 Sığortanın yığım funksiyası xarakterikdir?

- ☐ Məsuliyyət sığortası üçün
- ☒ Uzunmüddətli sığorta növləri üçün
- ☐ Bütün sığorta növləri üçün
- ☐ Riskli sığorta növləri üçün
- ☐ Əmlak sığortası üçün

626 Təkrarsığortada sığorta ödənişinin sığortalıya kim ödəyir?

- ☐ Heç biri
- ☐ Əgər sığortalı onun riskinin təkrarsığortaya verildiyini bilirsə, onda həm təkrarsığortalı, həm də təkrarsığortaçı
- ☐ Təkrarsığortaçı
- ☒ Təkrar sığortalı

627 Birgə sığortalama budur:

- ☐ Heç biri
- ☐ Sığortalı kimi bir, sığortaçı kimi digər kompaniya çıxış edir
- ☐ Bir sığortaçı öz riskinin haqqı ödənilməklə digər sığortaçıya verir
- ☒ Bir neçə sığortaçı eyni bir obfektə paylar üzrə sığortalayır
- ☐ Sığortaçılar birləşdirilir

628 Sığortaçının hesabat məlumatları verilmişdir: a) sığorta tədiyyələri – 4800 min manat, b) ehtiyat fondları – 440 min manat; v) sığorta ödənişləri – 2300 min manat; q) işlərin aparılması xərcləri – 535 min manat. Sığortaçının maliyyə sabitliyi əmsalını tap! (Onda birlərə qədər yuvarlaq).

- ☒ MSƏ = 1,8
☐ MSƏ = 2,4
☐ MSƏ = 1,5
☐ MSƏ = 2,1
☐ MSƏ = 2,2.

629 2010-cu ildə sığorta şirkəti hüquqi şəxslərin əmlakının sığortalanması üzrə 2870 min manat sığorta ödənişi vermişdir. Həmin obyektlərin ümumi sığorta məbləği 470.000 min manat olarsa, sığorta məbləğinin zərərlik göstəricisini hesablayın (faizlə).

- ☐ SMZ = 16,6%.
☐ SMZ = 166,6%
☐ SMZ = 0,006%
☒ SMZ = 0,6%
☐ SMZ = 1,6%

630 Fermerin ümumi sığorta məbləği 45.000 manat olan 10 inəyi sığortalanmışdır. Onlardan biri məcburi kəsilmək üçün ət kombinatına verilmişdir. Bunun müqabilində fermer 7000 manat almışdır. Sığortalıya dəymiş zərəri tap:

- ☐ 45.000
☐ 6500.0
☐ 4500.0
☒ 2500.0
☐ 7000.0

631 Müəssisədə sürüşmə nəticəsində sex binasının divarının bir hissəsi dağılmışdır. Bərpa üzrə xərci 520.000 manat təşkil edir. Dağıntılar altından hər birinin qiyməti 4 man. olan 1300 saf kərpic tapılmışdır. Sahənin təmizlənməsi üçün 710.000 manat xərc tələb olunur. Sığortalıya dəymiş zərəri tap:

- ☐ 540.000
☐ 514.000
☐ 514.800
☒ 534.800
☐ 570.000

632 Müəssisədə anbar hadisə nəticəsində dağılmışdır. Onun balans dəyəri 230.000 man., fiziki aşınması isə 20 faizdir. Əmlakın yanğından qorunması və xilas edilməsi üzrə xərclər 30.000 manat olmuşdur. Sığortalının zərərinə tap:

- ☐ 230.000
☐ 700.000
☐ 260.000
☒ 214.000
☐ 184.000

633 «BMW» avtomobilinin sığortalanmış məbləği 219.000 manatdır. Qəza nəticəsində avtomobil tamamilə sıradan çıxmışdır. Obyektin satış üçün yararlı hissələrinin dəyəri 20.000 manatdır. Zərəri hesablayın:

- ☐ 21.900
☐ 219.000
☐ 200.000
☒ 199.000
☐ 209.000

634 Yaşayış evi ilkin risk sistemi üzrə 1,5 mln.manat çığortalanmışdır. Evin sığorta qiyməti 6 mln. manatdır. Obyektə dəymiş xəta nəticəsində sığortalının zərəri 1 mln. manat olmuşdur. Sığorta ödənişini tapın.

- ☐ 6 mln. man
- ☐ 250 min. man
- ☐ 1,5 mln.man
- ☒ 1 mln. man
- ☐ 375 min. man

635 Səlimov fərdi qəza sığortası üzrə (bədbəxt hadisələrdən sığorta) 1 il müddətinə 6000 manatlıq sığorta müqaviləsi bağlamışdır. Sığorta agentı müəyyən etmişdir ki, bu müqavilə üzrə tarif stavkası ilə ərzində hər 100 manat sığorta məbləğinə 50 qəpikdir. Sığortalının ödəyəcəyi sığorta haqqını tap:

- ☐ 12 man
- ☐ 300 man
- ☐ 30 man
- ☒ 20 man
- ☐ 60 man

636 Qarajın sığorta qiyməti 10.000 manatdır. Əmlak üçüncü şəxslərin əməli nəticəsində 40 faiz dəyərini itirmişdir. Əgər əmlakın qaydaya salınması üzrə xərclər 700 manat olarsa, onda sığortalının çəkdiyi zərəri tapın:

- ☐ Heç biri
- ☐ 3300.0
- ☐ 4000.0
- ☒ 4700.0
- ☐ 10000.0

637 «Audi» markalı avtomashın 180.000 dollar qiymətləndirilmişdir. O sığorta qiymətinin 80%-i həcmində sığortalanmışdır. Proporsional məsuliyyət sistemi üzrə faktiki zərər 73000 dollar olarsa, sığorta ödənişini tapın:

- ☐ 180.000
- ☐ 14400.0
- ☐ 73000.0
- ☒ 58400.0
- ☐ 71.000

638 İlkin riski sistemi üzrə ev əmlakı 9000 man. sığortalanmışdır. Əmlakın sığorta qiyməti 18000 man., dəymiş zərər 12.000 man. Olarsa, sığorta ödənişini tap:

- ☐ 18.000 man
- ☐ 3000 man
- ☐ 12.000 man
- ☒ 9000 man.
- ☐ 6000 man

639 Şəhərlərarası daşınmalarda sərnışinlərin sığortası aparıla bilər:

- ☐ Heç biri
- ☐ İcbari dövlət sığortası formasında
- ☐ Həm icbari, həm də könüllü formada
- ☒ İcbari sığorta formasında
- ☐ İcbari dövlət sosial sığortası formasında

640 Sığorta müqaviləsinin başa çatmasınadək qalan müddətə uyğun gələn sığorta mükafatının hesablanması nəyin əsası hesab edilir?

- ☐ Heç biri.
- ☐ Zərərlər ehtiyatını
- ☐ Qazanılmış mükafat ehtiyatını
- ☒ Qazanılmamış mükafat ehtiyatını
- ☐ Stabilləşdirmə ehtiyatını

641 Sığorta edənin vəzifələrindən hansı yalnızdır (tibbi sığorta üzrə)?

- ☐ tibbi sığorta təşkilatını sərbəst seçmək
- ☐ sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək
- ☐ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ☒ sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək

642 Tibbi sığorta təşkilatının vəzifələrindən hansı yalnızdır?

- ☐ tibbi xidmətlər üçün tariflərin müəyyənəşdirilməsində iştirak etmək
- ☐ sığorta olunanın mənafeələrini müdafiə etmək
- ☐ müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcmində, müddətində və keyfiyyətində nəzarət etmək
- ☒ könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsi sığorta olunana qaytarmaq

643 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtlə fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 30 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 120000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 9000 AZN və 4000 AZN
- ☒ 10000 AZN və 5000 AZN

644 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 40000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtsiz fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 30 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 120000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 10000 AZN və 5000 AZN
- ☒ 9000 AZN və 4000 AZN

645 Hansı obyektin sığortalıması zamanı, riskin baş vermə tezliyi çoxdur, dəyən zərərin ağırlığı da çox olur?

- ☐ hərbiçinin həyatı sığortalılanda
- ☐ avtomobilin şəxsiyyətləri sığortalılanda
- ☐ bankların maliyyə riski sığortalılanda
- ☒ avtomobil sığortalılanda

646 Sığorta əsasən hansı iki sahədən ibarətdir?

- ☐ avtomobil, əmlak və həyat sığortası
- ☐ əmlak və qeyri-əmlak sığortası
- ☐ avtomobil və qeyri-avtomobil sığortası
- ☒ həyat və qeyri-həyat

647 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtlə fransız 100 AZN, dəyən zərər 1500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 1400 AZN
- ☐ 1500 AZN
- ☐ 650 AZN
- ☒ 750 AZN

648 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 240000 AZN, şərtli fransıza 10000 AZN, dəyən zərər 15000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 0 AZN
- ☐ 2750 AZN
- ☐ 5000 AZN
- ☒ 15000 AZN

649 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 240000 AZN, şərtsiz fransıza 10000 AZN, dəyən zərər 15000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 0 AZN
- ☐ 2750 AZN
- ☒ 5000 AZN
- ☐ 15000 AZN

650 Hansı güzəşt korporativ müştərilərə təqdim oluna bilməz?

- ☐ natamam sığorta
- ☐ sığorta tarifində iyirmi faizə qədər endirim
- ☐ sifir dərəcəli fransıza
- ☒ vergiden azad etmək
- ☐ sığorta haqqıda iyirmi faiz endirim

651 İstehsalatın dayandırılması zaman fransıza adətən necə hesablanır?

- ☐ faiz şəklində
- ☐ zaman şəklində
- ☐ dəqiq pul şəklində
- ☒ hesablanmır ümumiyyətlə

652 Sığorta riski nədir?

- ☐ elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.
- ☐ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır
- ☒ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır

653 Bu risklərdən hansı sığortalana bilməz?

- ☐ gözlənilməyən risklər
- ☐ həm zərərlə həmdə mənfəət ilə nəticələnə bilən risklər
- ☐ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- ☒ gözlənilən risklər

654 Bunlardan hansı məcburi sığortaya aiddir?

- ☐ həyat sığortası
- ☐ yüklərin sığortalanması
- ☐ əmlak sığortası
- ☒ icbari məsuliyyət sığortası

655 Hansı nümunədə sığortalının, sığortalanan obyektə sığorta marağı olduğu hesab edilir?

- ☐ sığortalının sığorta obyektini istifadə hüququ var lakin sahibi deyil
- ☐ sığortalının sığorta obyektini istifadə hüququ yoxdursa
- ☐ sığorta obyektini sığortalıya məxsus deyilsə
- ☒ sığortalı sığorta obyektinin sahibi olarsa

656 Sığorta müqaviləsi nə zaman etibarsız sayıla bilər?

- ☐ sığorta hadisəsi ikinci dəfə baş verirsə
- ☐ sığorta məbləği sığorta haqqından böyükdürsə
- ☐ bütün polislərdə eyni obyekt sığortalanıbsa
- ☒ sığortaçının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandığında

657 Sığorta tarifləri haqqında hansı məlumat yanlışdır?

- ☐ Sığortalının ödədiyi sığorta haqları m əhsulun (işlərin, xidmətlərin) maya dəyərində aid edilir.
- ☐ Zəruri hallarda haqsız rəqabətin qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı minimum sığorta tariflərini müəyyən edə bilər
- ☐ İcbari sığorta növləri üzrə sığorta haqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir
- ☒ sığortalı sığorta haqqını müəyyən edir

658 Sığorta sahəsində nə qadağandır?

- ☐ sığorta haqqını hissə hissə ödəmək
- ☐ sığortalıya güzəşt təqdim etmək
- ☐ sığorta müqaviləsində sığorta dərəcəsini qeyd etmək
- ☒ Xüsusi razılıq olmadan sığorta fəaliyyəti

659 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında hansı məlumat yanlış deyil?

- ☐ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalamaq hüququna malikdirlər.
- ☐ Azərbaycan Respublikasının vətəndaşları ilə fərqli əsaslarla sığortalama hüququna malikdirlər.
- ☐ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalama hüququna malik deyillər.
- ☒ Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla sığortalama hüququna malikdirlər.

660 Sosial müavinət nədir?

- ☐ əlilliyə görə müavinət
- ☐ istənilən şəkildə ödənilən pul vəsaiti
- ☐ ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən natura şəklində vəsaiti
- ☒ ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti

661 Sığorta edənin hüquqlarından hansı yanlışdır (tibbi sığorta üzrə)?

- ☐ tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək
- ☐ tibbi sığorta təşkilatını sərbəst seçmək
- ☐ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
- ☒ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək

662 Tibbi sığorta təşkilatının vəzifələrindən hansı yanlışdır?

- ☐ tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək
- ☐ tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək
- ☐ tibbi sığorta olunanlara tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydada fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq
- ☒ vergi almaq
- ☐ tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini vermək

663 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 25000 AZN, B Şirkətində Sığorta məbləği 10000 AZN, şərtli fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 50000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 4000 AZN və 1000 AZN
- ☒ 5000 AZN və 2000 AZN

664 Düzgün cavabı qeyd edin – Sığorta obyektı iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 25000 AZN, B Şirkətində Sığorta məbləği 10000 AZN, şərtsiz fransıza 1000 AZN hər iki şirkətdə, dəyən zərər 10 000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 50000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
- ☐ 2000 AZN və 1500 AZN
- ☐ 5000 AZN və 2000 AZN
- ☒ 4000 AZN və 1000 AZN

665 Hansı sığorta zamanı riskin baş vermə tezliyi ən az olur, lakin dəyən zərərin ən çox olur?

- ☒ avtomobil sığortası
- ☐ maliyyə risklərinin sığortalanması
- ☐ həyat sığortası
- ☐ əmlak sığortası

666 Sığorta müqaviləsində sığortalının əvəz edilməsi haqqında hansı məlumat yanlışdır?

- ☐ Sığorta etdirən, sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki və ya hüquqi şəxs təyin etmək, habelə sığorta hadisəsi baş verəndə həmin şəxslərin və sığortaçının razılığı ilə onları dəyişdirmək hüququna malikdir
- ☐ Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir
- ☐ Üçüncü şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə, onun hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir
- ☒ Əmlak sığortası müqaviləsini bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri vərəsəlik qaydasında bu əmlakı qəbul edən şəxsə keçir

667 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtsiz fransıza 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☐ 400 AZN
- ☐ 250 AZN
- ☐ 500 AZN
- ☒ 150 AZN

668 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransıza 1000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 4000 AZN
- ☐ 0 AZN
- ☐ 2750 AZN
- ☒ 500 AZN

669 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtli fransıza 2000 AZN, dəyən zərər 1500 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☒ 0 AZN

- ☐ 4000 AZN
- ☐ 2750 AZN
- ☐ 5000 AZN

670 Bunlardan hansı sığorta şirkətində tam ştat işçi olmaya bilər?

- ☐ mühasib
- ☐ marketoloq
- ☐ anderrayter
- ☒ sığorta agenti

671 Sığorta bazarında peşəkar iştirakçı kəmlərdir ?

- ☐ sığorta olunan
- ☐ faydagötürən
- ☐ sığortalı
- ☒ sığortaçı

672 Şərtsiz fransıza nədir?

- ☐ sığorta haqqının hissə hissə ödənilməsi
- ☐ sığortalı tərəfindən ödənilməyən məbləğ
- ☐ dəyən zərər fransızadan artıq olan zaman tam ödənilən fransıza
- ☒ heç bir halda ödənməyən fransıza

673 Xalis risklər hansılardır?

- ☐ gözlənilməyən risklər
- ☐ gözlənilən risklər
- ☐ həm zərər həm də mənfəət ilə nəticələnə bilən risklər
- ☒ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər

674 Bunlardan hansı anderrayterin vəzifəsinə aid deyil?

- ☐ sığorta tarifini müəyyən etmək
- ☐ fransızanı müəyyən etmək
- ☐ daxil olan iddianı araşdırmaq
- ☒ riski təhlil etmək

675 Bu risklərdən hansı sığortalana bilməz?

- ☐ mənfəət ilə nəticələnə bilən risklər
- ☐ həm zərər həm də mənfəət ilə nəticələnə bilən risklər
- ☐ yalnız zərərlərin baş verməsi ilə nəticələnə bilən risklər
- ☒ qanunla qadağan olunmuş fəaliyyət ilə bağlı risklər

676 Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ☐ sığortalının sığorta hadisəsi yaranmasını gözləməsi
- ☐ sığortalının sığorta hadisəsi baş verən zaman Azərbaycan respublikasından kənarda olması
- ☐ ölkədə baş verən inflasiya
- ☒ sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi

677 Sığortaçının təşkilati strukturu haqqında hansı yanlışdır?

- ☐ Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir
- ☒ Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortalı tərəfindən təyin edilir
- ☐ Sığortaçının idarəetmə və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun nizamnaməsi ilə müəyyən edilir

- ☐ Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

678 Sığorta müqaviləsi nədir?

- ☒ sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi
☐ qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği
☐ qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği
☐ sığortalı ilə sığortaçı arasında sazişdir

679 Sığorta haqqında qanun hansı münasibətlərə şamil edilmir?

- ☐ icbari sığorta sahəsində olan münasibətlərə
☐ könüllü sığorta sahəsində olan münasibətlərə
☐ Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlərinə
☒ sosial sığorta sahəsində olan münasibətlərə

680 Sosial müavinətlərin hansı növü yalnız qeyd edilib ?

- ☐ uşağın anadan olmasına görə müavinət
☒ tənatsız müavinət
☐ əlilliyə görə müavinət
☐ dəfn üçün müavinət

681 Tibbi sığorta edənin vəzifələri haqqında hansı məlumat yalnızdır?

- ☒ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını istənilən vaxt ödəmək
☐ sığorta haqlarının tam məbləğdə və vaxtında üdənilməsi barədə məxfi icra hakimiyyəti orqanına məlumat vermək
☐ icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək
☐ sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək

682 Tibbi sığorta hansı formalarda olur?

- ☒ icbari və könüllü
☐ şəxsi və kütləvi
☐ maddi və qeyri maddi
☐ formalar üzrə ayrılımlar

683 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 30000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtlə fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 12000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 60000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☒ 6000 AZN və 4000 AZN
☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
☐ 5000 AZN və 3000 AZN
☐ 2000 AZN və 1500 AZN

684 Düzgün cavabı qeyd edin – Sığorta obyektini iki şirkətdə sığortalanıb, A Şirkətində Sığorta məbləği 30000 AZN, B Şirkətində Sığorta məbləği 20000 AZN, şərtsiz fransız 1000 AZN hər iki şirkətdə, dəyən zərər 12000 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 60000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə hər şirkətdən ayrı-ayrı)?

- ☐ 6000 AZN və 4000 AZN
☐ ödəniş hüquqi razılıq nəticəsində hesablanılır
☐ 2000 AZN və 1500 AZN
☒ 5000 AZN və 3000 AZN

685 Hansı sığorta zamanı riskin baş vermə tezliyi yoxdur?

- ☐ avtomobil sığortası
- ☐ əmlak sığortası
- ☒ bu ola bilməz
- ☐ maliyyə risklərinin sığortalanması
- ☐ həyat sığortası

686 Reqres tələbi hüququ haqqında məlumat yalnızdır?

- ☒ Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilər
- ☐ Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya verməlidir
- ☐ Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı təqsirkar şəxsdən reqres tələbi qaydasında ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir
- ☐ Sığortalı təqsirkar şəxsə sığorta ödənişinin məbləğindən artıq zərərin əvəzini ödəmək tələbi hüququnu sığortaçıya güzəşt edə bilməz

687 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 4000 AZN, şərtlə fransız 100 AZN, dəyən zərər 500 AZN, hadisə baş verən zaman obyektin real dəyəri 8000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır (natamam sığorta qaydası ilə)?

- ☒ 250 AZN
- ☐ 400 AZN
- ☐ 150 AZN
- ☐ 500 AZN

688 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtsiz fransız 1000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☐ 4000 AZN
- ☒ 0 AZN
- ☐ 5000 AZN
- ☐ 2750 AZN

689 Düzgün cavabı qeyd edin – Sığorta məbləği 24000 AZN, şərtlə fransız 1000 AZN, dəyən zərər 5000 AZN. Sığorta ödənişi nə qədər olmalıdır ?

- ☒ 5000 AZN
- ☐ 4000 AZN
- ☐ 0 AZN
- ☐ 2750 AZN

690 Sığortaçının rəhbərlərinə qoyulan tələblərdən hansı yanlışdır?

- ☐ mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması
- ☒ sığortaçının rəhbəri elmlər namizədi və ya elmlər doktoru olmalıdır
- ☐ ali-iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin olması
- ☐ sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində ən azı iki il iş təcrübəsinin olması

691 Sığorta fəaliyyəti sahəsində hansı qadağa var?

- ☐ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün natura şəklində vəsaitin ödənilməsi
- ☒ sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması
- ☐ sığortaçının sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına dəyən zərərin yerini doldurmaq üçün pul şəklində vəsaitin ödənilməsi
- ☐ sığortaçının sığorta tarifi hesablanması

692 Fransız nədir?

- ☐ sığorta haqqının hissə-hissə ödənilməsi
- ☐ sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği
- ☒ sığortaçı tərəfindən ödənilməyən məbləğ
- ☐ sığortalı tərəfindən ödənilməyən məbləğ

693 Sığortaçının vəzifəsinə aiddir

- ☐ ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək
- ☒ sığortalını sığorta qaydaları ilə tanış etmək
- ☐ sığorta haqqını vaxtında ödəmək
- ☐ sığortalanmış obyekt barədə sığortalıya məlumat vermək

694 Anderraytinq nədir?

- ☒ sığorta müqaviləsinin imzalanma prosesi
- ☐ şərtli fransızanın digər adı
- ☐ əmlak sığortası
- ☐ riskin təhlil olunub, sığorta tarifi müəyyən edilməsi

695 Təcrübəyə əsaslanmayan (spekulativ) risklər hansılardır?

- ☐ gözlənilməyən risklər
- ☒ həm zərərlə, həm də mənfəət ilə nəticələ bilən risklər
- ☐ yalnız zərərlərin baş verməsi ilə nəticələnmə bilən risklər
- ☐ gözlənilən risklər

696 Sığorta ödənişini verməkdən imtina üçün hansı əsas ola bilər?

- ☐ sığorta haqqını vaxtında ödəmək
- ☐ ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək
- ☐ sığortalanmış barədə sığortaçıya məlumat vermək
- ☒ sığorta obyektinə və hadisəsinə barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi